

Istifadəçi Təlimatı

Nokia Lumia 620

NOKIA

Hey...

Bu hələ tam təlimat deyil, telefonunda...

Telefonunuzda istifadəçi təlimatı var – o, həmişə sizinlədir və ondan istənilən vaxt faydalanmaq olar. Başlama ekranında sola sürüşdürün və  **Nokia Care** vurun.

Bu istifadəçi təlimatında göstərilən təlimatlar ən son proqram təminatına əsaslanır. Cihazınız ən son proqram təminatına yenilənməyibsə, bəzi xüsusiyyətlərin mövcudluğu və işləməsində fərq ola bilər.

www.youtube.com/NokiaSupportVideos ünvanında videolara baxın.

Microsoft Mobile Xidmət şərtləri və Məxfilik siyasəti haqqında məlumat üçün www.nokia.com/privacy ünvanına keçin.

İstifadəçi Təlimatı

Nokia Lumia 620

Mündəricat

Təhlükəsizliyiniz üçün	5	Nokia Camera ilə tanışlıq	69
İlk addımlar	6	Standart kameranı dəyişdirin	69
Düymələr və hissələr	6	Kameranın əsasları	69
SIM kartı daxil etmək	6	Peşəkar fotoqrafiya	72
Yaddaş kartını daxil etmək	8	Şəkillər və videolar	75
Telefonu yandırmaq	9	Xəritələr və naviqasiya	80
Telefonu doldurmaq	10	Məkan xidmətlərini aktivləşdirmək	80
Məzmunu Nokia Lumia-ya köçürmək	11	Mövqe təyini üsulları	80
Düymələri və ekranı kilidləmək	14	İnternet	81
Qulaqlığı qoşmaq	15	İnternet qoşulmalarını təyin etmək	81
Antena yerləri	16	Kompüterini vebə qoşmaq	81
Əsaslar	17	Məlumat planından səmərəli istifadə	82
Telefonunuzla tanış olun	17	Veb-brauzer	82
Hesablar	26	İnternetdə axtarış etmək	85
Telefonu fərdiləşdirmək	30	İnternet bağlantılarını bağlayın	85
Ekran təsvirini çəkmək	34	Əyləncə	86
Batareya müddətini uzatmaq	35	Baxmaq və dinləmək	86
Məlumat rouminqi xərclərinə qənaət	37	MixRadio	88
Mətni yazmaq	38	Musiqinin və videoların telefon və	
Kodları və ya mətni skan edin	42	kompüter arasında sinxronlaşdırması	88
Zəngli saat və təqvim	42	Oyunlar	89
SIM proqramlarına baxış	45	Ofis	91
Mağaza	45	Microsoft Office Mobile	91
Əlaqələr & mesajlaşma	49	Qeyd yazmaq	93
Zənglər	49	Başqa bir cihazda sənədə davam etmək	94
Əlaqələr	53	Kalkulyatordan istifadə edin	94
Sosial şəbəkələr	58	İş telefonundan istifadə	94
Mesajlar	60	Biznes istifadəçilər üçün məsləhətlər	95
E-poçt	63	Telefonun idarə olunması & qoşulma	97
Kamera	69	imkanı	97
		Telefonun proqram təminatını yeniləmək	97

Wi-Fi	98
NFC	99
Bluetooth	101
Yaddaş və saxlama	103
Telefon və kompüter arasında məzmun köçürmək	105
Təhlükəsizlik	106
Giriş kodları	108
Nasazlıqların aradan qaldırılması və dəstək	109
Model nömrənizi və seriya nömrəsini (IMEI) tapmaq	110
Məhsul və təhlükəsizlik məlumatı	110

Təhlükəsizliyiniz üçün

Bu sadə göstərişləri oxuyun. Bu göstərişlərə əməl olunmaması təhlükəli və ya qeyri-qanuni ola bilər.



QADAĞAN EDİLƏN YERLƏRDƏ SÖNDÜRÜN

Simsiz telefonların istifadəsinə icazə verilmədiyi hallarda və ya bunun nəticəsində maneə və ya təhlükə törədilə bilərsə, məsələn, təyyarədə, xəstəxanada və ya tibbi cihazların, yanacaq, kimyəvi maddələrin və ya partlayıcıların yaxınlığında telefonu söndürün. Məhdud ərazilərə dair bütün təlimatlara əməl edin.



YOL TƏHLÜKƏSİZLİYİ BİRİNCİ GƏLİR

Bütün yerli qanunlara riayət edin. Avtomobili idarə edərkən əllərinizi idarə üçün boş saxlayın. Avtomobili idarə edərkən siz ilk növbədə yol təhlükəsizliyi qaydalarını düşünməlisiniz.



MÜDAXİLƏ

Bütün simsiz cihazlar maneələrə həssas ola bilər və bu onların iş keyfiyyətlərinə təsir göstərə bilər.



KEYFİYYƏTLİ XİDMƏT

Yalnız müvafiq ixtisasa malik olan işçilər bu məsulu quraşıra və ya təmir edə bilər.



BATAREYALAR, ADAPTERLƏR VƏ DİGƏR AKSESSUARLAR

Bu cihaz üçün yalnız Microsoft Mobile tərəfindən təsdiq edilmiş batareyalar, adapterlər və digər aksesuarlardan istifadə edin. IEC/EN 62684 ilə müvafiq olan və cihazınızın mikro-USB məlumat portuna qoşula bilən üçüncü tərəflərə məxsus adapterlər bu cihazla uyğun gələ bilər. Uyğun olmayan məhsulları qoşmayın.



CİHAZINIZI QURU SAXLAYIN

Cihazınız suya davamlı deyil. Onu quru vəziyyətdə saxlayın.



ŞÜŞƏ HİSSƏLƏR

Cihazın ekranı şüşədən hazırlanıb. Əgər cihaz sərt səthin üzərinə düşərsə və ya güclü təsirə məruz qalarsa bu şüşə sına bilər. Əgər şüşə sınırsa, şüşə hissələrinə toxunmayın və ya sınımış şüşəni cihazdan təmizləməyə cəhd etməyin. Şüşə ixtisaslı xidmət heyəti tərəfindən dəyişdirilənə qədər cihazdan istifadə etməyin.



EŞİTMƏ QABİLİYYƏTİNİZİ QORUYUN

Eşitmə qabiliyyətinizin zədələnməsinin qarşısını almaq üçün uzun müddət yüksək səs səviyyəsi ilə qulaq asmayın. Səsucaldandan istifadə etdikdə cihazı qulağınıza yaxın tutarkən ehtiyatlı olun.


İlk addımlar

Əsaslarla tanış olun və qısa müddətə telefonu işlək vəziyyətə gətirin.

Düymələr və hissələr

Yeni telefonunuzun düymə və hissələrini kəşf edin.

- 1 Ön kamera
- 2 Qulaqlıq
- 3 Qulaqlıqlar və dinamiklər üçün konnektor (3,5 mm)
- 4 Səs səviyyəsi düymələri
- 5 İşəsalma/kilid düyməsi
- 6 Kamera düyməsi
- 7 Geri düyməsi
- 8 Başlanğıc düyməsi
- 9 Axtarış düyməsi
- 10 Mikro-USB konnektoru
- 11 Kamera işığı
- 12 Kamera obyektivləri
- 13 Dinamik




SIM kartı daxil etmək

SİM kartını telefona daxil etməyi öyrənin.


- ❗ **Mühüm:** Cihazınız yalnız mikro-SİM kartından (həmçinin mini-UICC SİM kartı kimi də tanınır) istifadə edir. Uyğun olmayan SİM kartlardan və ya SİM kart adapterlərindən istifadə karta və ya cihaza zərər vura bilər və kartda saxlanmış məlumatları korlaya bilər.

SİM kartını daxil etməzdən əvvəl telefonu sönlü olduğunu yoxlayın.


1. Kamera flaşına basın və açılana kimi arxa qapağı çəkin.




2. Əgər batareya telefondadırsa, onu çıxardın.




3. Kart saxlayıcısını çəkin, kartı kontakt sahəsi üzə yuxarı halda saxlayıcıya salın və saxlayıcı yerinə geri itələyin.



4. Batareya kontaktlarını uyğunlaşdırın və batareyanı yerinə salın.



5. Arxa qapağın aşağı kənarını telefonun aşağı kənarına tərəf basın və yerinə yerləşənə kimi qapağın arxasını basın.



Yaddaş kartını daxil etmək

Yaddaş kartını (ayrıca satılır) telefona daxil etməyi öyrənin.


Telefonunuz söndürülmüş olmalıdır.

Yalnız təsdiqlənmiş və bu cihaz üçün uyğun olan yaddaş kartlarından istifadə edin. Uyğun olmayan yaddaş kartının istifadəsi yaddaş kartını, habelə cihazı zədələyə bilər, həmçinin kartda saxlanılan məlumat pozula bilər.




Telefonunuz həcmi 64 GB-a qədər olan yaddaş kartlarını dəstəkləyir.


1. Kamera flaşına basın və açılana kimi arxa qapağı çəkin.




2. Yaddaş kartı saxlayıcısı çıxana kimi onu sürüşdürün və saxlayıcını qaldırın.




3. Yaddaş kartını kontakt sahəsi üzə aşağı halda saxlayıcıya qoyun və saxlayıcını yerinə salın.



4. Yerinə keçənə kimi saxlayıcını sürüşdürün.




5. Arxa qapağın aşağı kənarını telefonun aşağı kənarına tərəf basın və yerinə yerləşənə kimi qapağın arxasını basın.



Telefonu yandırmaq


Hazırsınız? Telefonunuzu yandırın və onu kəşf etməyə başlayın.

Telefon titrəyənə kimi işəsalma düyməsini basın.



Telefonu söndürmək

İşəsalma düyməsini basıb saxlayın və kilid ekranını aşağı çəkin.



Telefonu doldurmaq


Telefonu necə doldurmayı öyrənin.

Telefonu USB adapteri ilə doldurmaq


Batareyanız zavodda qismən doldurulur, lakin ilk dəfə telefonu yandırılmazdan əvvəl onu yenidən doldurmalı ola bilərsiniz.

Telefonunuzu doldurmaq üçün müvafiq USB kabelindən istifadə edin. Adapterdən ayrıca istifadə mümkün ola bilər.

1. Əvvəlcə USB kabelini adapterə qoşun, adapteri divardakı enerji mənbəyinə taxın və kabelin mikro-USB sonluğunu telefona qoşun.



2. Batareya dolu olduqda, adapteri telefondan, sonra divardakı enerji mənbəyindən ayırın.



Batareyanı doldurmaq üçün müəyyən doldurulma limiti yoxdur və telefondan doldurulma zamanı istifadə edə bilərsiniz.

Batareya tam boşaldıqda, cihazınızdan istifadə etməmişdən əvvəl onun 20 dəqiqəyə qədər doldurulması lazım gələ bilər. Doldurulma göstəricisi bu dəfə nümayiş olunmaya bilər.

 **İşarə:** Divar rozetkəsi olmadıqda USB ilə doldurulmadan istifadə edə bilərsiniz. Cihaz doldurularkən məlumat ötürülə bilər. USB ilə doldurulmanın effektivliyi əhəmiyyətli dərəcədə fərqlənə bilər və doldurulmanın başlaması və cihazın fəaliyyətə başlaması uzun müddət çəkə bilər.

Kompüterin işlək vəziyyətdə olmasını təmin edin.

Əvvəlcə USB kabelini kompüterə, sonra telefona qoşun. Batareya dolu olduqda, əvvəlcə USB kabelini telefondan, sonra kompüterdən çıxardın.

Batareya dəfələrlə doldurula və boşaldıla bilər, lakin vaxt keçdikcə batareya köhnəlir. Danışmaq və gözləmə rejimlərinin vaxtı normal vaxtdan qısadırsa, batareyanı dəyişin.

Batareya

Batareyanızın qayğısına qalın, o, telefonunuzun həyat enerjisidir.

Yalnız bu telefon üçün nəzərdə tutulmuş, Microsoft Mobile tərəfindən təsdiqlənmiş adapterlərdən istifadə edin. Siz telefonunuzu doldurmaq üçün həm də uyğun USB kabelindən istifadə edə bilərsiniz.

Məzmunu Nokia Lumia-ya köçürmək

Məzmununu Nokia Lumia-ya köçürməyi öyrənin.

Məzmunu yeni Nokia Lumia-ya köçür

Yeni telefon almaq və köhnə telefonunuzda malik olduğunuz şəkillər, videolar və digər vacib materiallarınızı itirmək istəmirsiniz? Məzmunu yeni telefonunuza ötürməyin gözəl üsulları mövcuddur.

Bu təlimatlar bütün telefon modellərinə və istehsalçılarına tətbiq edilməyə bilər.


Ötürmək üçün siz bəzi proqramları telefon və ya kompüterinizdə quraşdırmalısınız. Nə quraşdırmaq istədiyinizdən və nə qədər məzmun köçürdüyünüzdən asılı olaraq köçürmə bir qədər çəkə bilər.

Bəzi fayl formatları köçürülməyə bilər. Faylları köçürülə bilən formata çevirmək üçün bəzi üçüncü tərəf çeviricilər mövcud ola bilər.

Ətraflı məlumat üçün www.nokia.com/gb-en/switch-easy (yalnız ingilis dilində) ünvanına daxil olun.

Əlaqələri köçürmək

Ən yaxınlarınız və ən əzizləriniz bir addımlığınızda olsun. Əlaqələrinizi, mesajlarınızı və şəkilləri köhnə telefonunuzdan asanlıqla köçürmək üçün Məlumatların köçürülməsi proqramından istifadə edin. Proqram bütün telefon modelləri ilə işləməyə bilər.



- ★ **İşarə:** Əgər cihazınız Windows Phone-nun əvvəlki modellərindəndirsə yaxud əlaqələrinizin nüsxəsini artıq Microsoft hesabında çıxartmışınızsa, siz həmçinin hesabınızı telefonunuza əlavə edə və əlaqələrinizi telefona birbaşa xidmətdən idxal edə bilərsiniz.

Köhnə telefonunuz Bluetooth-u dəstəkləməlidir. Köhnə telefonunuzda olan əlaqələr SIM kartda deyil, telefonun yaddaşında saxlanmalıdır.

1. Köhnə telefonunuzda Bluetooth-u yandırın və digər cihazların telefonunuzu görüb-görmədiyinə əmin olun.
2. Yeni telefonunuzun başlanğıc ekranında sola sürüşdürün və vurun: **Məlumatlarımın köçürülməsi**.
3. Vurun: **davam et** və Bluetooth-u yandırın.
4. Tapılmış cihazların siyahısından köhnə telefonunuzu seçin və hər iki telefonda göstərilən göstərişlərə əməl edin.

Əgər əlaqələriniz yeni telefonunuzun dəstəkləmədiyi bir dildə yazılıbsa, əlaqə məlumatı düzgün göstərilməyə bilər.

Əgər hələ Məlumatlarımın köçürülməsi proqramınız yoxdursa, siz onu www.windowsphone.com/s?appid=dc08943b-7b3d-4ee5-aa3c-30f1a826af02-dan yükləyə bilərsiniz.

Microsoft hesabından istifadə etməklə məzmunu ötürün

Əgər köhnə telefonunuz Windows Phone-dursa, əlaqələr, təqvim və mətn mesajlarını yeni Nokia Lumia-nıza ötürməyin ən asan üsulu Microsoft hesabıdır.

Yeni Nokia Lumia-nızda hələ Microsoft hesabı qurulmayıbsa, ekranın yuxarisından aşağı çəkin, **Bütün parametrlər > E-poçt+Hesablar > Hesab əlavə edin** toxunun və ekranda göstərilən təlimatlara əməl etməklə Microsoft hesabı yaradın.

1. Microsoft hesabında nəyin nüsxəsini çıxartmaq istədiyinizi seçmək üçün əvvəlki Windows Phone cihazında başlama ekranında sola çəkin və **Parametrlər > Ehtiyat nüsxə** seçiminə toxunun.
- Əlaqələriniz və təqviminizin Microsoft hesabında avtomatik olaraq nüsxəsi çıxarılır.

2. Yeni Nokia Lumia-dnızda Microsoft hesabınıza daxil olun. Əlaqələriniz, təqvim və mətn mesajlarınız avtomatik olaraq yeni Nokia Lumia-nıza ötürülür.

OneDrive-dan istifadə etməklə məzmunu ötürün

Office sənədlərinizi, şəkillərinizi və videolarınızı köhnə telefonunuzdan yeni Nokia Lumia-nıza asan köçürmək üçün onları OneDrive üzərinə yükləyin.

Məzmununuzu OneDrive-a yükləmək və orada idarə etmək üçün OneDrive proqramını buradan yükləyə və quraşdırma bilərsiniz:

- Android telefonu üçün Google Play
- iPhone üçün iTunes Mağazası
- Windows Phones üçün (əgər telefonunuzda hələ yoxdursa) Mağaza
- Apple Mac üçün Mac App Mağazası
- kompüteriniz üçün **support.microsoft.com**

OneDrive daxilinə daxil olmaq üçün Microsoft hesabı lazımdır.

OneDrive bütün telefon modelləri üçün mövcud olmaya bilər.

1. Köhnə telefonunuzda OneDrive proqramını açın.
2. ⓘ toxunun və yükləmək istədiyinizi seçin.
3. **Yüklə** seçin.

Başqa cihazdakı məzmunu daxil olmaq və lazım gəldikdə onu yükləmək üçün siz indi Microsoft hesabınızla OneDrive-a daxil ola bilərsiniz.

 **İşarə:** Office sənədlərini ötürmək üçün siz onları həmçinin OneDrive daxilində birbaşa saxlaya bilərsiniz. Yeni Nokia Lumia-da sənədlərə daxil olmaq üçün  **Office** > **OneDrive** vurun.

Xidmətlərdən istifadə və ya məzmunun yüklənməsi, o cümlədən pulsuz elementlər məlumat xərcləri ilə nəticələnə bilən böyük həcmdə məlumatların ötürülməsinə səbəb ola bilər.

Məzmunu Symbian və ya S40 telefonundan köçürmək

Əlaqələr, təqvim daxilətmələri və şəkilləri Symbian və ya S40 telefonundan Nokia Lumia-ya köçürmək üçün Nokia Suite-dan istifadə edin.

Kompüterinizdə ən son Nokia Suite quraşdırıldığını yoxlayın. Siz onu **www.nokia.com/nokiasuite** ünvanından yükləyə bilərsiniz.

OneDrive daxilinə daxil olmaq üçün Microsoft hesabı lazımdır.

1. Telefonunuzu kompüterinizə qoşmaq üçün uyğun USB kabelindən istifadə edin.
2. Kompüterdə Nokia Suite-ni açın.
3. **Məzmunu Nokia Lumia-ya köçür** seçin və kompüterinizdə göstərilən təlimatlara əməl edin. Sizin fayllarınız bura köçürülüb: OneDrive. Şəkilləriniz OneDrive daxilindəki Şəkillər qovluğuna, əlaqələriniz və təqvim hadisələriniz isə Outlook.com üzərinə köçürülür.
4. Nokia Lumia-da şəkillərinizə daxil olmaq üçün sola çəkin və **OneDrive** seçiminə toxunun. Əlaqələriniz və təqvim hadisələriniz avtomatik sinxronlaşdırılır.

 **İşarə:** Nokia telefonunuz Nokia Suite-u dəstəkləyir? Yaxud videolarınız kimi başqa məzmunu ötürmək istəyirsiniz? Siz həm də telefonunuzu kompüterinizə qoşa və kompüterinizə ötürmək

istədiyiniz faylları sürükləyib buraxa bilərsiniz. Əgər OneDrive masaüstü proqramınız varsa, faylları avtomatik yüklənilmə üçün OneDrive qovluğuna sürükləyib buraxın.

Outlook məlumatını Android telefonu və ya iPhone-dan ötürün

Outlook əlaqələrini, təqvim elementlərini və ediləcək işləri Android telefonunuzdan və ya iPhone-unuzdan Nokia Lumia-ya ötürmək üçün Microsoft hesabınızdan istifadə edin.

Nokia Lumia-nızı Outlook.com ilə sinxronlaşdırmaq üçün sizə Microsoft hesabı lazımdır.


1. Telefonunuzu kompüterinizə qoşmaq üçün uyğun USB kabelindən istifadə edin.
2. Elementləri Outlook-a sinxronlaşdırmaq və əlaqələr, təqvim daxiletmələri və görülməli işləri telefonunuzdan kompüterinizə sinxronlaşdırmaq üçün kompüterinizdə Samsung Kies, HTC Sense, Sony PC Companion və ya iTunes kimi sinxronlaşdırma üzrə uyğun proqram təminatını qurun.
3. Outlook-da Microsoft Outlook Hotmail Connector-dan istifadə edərək Microsoft hesabınızı Outlook-a əlavə edin. www.office.microsoft.com ünvanına daxil olun, Hotmail Connector-u axtarın və onu kompüterinizə yükləyin. Siz Hotmail Connector parametrlərini konfigurasiya etməli ola bilərsiniz.
4. İstədiyiniz məzmunu Outlook-dan Microsoft hesabına sinxronlaşdırın. Məzmun Microsoft hesabınızda mövcud olmazdan əvvəl, bu bir az vaxt apara bilər.
5. Məzmunu yeni Nokia Lumia-nıza sinxronlaşdırmaq üçün sadəcə Microsoft hesabınıza daxil olun.

Əlavə məlumat üçün www.windowsphone.com ünvanına daxil olun və Outlook əlaqələrini və təqvim Windows Phone-a necə sinxronlaşdırmağa dair tez-tez verilən suallara baxın.

Düymələri və ekranı kilidləmək


Telefonunuz cibinizdə və ya çantanızda olduqda təsadüfən zəng edilməsinin qarşısını almaq istəyirsiniz?

İşəsalma düyməsinə basın.



Düymələrin və ekranın kilidini açın.

İşəsalma düyməsinə basın və ekran kilidini yuxarı çəkin.



- ★ **İşarə:** İşəsalma düyməsini basmaq əvəzinə iki dəfə toxunuş aktivdirsə, ekrana iki dəfə vura bilərsiniz. Yandırmaq üçün iki dəfə toxunun, başlama ekranında ekranın yuxarisından aşağı çəkin, **Bütün parametrlər > toxunuş** seçiminə toxunun və **Oyanış** seçimini **Aktiv**  seçiminə dəyişin.

Düymələr və ekranın avtomatik kilidlənməsini təyin edin.


Başlama ekranında ekranın yuxarisından aşağı çəkin, **Bütün parametrlər > Kilid ekranı > Ekran işində fasilə** seçiminə toxunun və düymələr və ekranın avtomatik olaraq kilidləndiyi vaxt müddətini seçin.

Qulaqlığı qoşmaq

Sevimli musiqinizdən zövq alın və ya zəng zamanı əllərinizdən istifadə edin.

Qarnitura ayrıca satıla bilər.

Telefonunuza qulaqlığı qoşun.




Signal yaradan məhsulları qoşma bu cihaza zərər verə bilər. Heç bir elektrik mənbəyini audio konnektora qoşma. Bu cihazla istifadə edilməsi təsdiq edilənlərdən başqa cihazı və ya qulaqlığı audio konnektora qoşduqda, səs səviyyəsinə xüsusi diqqət yetir.

Antena yerləri

Optimal faydalanmaq üçün telefonunuzda antenaların harada yerləşdiyini öyrənin.

Antenna istifadədə olduğu zaman ona toxunmaqdan çəkinin. Antenaya toxunma rabitə keyfiyyətinə təsir edir və əməliyyat zamanı cihazın daha çox enerjidən istifadəsi batareyanın ömrünü azalda bilər.

Antena sahələri işarələnib.




Əsaslar

Yeni telefonunuzdan optimal şəkildə faydalanmağı öyrənin.

Telefonunuzla tanış olun

Telefonunuzda iki görünüş var, başlama ekranı və proqramlar menyusu. Görünüşlər arasında keçid etmək üçün sola və ya sağa vurun.



Başlama ekranı: Animasiyalı və canlı lövhələr cavabsız zəngləri və alınmış mesajları, ən son xəbərləri və hava proqnozlarını və s. göstərir. Daxil edilən əlaqələrinizin yeniləmələri lövhəcikdə görünür və siz əlaqələrinizin təfərrüatlarına birbaşa başlama ekranından baxa bilərsiniz.

Proqramlar menyusu: Bütün proqramlarınız burada səliqə düzülüb. Çoxlu proqramlarınız varsa birinə baxmaq üçün toxunun.

Windows Phone proqramının lisenziya şərtlərinə daxil olmaq üçün **Parametrlər > Sistem haqqında** seçin. Lütfən şərtləri oxuyun. Qeyd edək ki, proqramdan istifadə edərək siz şərtləri qəbul edirsiniz. Əgər şərtləri qəbul etmirsinizsə, cihaz və ya proqramdan istifadə etməyin. Əvəzində, cihazın geri qaytarılması siyasətini müəyyənləşdirmək üçün Microsoft Mobile və ya onu satın aldığınız tərəflə əlaqə saxlayın.

Geri, axtarış və başlama düyməsi

Geri, başlama və axtarış düymələri telefonunuzda naviqasiya etməyə kömək edir.

- Hansı proqramları açdığınıza baxmaq üçün seçiminə basıb saxlayın. Siz sonra başqa proqrama dəyişə və ya sizə lazım olmayan proqramları bağlaya bilərsiniz.
- Əvvəlki ekrana geri qayıtmaq üçün vurun. Telefonunuz son dəfə kilidləndikdən sonra daxil olduğunuz proqramları və veb-saytları xatırlayır.
- Başlanğıc ekranına daxil olmaq üçün basın. Daxil olduğunuz proqram fonda açıq qalır.
- Vebed axtarış aparmaq və ya telefonunuzda olan elementləri axtarmaq üçün basın.


- Telefonunuzu səsizlə idarə etmək üçün  basıb saxlayın və səs əmrini deyin.
Bu xüsusiyyət bütün dillər tərəfindən dəstəklənmir. Dəstəklənən dillər haqqında məlumat üçün www.windowsphone.com ünvanına daxil olun.

Toxunuş ekranından istifadə

Telefonunuzun toxunma, sürüşdürmə və ya çəkmə jestlərini kəşf edin.

1. Telefondan istifadə etmək üçün sadəcə olaraq toxunuş ekranına vurun və ya vurub saxlayın.
2. Digər seçimləri açmaq üçün menyu açılana kimi barmağınızı elementin üzərində saxlayın.

- ★ **Nümunə:** Proqramı və ya başqa bir elementi açmaq üçün proqrama və ya elementə vurun. Təqvim elementini silmək və ya redaktə etmək üçün elementə vurub saxlayın və müvafiq seçimi edin.



- ★ **İşarə:**Hətta əlcəklərinizi geyinərkən telefonunuzdan istifadə edə bilərsiniz. Başlama ekranında, ekranın yuxarisından aşağı çəkin, **Bütün parametrlər > toxunuş** toxunun və **Toxunuş həssaslığı** seçimini **Yüksək** seçiminə dəyişin.


Elementi çəkmək üçün ona vurub saxlayın

Barmağınızı bir-iki saniyə elementin üzərində saxlayıb, sonra ekranda sürüşdürün.




Sürüşdürmə

Barmağınızı ekrana qoyun və onu istədiyiniz istiqamətdə sürüşdürün.




Nümunə: Başlanğıc ekranı və ya proqramlar menyusuna və ya mərkəzlərdə müxtəlif görünüşlərə keçmək üçün sola və ya sağa sürüşdürün. Uzun siyahı və ya menyunu sürətlə nəzərdən keçirmək üçün barmağınızı ekrana vuraraq yuxarı və ya aşağı hərəkət etdirin və çəkin. Sürüşdürməni dayandırmaq üçün ekrana vurun.



Böyütmək və ya kiçiltmək

2 barmağınızı elementin, məsələn, xəritə, şəkil və ya veb-səhifənin üzərinə qoyaraq barmaqlarınızı bir-birindən ayırın və ya bir-birinə yaxınlaşdırın.




! Mühüm: Ekranın cızılmasının qarşısını alın.

★ İşarə: Telefonu 90 dərəcə çevirdiyinizdə ekran avtomatik fırlanır. Ekranı öz yönündə kilidləmək üçün başlama ekranında ekranın yuxarisından aşağı çəkin, **Bütün parametrlər > Ekranın döndərilməsi** seçiminə toxunun. **Döndərmə kilidi** seçimini Aktiv  kimi dəyişin. Ekranın döndərilməsi bütün proqram və ya görünüşlərdə işləməyə bilər.

Görünürlər və proqramlar arasında keçid

Başlama ekranınızda bütün lazımi proqramlara malik deyilsiniz? Proqramları tapmaq üçün proqramlar menyusuna çəkin. Yaxud telefonunuzda artıq nəyin icra olunduğunu yoxlayın və proqramlar arasında keçin.


Bütün proqramları telefonunuzda görmək üçün başlama ekranında sadəcə sola çəkin. Başlama ekranına qayıtmaq üçün sağa çəkin.



★ **İşarə:** Proqramı cəld tapmaq üçün proqramlar menyusunda istənilən hərfə toxunun və aşağıdakı menyuda istədiyiniz proqram üçün ilk hərf və ya simvola toxunun.

Açıq proqramlara baxın, dəyişin və bağlayın


Açıq proqramlara baxmaq üçün ← seçiminə basıb saxlayın. Proqramı dəyişmək üçün istədiyiniz proqrama çəkin və ona toxunun. Sizə daha lazım olmayan proqramları bağlamaq üçün ⊗ seçiminə toxunun.



Telefonunuzda bildirişləri yoxlayın

Ən son poçt və ya mesajlarınızı cəld yoxlamaq istəyirsiniz? Yaxud Wi-Fi şəbəkəsinə asanlıqla qoşulmaq istəyirsiniz? Siz cəld bildirişləri yoxlaya, bəzi parametrləri və ekranın yuxarisından açılan əməliyyat mərkəzində bir çox şeyləri dəyişdirə bilərsiniz.

1. Ekranın yuxarisından aşağı çəkin.



Bu ekranda siz aşağıdakıları edə bilərsiniz:

- Buraxılan zənglərinizi və ən son oxunmamış poçt və mesajları görün
- Mağaza-da proqram yeniləmələri kimi hər hansı bildirişləri yoxlayın
- Proqramları açın
- Wi-Fi şəbəkələrini yoxlayın və onlara qoşulun
- Cəld parametrlərə keçin

2. Menyunu bağlamaq üçün geri düyməsinə basın.


Əməliyyat mərkəzini fərdiləşdirin

Başlama ekranında ekranın yuxarisından aşağı çəkin və **Bütün parametrlər > Bildirişlər+Fəaliyyətlər** toxunun. Qısayolu dəyişdirmək üçün qısayolun və istədiyiniz proqramın üzərinə toxunun. Siz həm də qəbul etmək istədiyiniz bildirişləri necə qəbul etməyi seçə bilərsiniz.

Səs səviyyəsini dəyişmək

Səs-küylü mühitlərdə telefonun zəngini eşitməkdə çətinlik çəkirsiniz yaxud zənglər çox gurdur? Səs səviyyəsini istəyinizə görə dəyişə bilərsiniz.

Səs düymələrindən istifadə edin.



Standart şəkildə səs səviyyəsi düymələri siqnalın və xatırladıcıların səs səviyyəsini idarə edir.

Siqnal yaradan məhsulları qoşma bu cihaza zərər verə bilər. Heç bir elektrik mənbəyini audio konnektora qoşma. Bu cihazla istifadə edilməsi təsdiq edilənlərdən başqa cihazı və ya qulaqlığı audio konnektora qoşduqda, səs səviyyəsinə xüsusi diqqət yetir.

Səssiz rejimə dəyişin

Səs səviyyəsi düyməsinə basın və  >  seçiminə toxunun.

★ **İşarə:** Telefonunuzun titrəməsini istəmirsinizsə,  seçiminə toxunun. Digər səs parametrlərini dəyişdirmək üçün başlama ekranında ekranın yuxarisından aşağı çəkin və **Bütün parametrlər** > **Zəng melodiyaları+Səslər** seçiminə toxunun.

Media və proqramlar üçün səs səviyyəsini dəyişdirin

Səs səviyyəsi düyməsinə basın,  seçiminə toxunun, media və proqramlar üçün səs səviyyəsini qurun.

Səs ilə telefonu idarə etmək

Əlləriniz doludur və telefondan istifadə etməlisiniz? Siz zəng etmək, mətn mesajı yazmaq, vebə axtarmaq və ya proqramı açmaq üçün öz səsinizdən istifadə edə bilərsiniz.

Bu xüsusiyyət bütün dillər tərəfindən dəstəklənmir. Siz xüsusiyyətdən istifadə etməmişdən əvvəl dil paketini də yükləməlisiniz. Dəstəklənən dillər haqqında məlumat üçün www.windowsphone.com ünvanına daxil olun.

1.  düyməsinə basıb saxlayın.
2. Üzünüz telefona səs əmrini söyləyin.

★ **Nümunə:** Qrafikinizi yoxlamaq üçün **Open calendar** söyləyin.

Telefonun idarəetmə rejimini qurmaq

İdarəetmə rejimi avtomobili idarə edərkən diqqətin yayınmasını azaltmağa və diqqəti yola cəmləməyə kömək edir.

1. Başlama ekranında ekranın yuxarisından aşağı çəkin və **Bütün parametrlər** > **Sürücü rejimi** > **Növbəti** seçiminə toxunun.
2. Telefonun zəngləri qəbul etməməsi üçün **Zəngləri rədd et** parametrini **Aktiv**  təyin edin. Telefonun mesajları qəbul etməməsi üçün **Mətn mesajlarını rədd et** parametrini **Aktiv**  təyin edin.
3. Vurun: **Növbəti**.
4. Zəng və ya mesaj gələrkən, nə üçün cavab verə bilmədiyinizə dair avtomatik mətn mesajı göndərmək üçün **Zənglərə mesajla cavablar**, **Mətnlərə mesajla cavablar** və ya hər ikisini **Aktiv**  təyin edin. Mesajı redaktə etmək üçün mətn xanasına vurun.
5. **Növbəti** > **Cihaz əlavə et** vurun və avtomobili idarə edərkən qoşulduğunuz Bluetooth cihazına, məsələn, qulaqlığa vurun.

Telefon və əlavə edilmiş Bluetooth cihazı qoşulduqda idarəetmə rejimi avtomatik başlayır.

Telefondan rahatlıqla istifadə etmək

Kiçik mətn və ya tutqun şəkillərlə mübarizə aparırsınız? Şriftləri böyüdün və ekrana baxışı asanlaşdırın. Telefonunuzdan teleks cihazı (TTY/TDD) ilə birlikdə istifadə edə bilərsiniz.

1. Başlama ekranında ekranın yuxarisından aşağı çəkin və **Bütün parametrlər** seçiminə toxunun.
2. Vurun: **Giriş asanlığı**.

Şrift ölçüsünü dəyişmək


Mətn ölçüsü sürülgəcinə toxunun.

Yüksək kontrastı aktivləşdirmək

Yüksək kəskinlik seçimini **Aktiv** ☒ seçiminə dəyişin.

Ekranı böyütmək

Ekran böyüdücüsü seçimini **Aktiv** ☒ olaraq təyin edin və 2 barmağınızla ekrana iki dəfə vurun. Böyüdücüdən istifadə edərkən ekranda hərəkət etmək üçün 2 barmağınızdan istifadə edin. Böyütməni dayandırmaq üçün 2 barmağınızla ekrana iki dəfə vurun.



Telefondan TTY/TDD ilə istifadə etmək

TTY/TDD rejimi seçimini kimi dəyişin. **Dolu**

Mövcud TTY/TDD rejimləri şəbəkə xidməti təminatçınızdan asılı ola bilər.

Telefondan uçuş rejimində istifadə

Zəng etmək və ya zəng qəbul etmək istəmədiyiniz yerlərdə uçuş rejimini aktivləşdirsəniz belə, musiqi, videolar və oflayn oyunlara daxil ola bilərsiniz.

Uçuş rejimi mobil şəbəkə ilə bağlantıları kəsir və cihazınızın simsiz xüsusiyyətlərini söndürür. Cihazınız tərəfindən dəstəklənsə, cihazın NFC ödənişi və bilet funksiyası aktiv qala bilər. Verilmiş təlimatlara və təhlükəsizlik tələblərinə (məsələn, təyyarədə) və müvafiq qanunlara və qaydalara əməl edin. İcəza verildikdə, siz WiFi şəbəkəsinə qoşula, məsələn, Internetə baxa və ya uçuş rejimində Bluetooth-u və NFC paylaşmasını aktiv edə bilərsiniz.

1. Başlama ekranında ekranın yuxarisından aşağı çəkin və **Bütün parametrlər > Uçuş rejimi** toxunun.
2. **Status** seçimini **Aktiv**  kimi dəyişin.

Telefonunuzda göstərilən nişanlar

Ekranın yuxarisindəki status zolağı cari vaxtı, batareya və siqnalın gücünü və s. göstərir.

 **İşarə:**Gizli nişanlara baxmaq üçün vəziyyət zolağına vurun.

Mobil siqnal gücü

 Siqnal gücü

 Telefonunuz mobil şəbəkəyə qoşulmayıb.

 Telefonunuzda SIM kart yoxdur.

 SIM kartınız kilidlənib.

 Uçuş rejimi aktivdir.

 Telefonunuz daxili mobil şəbəkə xaricində rəqəmlərdədir.

Mobil məlumat qoşulması

Tək hərflər, bir neçə hərflər yaxud hərflər və rəqəmlərin qarışığı hazırda qoşulduğunuz mobil şəbəkənin növünü göstərir.

Şəbəkə bağlantısının növünü göstərən nişanlar regionlara və şəbəkə xidməti təminatçılarına görə fərqlənə bilər.

E EDGE məlumat bağlantısı açıqdır.

G GPRS məlumat bağlantısı açıqdır.

3G Telefonunuz 3G şəbəkəsinə qoşulub.

H Yüksək sürətli (HSDPA/HSUPA) məlumat bağlantısı açıqdır.

H+ Yüksək sürətli (HSPA+/DC-HSDPA) məlumat bağlantısı açıqdır.

Wi-Fi bağlantısı

 Wi-Fi bağlantısı mövcuddur.

 Wi-Fi bağlantısı aktivdir.

 Mobil məlumat bağlantısı Wi-Fi vasitəsilə digər cihazlarla paylaşılır.

 Məlumat Wi-Fi vasitəsilə ötürülür.

Bluetooth cihazı

 Telefonunuza Bluetooth cihazı qoşulub.

 Bluetooth yanlıdır, lakin telefonunuz Bluetooth cihazına qoşulmayıb.

Batareya

-  Batareya gücünün səviyyəsi
-  Batareya yüklənir.
-  Batareyaya qənaət rejimi aktivdir.
-  Batareya enerjisi və ya batareyanın vəziyyəti hazırda məlum deyil.

Bildirişlər

-  Oxunmayan bildirişləriniz var.

Profillər

-  Titrəmə rejimi aktivdir.

-  Səssiz rejim aktivdir.

Zəng yönəltməsi

-  Zəngləriniz digər nömrəyə və ya səsli poçtunuza yönəldilir.

Yer

-  Proqram və ya xidmət yeriniz haqda məlumatdan istifadə edir.

İdarəetmə rejimi

-  İdarəetmə rejimi aktivdir.

Hesablar

Telefonunuzda müxtəlif hesablar və onlarla nə etmək haqqında öyrənin.

Microsoft hesabı

Microsoft hesabı kompüter və ya telefonunuzdan vahid istifadəçi adı və parolu ilə Microsoft xidmətlərinə daxil ola bilərsiniz. Eyni istifadəçi adı və parolundan Xbox-da da istifadə edə bilərsiniz.


Microsoft hesabı ilə siz, məsələn aşağıdakıları edə bilərsiniz:

- Mağaza-dan məzmun yükləyin
- Əlaqələrin ehtiyat nüsxəsini çıxardın.
- Şəkilləri və sənədləri yükləyin, saxlayın və paylaşın
- Telefonunuzun OneDrive-da ehtiyat nüsxəsini çıxarın
- Xbox oyunları oynayın.
- Avatar və oyun nailiyyətlərinizi telefonunuzda baxın və telefonda oyun oynadıqda onları artırın.
- Find My Phone xüsusiyyəti ilə telefonunuzu izləyin və itmiş telefonu bloklayın.
- Əlaqələr mərkəzində sosial şəbəkə xidmətlərindən yeniliklər əldə edin.

Microsoft hesabı və xidmətləri haqqında ətraflı öyrənmək üçün www.windowsphone.com ünvanına daxil olun.

Microsoft hesabını yaratmaq

Həyatınıza rəng qatın və telefonunuzdan daha çox faydalanın – Microsoft hesabı yaradın. Telefonu ilk dəfə işə saldıqda Microsoft hesabı yaratmırsınızsa, siz həmişə onu sonradan edə bilərsiniz.



1. Başlama ekranında ekranın yuxarisından aşağı çəkin və **Bütün parametrlər > E-poçt+Hesablar > Hesab əlavə edin** toxunun.

2. Vurun: **Microsoft hesabı**.

3. Microsoft hesabınızı yaradın və ya mövcud istifadəçi adı və ya parolunuzla daxil olun və telefonunuzda görünən təlimatlara əməl edin.

Siz həm də **www.live.com**-da hesabınızı yarada və ya idarə edə bilərsiniz.

Ailəmi qur

Uşaqlarınızın telefonları ilə yükləyə bildiyinə nəzarət etmək istəyirsiniz? Ailəmlə siz uşaqlarınızın ödənişli və ya Mağaza, yaxud Oyun mağazası-dan yaşa görə olan məzmunu yükləməsinə məhdudlaşdırma bilərsiniz.

Xbox Windows Phone-ların mövcud olduğu bəzi ölkə və ya regionlarda uşaq hesablarını dəstəkləmir.

1. **<https://www.windowsphone.com/family>** veb-səhifəsinə keçin və Microsoft hesabınızla daxil olun.

2. İstədiyiniz hesabı Ailəmə əlavə edin.


3. Uşağınızın hesabı üçün parametrləri dəyişdirin.

OneDrive

OneDrive nədir və ondan istifadə haqqında öyrənin.

OneDrive bulud yaddaşı

Fayllarınızı buludlarda saxlayın. Sevimli və ya yeni proqramlarınız üçün yaddaşı boşaltmaq haqqında narahat olmaya bilərsiniz.



OneDrive sizin bütün sənədlər və şəkilləriniz üçün saxlayıcıdır, buna görə də siz lazəm gələrsə, onlara daxil ola, paylaşa və ya yenidən saxlaya bilərsiniz. Siz həmçinin məzmununuzun avtomatik olaraq ehtiyat nüsxəsinin çıxarılmasını təyin edə bilərsiniz, beləliklə, şəkil və ya video çəkildə, o, avtomatik olaraq buluddakı alboma köçürülür.

OneDrive ilə siz şəkillərinizə, sənədlərinizə və telefon, planşet və ya kompüterdəki digər məzmunu daxil ola bilərsiniz. Proqramdan asılı olaraq siz həmçinin sənəd üzərində işləməyə qaldığınız yerdən davam edə bilərsiniz.

OneDrive-da sənədlərinizi saxlamaq üçün bir neçə yer mövcuddur. Siz şəkillərinizi OneDrive-da Şəkillər mərkəzində saxlaya və ya ofis sənədlərinizi Office mərkəzindən idarə edə bilərsiniz.

Şəkilləri və digər materialları OneDrive-da saxlayın

Telefon, planşet və ya kompüterdən asanlıqla daxil olmaq üçün telefonda olan faylları OneDrive-a yükləyə bilərsiniz.

OneDrive-a qoşulmaq üçün sizə Microsoft hesabı lazımdır.

Başlanğıc ekranında sola sürüşdürün və vurun: **OneDrive**.

Şəkil yüklə

⊕ və yükləmək istədiyiniz şəklə toxunun.

★ **İşarə:** Telefonunuzu şəkil və videolarınızı avtomatik olaraq OneDrive-a yükləməyə qurmaq üçün başlama ekranında ekranın yuxarisından aşağı çəkin və **Bütün parametrlər** seçiminə toxunun. **Proqramlar** seçiminə çəkin və **Şəkillər+Kamera** > **OneDrive** seçiminə toxunun.

Office sənədini OneDrive-da saxlayın

1 **Office** vurun, **Yerlər** üzərinə sürüşdürün və **Telefon** vurun. Sonra saxlamaq istədiyiniz fayla vurub saxlayın və **Saxla...** > **OneDrive** vurun.

★ **İşarə:** Siz həmçinin sənəd üzərində işləyərkən onu OneDrive-da saxlaya bilərsiniz. ... > **Fərqli saxla...** vurun və **Saxla** parametrlərini təyin edin. **OneDrive** Saxla məkanını dəyişsəniz, o, bütün fayllar üçün susmaya görə bütün yerləri dəyişir.

Office sənədlərinizi OneDrive-da saxlayanda siz Microsoft hesabınıza qoşulan istənilən cihazda birbaşa qaldığınız yerdən sənədin üzərində işləməyi davam etdirə bilərsiniz.

Şəkilləri və sənədləri cihazlar arasında paylaşmaq

OneDrive ilə siz şəkillərinizi, sənədlərinizi və cihazlarınızdan yüklədiyiniz digər məzmunu asanlıqla daxil ola bilərsiniz.

Telefonunuzda, planşet və ya kompüterinizdə saxlanmış şəkillər, sənədlər və ya digər məzmunu OneDrive-da yükləmək üçün Microsoft hesabınız ilə daxil olmalısınız. Başqa cihazdan yüklənmiş məzmunu daxil etmək üçün həmin məzmunu yüklədiyiniz zaman istifadə etdiyiniz Microsoft hesabı ilə daxil olmalısınız.

Məzmunu yükləmək və ya endirmək üçün sizə İnternet bağlantısı lazımdır. Məlumat ötürülməsi üzrə tarif planınız yoxdursa, məlumat ötürülməsi üzrə xərclər sürətlə arta bilər. Mümkün məlumat qiymətləri ilə bağlı məlumat üçün şəbəkə xidməti təminatçınız ilə əlaqə saxlayın.

OneDrive-da sənədlərinizi saxlamaq üçün bir neçə yer mövcuddur. Telefonunuzda şəkil və videolarınıza Şəkillər mərkəzində baxa və ya Office mərkəzində Office sənədlərini açə bilərsiniz. Siz həmçinin OneDrive proqramını Mağaza-dan yükləyərək telefonunuzda bütün fayl növlərinə baxa və onları idarə edə bilərsiniz.

Planşet və ya kompüterinizdə **onedrive.com** ünvanında onlayn məzmununuzu idarə edə və ya OneDrive proqramından istifadə edərək OneDrive onlara birbaşa iş masanızdan daxil ola bilərsiniz. Əgər sizdə OneDrive proqramı quraşdırılmayıbsa, onu **onedrive.com**-dan yükləyə və quraşdırə bilərsiniz.



İşarə: Kompüterinizdə olan OneDrive proqramı ilə siz yükləmək istədiyiniz faylları, məsələn, Windows Explorer və ya Finder-də fayl menecerində asanlıqla OneDrive qovluğuna çəkərək gətirə bilərsiniz və fayllar avtomatik olaraq OneDrive-a yüklənir.

Hesab qurmaq

Hər zaman yeniliklərdən xəbərdar olun - sosial media və ya poçt hesabları kimi vacib hesabları telefonunuza əlavə edin.

1. Başlama ekranında ekranın yuxarisından aşağı çəkin və **Bütün parametrlər > E-poçt+Hesablar** toxunun.

2. **Hesab əlavə edin** və sonra xidmətin adına vurun və ekranda görünən təlimatlara əməl edin.

Nokia hesabı

Nokia hesabınız Nokia xidmətlərinin açarıdır.

Nokia hesabı ilə siz, məsələn aşağıdakıları edə bilərsiniz:


- Kompüter və ya telefonunuzdan vahid istifadəçi adı və parol ilə Nokia xidmətlərinə daxil olun
- Nokia xidmətlərindən məzmun yükləmək
- Telefon modeli və əlaqə məlumatı haqqında detalları saxlamaq. Siz həmçinin Nokia hesabınıza ödəmə kartı məlumatlarınızı da əlavə edə bilərsiniz.

Mümkün xidmətlər fərqlənə bilər.

Nokia hesabı və Nokia xidmətləri haqqında ətraflı öyrənmək üçün **account.nokia.com** ünvanına daxil olun.

Telefonu fərdiləşdirmək

Başlanğıc ekranını necə fərdiləşdirməyi və zəng melodiyalarını dəyişdirməyi öyrənin.



Başlanğıc ekranını fərdiləşdirmək

Başlama ekranının özünəməxsus görünməsini dəyişdirmək istəyirsiniz? Siz fon şəklinizi seçə, sevimli proqramlarınızı və sairəni başlama ekranına daxil edə, yaxud lövhəciyin ölçüsünü dəyişdirməyi istəyirsiniz şəkildə dəyişdirə bilərsiniz.

1. Fon şəkli əlavə etmək üçün başlama ekranında ekranın yuxarisından aşağı çəkin, **Bütün parametrlər** seçiminə toxun.
2. Vurun: **Başlama+Mövzu > Şəkil seç.**
3. Şəklə toxun, onu istədiyiniz şəkildə kəsin və ☒ seçiminə toxun.

İşarə: Fon və lövhəcik rənglərini nə üçün fon şəkliniz ilə uyğunlaşdırmaq? **Fondakı şəkil** və ya **Vurğulama rəngi** seçiminə toxun. Bütün Windows cihazlarınızda mövzunu paylaşmaq üçün başlama ekranında ekranın yuxarisından aşağı çəkin, **Bütün parametrlər > Parametrlərimi sinxronlaşdır** toxun və **Mövzu** seçimini **Aktiv** ☒ seçiminə dəyişin.

Lövhəciyin düzümünü dəyişdir

Əgər telefonunuzun susmaya görə başlama ekranında 2 lövhəcik sütunu varsa, üçüncünü əlavə edə bilərsiniz. **Daha çox Lövhəcik göstərin** seçimini **Aktiv** ☒ kimi dəyişin.

Yeni sütundan yararlanmaq üçün siz indi lövhəciklərin yerini və ölçüsünü dəyişdirə bilərsiniz.

Lövhəciyin yerini dəyişmək


Lövhəciyə vurub saxlayaraq onu yeni yerə çəkin və ekrana vurun.



Lövhəciyi silmək və ya ölçüsünü dəyişmək

Ölçüsünü dəyişmək üçün lövhəciyə vurub saxlayaraq ox işarəsinə vurun.

Lövhəciklər kiçik, orta və ya böyük ölçülü ola bilər. Lövhəcik nə qədər böyük olarsa, bir o qədər çox məlumat göstərir.



Silmək üçün lövhəciyə vurub saxlayaraq ✕ vurun.

Proqramı daxil edin

Proqramlar menyusuna keçmək üçün sola çəkin, proqrama toxunub saxlayın və **Başlanğıca daxil et** seçiminə toxunun.

Əlaqəni əlavə etmək

➡ **Əlaqələr** vurun, əlaqəyə vurub saxlayın və sonra **Başlanğıca daxil et** vurun.

Əlaqələri daxil etdiyinizdə, onların axın yeniləmələri lövhəcikdə göstərilir və siz onlara birbaşa olaraq başlama ekranından zəng edə bilərsiniz.

Kilid ekranını fərdiləşdirmək

Kilid ekranınızın özünəməxsus görünməsini istəyirsiniz? Məsələn, fona öz şəklinizi əlavə edə bilərsiniz.



Başlama ekranında ekranın yuxarisından aşağı çəkin və **Bütün parametrlər** > **Kilid ekranı** toxunun.

- ★ **İşarə:** Siz kilid ekranında hansı proqram bildirişlərini, məsələn, cavabsız zəng və ya yeni mesajları görməyi seçə bilərsiniz. Sadəcə olaraq bildiriş zolağına vurun və əlavə etmək istədiyiniz proqramı seçin.

Fon şəklini dəyişmək

Şəkl dəyişdir vurun, şəkl seçin, yerləşməsi üçün onu nizamlayın və ✓ vurun.

- ★ **İşarə:** Eləcə də, kilid ekranınızda Bing-dən şəkillərin dəyişməsinə seçə bilərsiniz. **Fondakı şəkil** seçimini **Bing** kimi dəyişin.

Musiqi səsləndikdə ifaçını göstər

Musiqi ifa olunarkən ifaçını göstər seçimini **Aktiv**  kimi dəyişin.

Parıltı ekran parametrlərini dəyişmək

Enerjiyə qənaət etmək üçün telefonunuzdan aktiv şəkildə istifadə etmədiyiniz zaman ekranınız gözləmə rejimində olur. Parıltı ekranı ilə siz ekranınızın vaxtı bitsə belə vaxtı asanlıqla yoxlaya bilərsiniz.

1. Başlama ekranında ekranın yuxarisından aşağı çəkin və **Bütün parametrlər** > **Parıltı** toxunun.
2. **Parıltı ekranı** seçimini kimi dəyişin. **həmişə aktiv**


- ★ **İşarə:** Hətta işəsalma düyməsi əlçatan olmadıqda belə, məsələn, telefon avtomobil saxlayıcısında olduqda, telefonu gözləmədən çıxartmaq asandır. Sadəcə ekrana iki dəfə vurun.

İki dəfə vurmanı yandırmaq/söndürmək

Başlama ekranında ekranın yuxarisından aşağı çəkin və **Bütün parametrlər** > **toxunuş** toxunun. **Oyanış** seçimini **Aktiv**  və ya **Qeyri-aktiv**  kimi dəyişin.

Uşaqlar üçün təhlükəsiz, əyləncəli başlama ekranı yaratmaq

Siz uşaqların təsadüfən iş poçtunuzu silməsindən, onlayn alış-veriş və ya nə isə başqa bir şey etməsindən ehtiyat etməyərək onların telefondakı bəzi proqramlardan istifadə etməsinə icazə verə bilərsiniz. Əylənmələri üçün seçilmiş proqramları, oyunları və digər sevimli elementləri başlama ekranına əlavə edin.



1. Başlama ekranında ekranın yuxarisından aşağı çəkin və **Bütün parametrlər** seçiminə toxunun.
2. Vurun: **Uşaq otağı**.
3. Uşaqların istifadə edəcəyi məzmunu seçin. Həmçinin onların sizin başlama ekranınıza daxil olmalarının qarşısını almaq üçün parol da qoya bilərsiniz.

★ **İşarə:** Uşaqlara öz ekranlarını necə fərdiləşdirə biləcəklərini göstərin. Məsələn, fon şəklini dəyişdirmək üçün **Fərdiləşdir** seçiminə toxunun. Başlama ekranında siz normal qaydada lövhəciklərin yerini və ölçüsünü dəyişə bilərsiniz.

★ **İşarə:** Uşaqlara proqram daxili satınalmalar etməyə, məsələn, oyun xalları almağa icazə vermək üçün Pul kisəsi PIN kodunu seçin. Hər satınalma üçün Pul kisəsi PIN-ini daxil etməlisiniz. Pul kisəsi PIN kodunu təyin etmək üçün başlama ekranında sola çəkin və **Pul kisəsi** > ●●● > **Parametrlər** +PIN seçiminə toxunun. Bəzi satınalmalar bütün yaşlar üçün mümkün olmaya bilər.

Öz başlama ekranınıza daxil olmaq

İşəsalma düyməsini iki dəfə basın və öz kilid ekranınızda yuxarı sürüşdürün. Parol təyin etməsənizsə, onu daxil edin.

Uşağın başlama ekranını geri qayıtmaq

Öz kilid ekranınızda sola vurun və uşağın kilid ekranında yuxarı sürüşdürün.

Uşağın başlama ekranını söndürmək

Başlama ekranında ekranın yuxarisından aşağı çəkin və **Bütün parametrlər** toxunun və **Uşaq otağı** seçimini **Qeyri-aktiv**  seçiminə dəyişin.

Telefonun melodiyalarını fərdiləşdirmək

Siz telefonunuz üçün ən yaxşı melodiyaları seçə bilərsiniz.

1. Başlama ekranında ekranın yuxarisından aşağı çəkin və **Bütün parametrlər** > **Zəng melodiyaları** +Səslər toxunun.
2. Dəyişmək istədiyiniz zəng melodiyası və ya signalı və melodiyanı seçin.

★ **İşarə:** Sizə zəng edən dərhal bilməyiniz üçün kontakta konkret zəng melodiyası təyin etmək istəyirsiniz? Əlaqələr mərkəzində əlaqə məlumatını yeniləyin.

Kompüterinizdən telefona yeni zəng melodiyları əlavə etmək

SB kabeli ilə telefonunuzu kompüterə qoşun və kompüterinizin fayl menecerindən istifadə edərək istədiyiniz mahnını telefonun zəng melodiyası qovluğuna köçürün. Kompüterinizdə Windows Vista, Windows 7, Windows 8 və ya ən son versiya quraşdırılmış olmalıdır.

Mahnını zəng melodiyası kimi qurmaq üçün Zəng melodiyları+Səsələr görünüşündə **Zəng melodiyası** vurun və **Fərdi** menyusunda mahnını seçin.

Mahnı rəqəmsal hüquqların idarə edilməsi (DRM) ilə qorunmursa və həcmi 30 MB-dan azdırsa, onu zəng melodiyası kimi istifadə edə bilərsiniz.

★ **İşarə:** Öz unikal zəng melodiyanızı yaratmaq istəyirsiniz?  **Mağaza** vurun və Zəng melodiyası yaradıcısı proqramını yükləyin.

Telefonunuzu səssiz rejimə dəyişin

Səssiz rejimi yandırdıqda bütün zəng melodiyları və zəngli saatlar səssiz ediləcək. Bundan, məsələn, kinoteatrda və ya iclasda olarkən istifadə edin.

Ekranın yuxarisında səs səviyyəsi zolağını görmək üçün səs səviyyəsi düyməsini basıb ▼ seçiminə toxunun.

1. Səssiz rejimə keçmək üçün ▲ seçiminə toxunun.
2. Telefonunuzun titrəməsini istəmirsinizsə, 🔕 seçiminə toxunun.

★ **İşarə:** Telefonunuzu səssiz rejimdə saxlamaq istəmirsiniz, amma indi cavab verə bilmirsiniz? Daxil olan zəngi səssiz etmək üçün səs səviyyəsini azalt düyməsini basın. Əgər Çevirməklə susdur yandırmısınızsa, siz sadəcə telefonunuzu üzü aşağı çevirə bilərsiniz. Çevirməklə susdur seçimini yandırmaq üçün başlama ekranında ekranın yuxarisından aşağı çəkin, **Bütün parametrlər > Audio** seçiminə toxunun, lazım gələrsə sola çəkin və **Çevirməklə susdur** seçimini Aktiv  seçiminə dəyişdirin.

Ekran təsvirini çəkmək

Başlanğıc ekranınızı fərdiləşdirməyi tamamlamısınız və əl işinizi paylaşmaq istəyirsiniz? Siz ekranın şəklini çək və onu dostlarınıza göndərə bilərsiniz.

1. Səs səviyyəsini artır və işəsalma düyməsini eyni vaxtda basın.



2. **Şəkillər > Albomlar > Ani görüntülər** vurun.

3. Göndərmək istədiyiniz ekran təsvirinə vurub saxlayın və **Paylaş...** vurun.

Batareya müddətini uzatmaq

Sizə lazım olan batareya müddətini əldə edərkən telefondan optimal şəkildə istifadə edin. Telefonunuzda enerjiyə qənaət etmək üçün bir sıra üsul var.

Enerjiyə qənaət etmək üçün:

Simsiz doldurulma	Həmişə batareyanı tamamilə doldurun.
Yalnız sizə lazım olan səsləri seçin	Lüzumsuz səsləri, məsələn, düymə basımı səslərini səssiz edin. Başlama ekranında ekranın yuxarisından aşağı çəkin, Bütün parametrlər > Zəng melodiyaları +Səslər toxunun və saxlanacaq səsləri seçin.
Naqillli qulaqlıqlardan istifadə edin	Dinamik əvəzinə naqillli qulaqlıqlardan istifadə edin.
Batareya Qənaəti istifadə edin	Siz telefonu batareyanın doldurulma səviyyəsi aşağı olduqda avtomatik olaraq enerjiyə qənaət etməyə qura bilərsiniz. Batareyanın vəziyyətini yoxlamaq və Batareya Qənaəti seçimini yandırmaq üçün başlama ekranında sola çəkin və Batareya Qənaəti seçiminə toxunun. Telefonunuz batareyaya qənaət rejiminə keçdikdə digər proqramların hamısının parametrlərini dəyişmək mümkün olmayabilir.
Telefonun ekran parametrlərini dəyişmək	Ekranın qısa müddətdən sonra sönməsini təyin edin. Başlama ekranında ekranın yuxarisından aşağı çəkin

və **Bütün parametrlər** > **Kilid ekranı** > **Ekran işində fasilə** toxunun.

- Parıltı parametrlərini dəyişin. Telefonunuzu hərəkət etdirən zaman vaxt və bildirişlərinizə qısaca baxmaq üçün başlama ekranında ekranın yuxarisından aşağı çəkin, **Bütün parametrlər** > **Parıltı** seçiminə toxunun və **Parıltı ekranı** seçimini **cəld baxış** seçiminə dəyişin. Parıltı söndürmək üçün **Parıltı ekranı** seçimini **qeyri-aktiv** seçiminə dəyişin.
- Telefonunuzu yalnız lazım olduqda oyatmaq üçün iki dəfə vurun. Xüsusiyyəti söndürmək üçün başlama ekranında ekranın yuxarisından aşağı çəkin, **Bütün parametrlər** > **toxunuş** seçiminə toxunun, sonra **Oyanış** seçimini **Qeyri-aktiv**  seçiminə dəyişin.

Ekran aydınlığını azaltmaq

- Başlama ekranında ekranın yuxarisından aşağı çəkin və **Bütün parametrlər** > **Parlaqlıq** toxunun. **Avtomatik tənzimlə**-nin **Qeyri-aktiv**  -a dəyişdiyinə əmin olun. **Səviyyə** parametrini **Zəif** və **Avtomatik tənzimlə** parametrini **Aktiv**  təyin edin.
- Batareya qənaəti aktiv olanda ekranın parlaqlığını azaltmaq üçün başlama ekranında ekranın yuxarisından aşağı çəkin, **Bütün parametrlər** > **display** seçiminə toxunun və **Batareya Qənaəti** **aydınlıq** seçimini **Aktiv**  seçiminə dəyişin.

Proqramların fonda icrasını dayandırın

İstifadə etmədiyiniz bütün proqramları bağlayın. Proqramların əksəriyyətini bağlamaq üçün  basıb saxlayın və bağlamaq istədiyiniz proqramlarda .

Seçim əsasında məkan xidmətlərindən istifadə edin

Əgər siz məkan xidmətlərini aktiv vəziyyətdə saxlamaq istəyirsinizsə, lakin qeydiyyat xidmətlərindən istifadə etmək istəmirsinizsə, sola çəkin və  **Parametrlər** vurun. **Proqramlar**-a keçin, **Əlaqələr** vurun və **Yerimdən istifadə et** seçimini **Qeyri-aktiv**  -a dəyişin.

Şəbəkə bağlantılarından seçim əsasında istifadə edin

- Telefonunuzu yeni e-poçtları gec-gec və ya hətta sorğulandıqda yoxlamağı qurun. Hər bir poçt qutusunda **...** > **Parametrlər** > **Sinxronlaşma parametrləri** seçiminə toxunun və sinxronlaşdırmaq vaxtını seçin.
- Bluetooth-u yalnız ehtiyac olduqda aktivləşdirin.
- NFC-ni yalnız lazım olduqda yandırın. NFC Xüsusiyyəti söndürmək üçün başlanğıc ekranında ekranın

yuxarisından aşağı çəkin, **Bütün parametrlər > NFC** vurun və **Paylaşmaq üçün toxundur Qeyri-aktiv**  kimi seçin.

- Mobil məlumat bağlantısından, internetə qoşulmaq üçün Wi-Fi bağlantısından istifadə edin.
- Telefonunuzun mümkün simsiz şəbəkələri axtarmasını dayandırın. Başlama ekranında ekranın yuxarisından aşağı çəkin, **Bütün parametrlər > Wi-Fi** toxunun və **Wi-Fi şəbəkəsi** seçimini **Qeyri-aktiv**  seçiminə dəyişin.
- Musiqiyə qulaq asır və ya telefonunuzdan başqa formada istifadə edirsinizsə, lakin zəng etmək və qəbul etmək istəmirsinizsə, Uçuş rejimi ni aktivləşdirin. Başlama ekranında ekranın yuxarisından aşağı çəkin, **Bütün parametrlər > Uçuş rejimi** toxunun və **Status** seçimini **Aktiv**  seçiminə dəyişin.

Batareya istifadəsini yoxlayın

Hansı proqramların batareyanın istismar müddətini boşaltdığını yoxlamaq üçün başlama ekranında sola çəkin, **Batareya Qənaəti** toxunun və **İstifadə** seçiminə keçin.

Məlumat rouminqi xərclərinə qənaət

Telefon xərclərinizə qənaət etmək istəyirsiniz? Mobil məlumat parametrlərini dəyişərək məlumat rouminqi xərclərini azalda bilərsiniz. Məlumat rouminqində telefonunuz şəbəkə xidməti təminatçınızın sahib olmadığı və ya fəaliyyət göstərmədiyi şəbəkələr üzərində məlumatın qəbulu üçün istifadə edilir. Rouminqdə, xüsusən də xaricdə, internetə qoşulma məlumat tariflərini mühüm dərəcədə artırır. Şəbəkə xidməti təminatçınız məlumat ötürülməsinə görə sizə sabit tarif və ya istifadəyə görə tarif tətbiq edə bilər. Optimal qoşulma üsulundan istifadə etmək üçün Wi-Fi, mobil məlumatlar və poçt yükləmə parametrlərini dəyişin.

Ümumiyyətlə, Wi-Fi bağlantısından istifadə mobil məlumat bağlantısı ilə müqayisədə daha sürətli və ucuzdur. Əgər həm Wi-Fi, həm də mobil məlumat bağlantıları mövcud olarsa, telefonunuz Wi-Fi bağlantısından istifadə edir.

Başlama ekranında ekranın yuxarisından aşağı çəkin və  seçiminə toxunun.

1. **Wi-Fi şəbəkəsinin Aktiv**  olaraq təyin edildiyini yoxlayın.

2. İstifadə etmək istədiyiniz qoşulmanı seçin.

Mobil məlumat qoşulmasını bağlamaq

Başlama ekranında ekranın yuxarisından aşağı çəkin, **Bütün parametrlər > Mobil+SİM kart** toxunun və **Məlumat bağlantısı** seçimini **Qeyri-aktiv**  seçiminə dəyişin.

★ **İşarə:** Məlumat istifadənizi həmçinin Məlumat sensoru proqramı ilə izləyə bilərsiniz.

Məlumat rouminqini dayandırmaq

Başlama ekranında, ekranın yuxarisından aşağı çəkin, **Bütün parametrlər > Mobil+SİM kart** toxunun və **Məlumat rouminqi** seçimi **Rouminq etmə** seçiminə dəyişin.

Poçtu tez-tez yükləməyin

Hər bir poçt qutusunda **••• > Parametrlər > Sinxronlaşma parametrləri** seçiminə toxunun və sinxronlaşdırmaq vaxtını seçin.

Mətni yazmaq


Telefonunuzun klaviaturası ilə sürətlə və asanlıqla mətn yazmağı öyrənin.

Ekran klaviaturasından istifadə

Ekran klaviaturası ilə yazmaq asandır. Siz klaviaturadan telefonu portret və ya albom rejimində tutarkən istifadə edə bilərsiniz. Siz hərflərə toxunmaqla və ya onlara çəkməklə mesajlarınızı yazə bilərsiniz.

Mətn xanasına vurun.

- 1 Simvol düymələri
- 2 Shift düyməsi
- 3 Rəqəmlər və simvol düyməsi
- 4 Dil düyməsi
- 5 Emosiya işarəsi düyməsi
- 6 Boşluq düyməsi
- 7 Enter düyməsi
- 8 Geriyə boşluq düyməsi




Klaviaturanın düzüümü müxtəlif proqramlarda və dillərdə fərqli ola bilər. Dil düyməsi yalnız birdən artıq dil seçildiyi halda göstərilir. Nümunədə İngilis dili üzrə klaviatura göstərilir.

★ **İşarə:** Klaviaturaya vergül düyməsi əlavə etmək üçün başlama ekranında ekranın yuxarisından aşağı çəkin və **Bütün parametrlər > Klaviatura > Təkmil > Mümkün olarsa, vergül düyməsini göstərin** seçiminə toxunun.

Mətni yazmaq üçün çəkin

Sözün birinci hərfindən çəkin və hərfdən hərfe yol çəkin. Sonuncu hərfdən sonra barmağınızı qaldırın. Davam etmək üçün boşluq düyməsinə toxunmadan çəkməkdə davam edin. Telefonunuz boşluqlar əlavə edir.

Bütün dillər dəstəklənmir.




Böyük və kiçik hərflər arasında keçid

Shift düyməsinə vurun. Caps lock rejimini yandırmaq üçün düyməyə iki dəfə vurun. Normal rejimə geri qayıtmaq üçün yenidən shift düyməsinə vurun.

Rəqəm və ya xüsusi simvolu yazmaq

Rəqəmlər və simvol düyməsinə vurun. Digər xüsusi simvolları baxmaq üçün shift düyməsinə yenidən vurun. Bəzi xüsusi simvol düymələrində daha çox simvol olur. Digər simvolları baxmaq üçün simvol və ya xüsusi simvola vurub saxlayın.

- ★ **İşarə:** Cümlənin sonuna nöqtə qoymaq və yeni cümləyə başlamaq üçün boşluq düyməsinə iki dəfə vurun.
- ★ **İşarə:** Nömrə və ya xüsusi simvolu tez yazmaq üçün rəqəm və simvol düyməsini basıb saxlayarkən əlinizi simvola doğru sürüşdürün və barmağınızı qaldırın.



Mətni köçürmək və ya əlavə etmək

Sözə vurun, köçürmək istədiyiniz hissəni seçmək üçün dairəni sözün ətrafında çəkin və Ⓢ vurun. Mətni əlavə etmək üçün Ⓢ vurun.

Simvola vurğu əlavə etmək

Simvola vurub saxlayın və vurğulu simvolu seçin.

Simvolu silmək


Geri boşluq düyməsinə vurun.

Yazı dilləri arasında dəyişiklik etmək

Dil düyməsinə basıb saxlayın, istədiyiniz dili seçin. Dil düyməsi yalnız birdən artıq klaviatura quraşdırılarda göstərilir.

Kursoru hərəkət etdirmək

İndicə yazdığınız sözü redaktə etmək üçün kursoru görənə kimi mətnə toxunub saxlayın. Kursoru istədiyiniz yerə sürükləyin.



Klaviatura söz təkliflərindən istifadə

Sürətlə və düzgün yazmanız üçün telefonunuz siz yazdıqca sözlər təklif edir. Söz təklifləri bir neçə dildə mövcuddur.

Siz sözü yazmağa başladıqda, telefon mümkün sözləri təklif edir. İstədiyiniz söz təklif zolağında göründükdə onu seçin. Digər təklifləri görmək üçün sola sürüşdürün.


★ İşarə: Təklif edilən söz qalın şriftlə yazılırsa, telefon avtomatik olaraq yazdığınız sözü əvəz etmək üçün ondan istifadə edir. Söz səhvdirsə, orijinal sözü və bir neçə digər təklifləri görmək üçün ona vurun.

Sözü düzəltmək

Sözü səhv yazdığınızı müşahidə etsəniz, sözü düzəltmək üçün təklifləri görmək üçün ona vurun.

Lüğətə yeni söz əlavə etmək

İstədiyiniz söz lüğətdə yoxdursa, sözü yazın, ona vurun və təklif zolağında plus (+) işarəsinə vurun. Yeni sözləri bir neçə dəfə yazdıqdan sonra telefonunuz da onları öyrənir.



Söz təkliflərini söndürmək

Başlama ekranında ekranın yuxarisından aşağı çəkin və **Bütün parametrlər > Klaviatura** seçiminə toxunun. Dil klaviaturasına toxunun və **Mətn təklif et** seçim xanasını təmizləyin.

Yazı dillərini əlavə etmək


Siz klaviaturanızda bir neçə yazı dili əlavə edə və yazı zamanı dilləri dəyişə bilərsiniz.

1. Başlama ekranında ekranın yuxarisından aşağı çəkin və **Bütün parametrlər > Klaviatura > Klaviaturaları əlavə et** toxunun.
2. İstifadə etmək istədiyiniz dilləri seçin.

★ **İşarə:** Quraşdırılmış klaviaturanı silmək üçün istifadə etmək istədiyiniz dilə vurub **Sil** vurun.

Yazıda dillər arasında dəyişiklik etmək

İstədiyiniz dil göstərilənə qədər dil düyməsinə təkrar olaraq vurun. Klaviatura düzümü və sözlərin təklifi seçilmiş dilə görə dəyişir. Dil düyməsi yalnız birdən çox klaviatura quraşdırılındakı göstərilir.



Kodları və ya mətni skan edin

QR kodları, barkodları, kitab və DVD örtükləri kimi şeyləri skan etmək üçün telefonunuzun kamerasından istifadə edin və telefonunuz tanıdığı haqqında daha ətraflı məlumat əldə edin.

Vurun:  > .

1. Kameranı koda tuşlayın.
2. Ətraflı məlumat üçün nəticəyə vurun.

- ★ **İşarə:** Kameranı sabit tutun və skanlamanın kameranın vizirində tamamilə göründüyünü yoxlayın.
- ★ **Nümunə:** Aşağıdakı kodu skanlamağa çalışın və nə baş verdiyinə baxın.



Tərcümə etmək və ya vebdə mətn axtarmaq

Kameranı mətnə tuşlayın, **Mətni skanla** və arzu etdiyiniz sözlərə vurun və **Tərcümə et** yaxud **Axtar** vurun.


Bu xüsusiyyət bütün dillər tərəfindən dəstəklənməyə bilər.

Zəngli saat və təqvim

Vaxtdan xəbərdar olun – telefonunuzdan saat kimi, eləcə də zəngli saat kimi istifadə etməyi və görüş, tapşırıq və qrafiklərinizi yeniləməyi öyrənin.

Zəngli saati qurmaq

Telefonunuzdan zəngli saat kimi də istifadə edə bilərsiniz.



1. Başlama ekranında sola sürüşdürün və  **Siqnallar** vurun.
2. Vurun: .

3. Vaxtı təyin edin, zəngli saat təfərrüatlarını doldurun və  seçiminə toxunun.

Zəngli saatin çalması üçün telefonunuz yanılı olmalı və onun səs səviyyəsi kifayət qədər yüksək olmalıdır.

 **İşarə:** Əgər siz Sıqnallar proqramını başlama ekranına daxil etsəniz, növbəti aktiv siqnalın vaxtına cəld baxa bilərsiniz. Lövhəci ən azı orta ölçülü olmalıdır.

Zəngli saatı söndürmək

Zəngli saatı **Qeyri-aktiv**  parametrinə keçirin.

Zəngli saatı silmək

Zəngli saata və  seçiminə toxunun.

Zəngli saatı gözlətmək

Hələ durmaq istəmirsiniz? Zəngli saat çaldıqda, onu 10 dəqiqəlik gözlədə bilərsiniz.

Zəngli saat səsləndikdə, **Mürğülə** vurun.

Vaxtı və tarixi avtomatik yeniləmək

Siz telefonunuzun vaxtı, tarixi və saat qurşağının avtomatik yeniləməsini qura bilərsiniz. Avtomatik yeniləmə şəbəkə xidmətidir və regionunuzdan və ya şəbəkə xidməti təminatçınızdan asılı olaraq mümkün olmaya bilər.

Başlama ekranında ekranın yuxarisından aşağı çəkin və **Bütün parametrlər > Tarix+Vaxt** seçiminə toxunun.

Avtomatik qur seçimini **Aktiv**  kimi dəyişin.

 **İşarə:** Vaxt formatını dəyişdirmək istəyirsiniz? 24-saatlıq saati istəyinizə uyğun olaraq yandırın və ya söndürün. Tarixlərin göstərilməsini dəyişdirmək üçün **Bütün parametrlər > Region** seçiminə toxunun.

Vaxtı və tarixi mexaniki yeniləmək

Avtomatik qur seçimini **Qeyri-aktiv**  olaraq təyin edərək tarix və vaxtı redaktə edin.

Xaricə səyahət zamanı saat qurşağını mexaniki yeniləmək

Avtomatik qur seçimini **Qeyri-aktiv**  olaraq seçin və **Saat qurşağı** və yerə vurun.

Təqvim görünüşləri arasında dəyiş

Bir baxışla görüşlərinizi günlük və ya həftəlik görmək istəyirsiniz? Məzuniyyətinizi planlaşdırırsınız? Siz təqviminizə müxtəlif görünüşlərdə baxa bilərsiniz.

1. Başlama ekranında sola sürüşdürün və  **Təqvim** vurun.

2. Gündəlik, həftəlik, aylıq və illik görünüşlər arasında keçmək üçün  seçiminə toxunun. Həftəlik və ya alıq görünüşdə bütün tədbirlərinizə baxmaq üçün günə toxunun.

3. Günlər, həftələr, aylar və ya illər arasında dəyişmək üçün sola və ya sağa çəkin. Verilən ilin xüsusi ayına cəld keçmək üçün illik görünüşdə istədiyiniz ilə çəkin və aya toxunun.

 **İşarə:** Əgər təqvimə yerinizdən istifadə etmək icazəsi versəniz, siz həm də gündəlik və ya həftəlik görünüşdə havanı yoxlaya bilərsiniz.

Tapşırıq siyahınızı yoxlayın

Vurun: ●●● > **Tapşırıqlar**.

Görüş əlavə etmək

Görüşü yadda saxlamağa çalışırsınız? Onu təqviminizə əlavə edin.

Başlama ekranında sola sürüşdürün və  **Təqvim** vurun.

1. Vurun: .

2. İstədiyiniz təfərrüatları daxil edin və vaxtı təyin edin.

3. Məsələn, müddət, xatırladıcı və ya tədbir üçün təkrarlanma əlavə etmək üçün **Əlavə təfərrüatlar** seçiminə toxunun.

4. Hazır olandan sonra  seçiminə toxunun.

 **İşarə:** Tədbiri redaktə etmək üçün istədiyiniz tədbirə toxunub saxlayın, **Redaktə et** seçiminə toxunun və istədiyiniz təfərrüatları redaktə edin.

Toplantı dəvəti göndərin

Tədbir yaradarkən **Əlavə təfərrüatlar > Birini əlavə et > ** seçiminə toxunun, istədiyiniz kontaktları seçin və  seçiminə toxunun.

Siz poçt ünvanı olan kontaktlara toplantı dəvətləri göndərə bilərsiniz.

Başqa təqvimdə tədbir yaradın

Susmaya görə tədbirləriniz Microsoft hesabı təqviminizə keçir. Əgər ailənizlə paylaşılan təqviminiz varsa, siz dərhal hadisə yarada və onu paylaşa bilərsiniz. Tədbir yaradan zaman təqvimə dəyişdirmək üçün **Əlavə təfərrüatlar > Təqvim** və istifadə etmək istədiyiniz təqvimə toxunun.

 **Nümunə:** Siz Ailə otağı təqvimi və ya iş təqvimi kimi digər insanlarla paylaşdığınız təqvimdə tədbir yarada bilərsiniz ki, siz məşğul olanda onlar bunu bilsinlər.

Tədbir üzrə statusunuzu dəyişdirin

Başqalarının məşğul olduğunuzu və ya ofis xaricində olduğunuzu bilməsini istədikdə, **Əlavə təfərrüatlar > Status** və istədiyiniz statusa toxunun. Susmaya görə, statusunuz **Pulsuz** olacaq.

Görüşü sil

Görüşə toxunub saxlayın və **Sil** seçiminə toxunun.

Tapşırıq siyahınıza tapşırıq əlavə edin

İşdə etməli olduğunuz işlərin vacib başa çatma tarixləri var, kitabları kitabxanaya qaytarmalısınız və ya yadda saxlamalı olduğunuz bir neçə başqa tapşırıq var? Siz onları tapşırıq siyahısına əlavə edə və tamamlanan kimi onları silə bilərsiniz. Hər hansı xüsusi son tarix varsa, xatırlatma qurun.

1. Başlama ekranında sola sürüşdürün və  **Təqvim** vurun.

2. Vurun: **••• > Tapşırıqlar**.

3.  vurun və boş yerləri doldurun.

4. Xatırlatmanı əlavə etmək üçün **Xatırladıcı Aktiv**  kimi dəyişin və xatırlatmanın tarix və vaxtını təyin edin.

5. Vurun: .

Tapşırığı redaktə etmək və ya silmək

Tapşırığa vurub saxlayın və sonra **Redaktə et** və ya **Sil** vurun.

 **İşarə:** Özünüzü enerjili hiss edirsiniz? Yaxud əliniz doludur və əlavə tapşırıqlara vaxtınız yoxdur? Tədbirin vaxtını cəld göz önünə gətirmək və ya onu təxirə salmaq üçün tapşırığın üzərinə toxunub saxlayın və istədiyiniz seçimi edin.

Tapşırığı tamamlanmış qeyd etmək

Tapşırığa vurub saxlayın və sonra **Tamamla** vurun.

Bir neçə təqvimdən istifadə

Telefonunuzda poçt hesablarını qurarkən, bütün hesablarınıza aid təqvimləri eyni yerdə görə bilərsiniz.

1. Başlama ekranında sola sürüşdürün və **Təqvim** vurun.

2. Təqvimi göstərmək və ya gizlətmək üçün **•••** > **Parametrlər** vurun və təqvimi aktiv və ya qeyri-aktiv edin.

Təqvim gizli olduqda, təqvim tədbirləri və xatırladıcılar müxtəlif təqvim görünüşlərində göstərilir.

Hər təqvimin rəngini dəyişmək

••• > **Parametrlər** vuraraq cari rəngə və yeni rəngə vurun.

SIM proqramlarına baxış

Xidmət təminatçınız SIM kartınıza proqramlar daxil edibsə, onları bu yolla tapa bilərsiniz.

1. Başlama ekranında ekranın yuxarisından aşağı çəkin və **Bütün parametrlər** > **Mobil+SIM kart** toxun.

2. SIM-ə toxun.

3. Vurun: **SIM kart proqramları**.

Mağaza

Telefonunuzu daha çox proqram, oyunlar və bəziləri pulsuz olan digər elementlərlə fərdiləşdirin. Sizin və telefonunuz üçün ən son məzmunu tapmaq üçün baxın: Mağaza.



Siz bunları yükləyə bilərsiniz:

- Proqramlar
- Oyunlar

- Əyləncə proqramları və xidmətləri
- Xəbərlər proqramları və xidmətləri
- Kitablar

Həmçinin aşağıdakıları edə bilərsiniz:

- Zövqünüzə və məkana müvafiq məzmun əldə etmək
- Təvsiyələri dostlarınızla paylaşmaq

Mağaza mümkünlüyü və yüklənməsi mümkün olan elementlər regionunuzdan asılı ola bilər.

Mağazadan yükləmək üçün telefonunuzdan Microsoft hesabınıza daxil olmalısınız. Daxil olduğunuzda sizə telefonunuza uyğun məzmun təklif ediləcək.

Siz məzmunu axtara və ya onu birbaşa olaraq telefonunuza yükləyə və ya kompüterinizdən Mağazadakı məzmunu baxa və mətn mesajı ilə burada telefonunuza keçidlər göndərə bilərsiniz.

Elementlərin çoxu pulsuzdur; bəziləri üçün isə kredit kartınız və ya telefon fakturanız vasitəsilə ödəniş etməlisiniz.

Ödəmə üsullarının mümkünlüyü yaşadığınız ölkədən və şəbəkə xidməti provayderinizdən asılıdır.

Xidmətlərdən istifadə və ya məzmunun yüklənməsi, o cümlədən pulsuz elementlər məlumat xərcləri ilə nəticələnə bilən böyük həcmdə məlumatların ötürülməsinə səbəb ola bilər.

Mağazaya bax

Telefonunuz üçün tövsiyə edilən ən yeni və ən çox yüklənən proqramlara, oyunlara və digər elementlərə baxın. Müxtəlif kateqoriyalara baxın və ya hər hansı konkret elementi axtarın.

Başlama ekranında sola sürüşdürün və  **Mağaza** vurun.

1. Ön səhifədə kateqoriyaya vurun və ya daha çox kateqoriyalara və elementlərə baxmaq üçün sola ya sağa sürüşdürün.
2. Təfəsilətlərinə baxmaq üçün elementə vurun. Elementə baxdığınızda əlaqədar elementlər də göstərilir.

 **İşarə:** Mağaza da dostlarınız üçün maraqlı ola biləcək nəisə tapa bildiniz? Onlara əlaqə göndərmək üçün **Paylaş** seçiminə toxun.

 **İşarə:** Sizi maraqlandıra bilən proqramlar və oyunlara dair fərdiləşdirilmiş təkliflər əldə etmək istəyirsiniz? Microsoft və ya Facebook hesabınızı Bing-ə qoşun və Mağaza sizin üçün proqram seçimi təklif edir.

Mağazada axtarış

 düyməsini vurun, axtarış sözlərinizi yazın və  vurun.

Proqram, oyun və s. yükləmək

Pulsuz proqramlar, oyunlar və ya digər məzmun yükləyin və ya telefonunuz üçün məzmunlar satın alın.

1. Başlama ekranında sola sürüşdürün və vurun  **Mağaza**.
2. Təfəsilətlərinə baxmaq üçün elementə vurun.
3. Element ödənişlidirsə, **Al** vurun və ya müəyyən müddətə elementi pulsuz sınaqdan keçirmək üçün **Cəhd et** vurun. Element pulsuzdursa, **Quraşdır** vurun.

Ödəmə üsullarının mümkünlüyü yaşadığınız ölkədən və şəbəkə xidməti provayderinizdən asılıdır.

4. Microsoft hesabınıza daxil olmamısınızsa, indi daxil olun.

5. Göstərilən təlimatlara əməl edin.

Yükləmə tamamlandıqda, siz onları açə və ya onlara baxə və ya digər məzmunları axtarmağa davam edə bilərsiniz. Məzmun növü elementin telefonunuzda harada saxlanacağını müəyyən edir: musiqi, videolar və podkastları Musiqi, Video və Podkastlar-da, oyunları Oyunlar-da və proqramları proqramlar menyusunda tapmaq olar.

Elementə dair ətraflı məlumat üçün elementin müəllifi ilə əlaqə saxlayın.

★ **İşarə:**Böyük faylları yükləmək üçün Wi-Fi bağlantısından istifadə edin.

★ **İşarə:** Mağaza əsas görünüşündə yüklənən proqram, oyun və digər məzmunların neçəsinin yeniləndiyinə dair ekranın yuxarı sağ küncündə bildiriş görəcəksiniz.

★ **İşarə:**Əgər siz yüklənmiş proqramlar, oyunlar və digər məzmunla bağlı məlumat görmək istəyirsinizsə, başlama ekranında sola çəkin, **Mağaza > ... > Yükləmələr** seçiminə toxunun və mövcud yükləmələri görmək üçün **Yükləmələr** seçiminə və ya əvvəllər yüklənmiş məzmunu görmək üçün **Tarixçə** seçiminə toxunun.

Əgər yüklədiyiniz proqram telefonunuzun dilini dəstəkləmirsə, proqram standart olaraq ABŞ İngiliscədən istifadə edəcəkdir. Əgər birdən çox telefon dili əlavə etmişsinizsə və proqram onlardan birini dəstəkləyirsə, proqram dəstəklənən dildə yüklənir.

★ **İşarə:**Siz kompüterinizdən həm də Windows Phone Mağazasına baxmaq və məzmunu telefonunuza yükləmək üçün istifadə edə bilərsiniz. **www.windowsphone.com** veb-səhifəsinə keçin və proqramlar və oyunlara baxın, yaxud axtarın.

Davam edən yükləmələrə baxmaq

Yükləmə zamanı Mağazada başqa elementlərə baxə və digər faylları yükləməyə əlavə edə bilərsiniz.

Yükləmələrinizin vəziyyətinə baxmaq üçün Mağaza əsas görünüşündə mövcud yükləmələri görmək üçün **Yükləmələr** seçiminə çəkin və ya əvvəllər yüklənmiş məzmunu görmək üçün **Tarixçə** seçiminə keçin.

★ **İşarə:**Mövcud icra olunan yükləmənin vəziyyətini yoxlamaq üçün **Quraşd-ı yoxla** seçiminə toxunun.

★ **İşarə:**Əgər siz, məsələn, müvəqqəti olaraq İnternet bağlantınızı bağlamalısınızsa, yüklənən elementə vurub saxlayın və **Fasilə verildi** seçiminə vurun. Yükləməyə davam etmək üçün **Davam et** vurun. Gözləyən elementlərə ayrı-ayrı fasilə verin. Yükləmə uğursuz olarsa, elementi yenidən yükləyə bilərsiniz.

Proqram haqqında fikir bildirmək

Proqram haqqında fikirlərinizi digər Mağaza istifadəçiləri ilə paylaşmaq istəyirsiniz? Proqram qiymət verin və fikrinizi bildirin. Siz yüklədiyiniz hər proqram haqqında bir dəfə fikir bildirə bilərsiniz.

1. Başlangıç ekranında sola sürüşdürün, proqram vurub saxlayaraq **Qiymət və baxış** vurun.

2. Proqram qiymət verin və öz fikrinizi yazın.

★ **İşarə:**Siz digər elementlərə də eyni üsulla qiymət verə və onlar haqqında fikrinizi bildirə bilərsiniz.

Reklam identifikatorunuzu ilkin vəziyyətə bərpa edin

Əgər proqramlarınızın keçmiş fəaliyyətlərinizi gələcək fəaliyyətlərinizə qoşmasını istəmirsinizsə, başlama ekranında ekranın yuxarisından aşağı çəkin və **Bütün parametrlər > Reklam identifikatoru > Rek. iden-u ilk. vəz-tə bərpa et** seçiminə toxunun.

Əlaqələr & mesajlaşma

Telefonunuzdan istifadə etməklə dostlarınız və ailənizlə əlaqə saxlayın və şəkillər kimi faylları paylaşın. Hətta yolda olduqda belə sosial şəbəkə xidmətləri üzrə yeniləmələri əldə edin.

Zənglər

Yeni telefonunuzdan zəng etmək və dostlarınızla danışmaq istəyirsiniz? Oxumağa davam edin və necə etməyi öyrənəcəksiniz.

Kontak zəng etmək

Dostlarınızı telefonunuzda əlaqə kimi saxlamısınızsa, onlara zəng etmək asanlaşır.

1.  >  vurun.
2. Əgər əlaqənin bir neçə nömrəsi varsa əlaqə və nömrəyə toxunun.

 **İşarə:**Dostunuzun səsi çox uca və ya sakitdir? Səs səviyyəsini dəyişmək üçün səs səviyyəsinin düymələrinə basın.

 **İşarə:**Digərlərinin söhbəti eşitməsinə istəyirsiniz? Vurun: **Səsucaldan**.

Telefon nömrəsinə zəng etmək

 seçiminə toxunun, telefon nömrəsini daxil edin və **Zəng et** seçiminə toxunun.

Beynəlxalq zənglər üçün istifadə edilən + işarəsini daxil etmək üçün **0** vurub saxlayın.

Telefon nömrəsini köçürmək və əlavə etmək

 **Əlaqələr** toxunun, **Əlaqələr** çəkin, əlaqəyə toxunun, telefon nömrəsinə toxunub saxlayın, **Köçür** toxunun və mətn qutusunda  seçiminə toxunun.

Zəng tarixçənizi axtarın

Zəng qeydini axtarmaq üçün **Tarixçə** seçiminə çəkin,  toxunun və əlaqənin adı və ya telefon nömrəsini daxil edin.

Zəng qeydini silin

Zəng qeydini silmək üçün **Tarixçə** seçiminə çəkin, zəng qeydinə toxunub saxlayın və **Sil** seçiminə toxunun.

Bütün zəng qeydlərini silmək üçün **••• > Hamısını sil** seçiminə toxunun.

Skype ilə zəng edin

Skype-dan Skype-a zənglər və video zənglər etmək üçün telefonunuzdan istifadə edə bilərsiniz. Skype-ın qlobal qiymətləri ilə siz yerüstü rabitə xətlərinə və ya digər mobil telefonlara zəng edə bilərsiniz. Kredit kartınız üstünüzdə olanda ödəniş edin və ya ən yaxşı tariflər üçün aylıq abunə əldə edin.

Əgər hələ Skype proqramınız yoxdursa, siz onu **www.windowsphone.com/s?appid=c3f8e570-68b3-4d6a-bdbb-c0a3f4360a51**-dan yükləyə bilərsiniz.

Başlama ekranında sola çəkin, **Skype** -a toxunun və telefonunuzla istifadə etdiyiniz eyni Microsoft hesabı ilə daxil olun.

Skype əlaqəsinə zəng etmək üçün **şəxslər** seçiminə keçin, zəng etmək istədiyiniz əlaqəyə toxunun və  seçiminə toxunun.

Skype-dan Skype-a zənglərə dair daha ətraflı məlumat üçün www.youtube.com/watch?v=AF2HRYdPnAM-da (yalnız İngiliscə) videoya baxın.

 **İşarə:** Xərclərə qənaət etmək üçün mümkün olanda Skype ilə Wi-Fi şəbəkə bağlantısından istifadə edin.

Skype ilə video zəng edin

şəxslər seçiminə keçin, zəng etmək istədiyiniz əlaqəyə toxunun və  seçiminə toxunun.

Əgər telefonunuzda ön kamera yoxdursa, video zənglər üçün əsas kameradan istifadə edə bilərsiniz.

Sevimli kontaktlarınıza zəng etmək üçün sürətli nömrə yığımından istifadə edin

Sürətli nömrəyığma ilə ən vacib əlaqələrinizə cəld zəng edin.

1. Əlaqəni sürətli nömrəyığmaya əlavə etmək üçün  **Əlaqələr** seçiminə toxunun, **Əlaqələr** çəkin və əlavə etmək istədiyiniz əlaqəyə toxunun.
2. Əlaqənin telefon nömrəsinə toxunun və **Sürətli nömrəyığma** seçiminə toxunun.

Sürətli nömrəyığma ilə əlaqəyə zəng edin

 toxunun, **Sürətli nömrəyığma** seçiminə çəkin və əlaqəyə toxunun.

Zəng edilmiş son nömrəni yığmaq

Dostunuza nəisə haqqında deməyi unutmusunuz? Ona yenidən zəng edin. Zəng tarixçəsi görünüşündə zəng etdiyiniz və qəbul etdiyiniz nömrələr haqqında məlumatı görə bilərsiniz.

1. Başlama ekranında  toxunun və **Tarixçə** seçiminə çəkin.
2. Ad və ya telefon nömrəsinə toxunun.

Zəng etmək üçün səsdən istifadə

Zəng etmək üçün səsinizdən istifadə edə bilərsiniz.

1.  düyməsini basıb saxlayın.
2. **Call** və əlaqə şəxsinin adını deyın.

 **İşarə:** Həmçinin Bluetooth qulaqlığı ilə səs ilə nömrə yığa bilərsiniz.


Bu xüsusiyyət bütün dillər tərəfindən dəstəklənmir. Dəstəklənən dillər haqqında məlumat üçün www.windowsphone.com ünvanına daxil olun.

Daxil olan zəngi səssiz etmək

Telefonunuz məşğul olduğunuz vaxt zəng çalarsa, siz həmin zəng üçün zəng melodiyasını səssiz edə bilərsiniz.

Telefonunuzun üzünü aşağı çevirərək səssiz etmək istəyirsinizsə, Çevirməklə susdur xüsusiyyəti aktiv olmalıdır. Başlama ekranında ekranın yuxarisından aşağı çəkin, **Bütün parametrlər** > **Audio** seçiminə toxunun, lazım gələrsə sola çəkin və **Çevirməklə susdur** seçimini **Aktiv**  seçiminə dəyişdirin.

Birisi sizə zəng edəndə, səs səviyyəsi düyməsi və ya kilid düyməsini basın. Siz həm də telefonu üzəşəğı çevirə bilərsiniz.



Zəngə mətn mesajı ilə cavab vermək

Zəngə cavab vermək üçün indi danışmaq mümkün deyil? Zəng edənə mətn mesajı ilə cavab verə bilərsiniz.

1. Sizə zəng gələndə **Mesajla cavab** vurun.
2. **Mesaj yaz...** vurub mesajınızı yazın.

Siz yalnız telefonunuzda saxlanmış əlaqələrinizdən gələn zənglərə mətn mesajı ilə cavab verə bilərsiniz.

Mətn cavabını yandırmaq/söndürmək

> ... > **Parametrlər** vurun və **Mesajla cavab** seçimini **Aktiv** və ya **Qeyri-aktiv** kimi dəyişin.

Hazır mətn mesajını redaktə etmək

Başlama ekranında sola sürüşdürün və vurun > ... > **Parametrlər** > **Cavabları redaktə et** və istədiyiniz cavabı redaktə edin.

Konfrans zəngi etmək

Telefonunuz iki və ya bir neçə nəfər arasında konfrans zənglərini dəstəkləyir. İştirakçıların maksimum sayı şəbəkə xidməti təminatçınızdan asılı ola bilər.

1. Əvvəlcə birinci şəxsə zəng edin.
2. Başqa birinə zəng etmək üçün basın və normal qaydada zəng edin.
3. Yeni zəngə cavab verdikdə vurun.

Zəngə başqa birini əlavə etmək

vurub başqa birinə zəng edib vurun.

Şəxsi söhbət etmək

və şəxsin adını və telefon nömrəsini daxil edin. Konfrans zəngi telefonunuzda gözləmə rejiminə keçir. Digər şəxslər konfrans zənginə davam edir.

Konfrans zənginə geri qayıtmaq üçün vurun.

Zəngləri başqa telefona yönəltmək

Telefona həmişə cavab verə bilmirsiniz, lakin daxil olan zəngləri də cavabsız qoymaq istəmirsiniz? Onları başqa bir telefon nömrəsinə yönəldə bilərsiniz.

Bu xüsusiyyətin mövcud olması üçün şəbəkə xidməti təminatçınız ilə əlaqə saxlayın.

1. Telefonunuzdan asılı olaraq, başlama ekranında ekranın yuxarisından aşağı çəkin və **Bütün parametrlər > şəbəkə+ > təyin et**, və ya  > ... > **Parametrlər** seçiminə toxunun.
2. Lazım gələrsə, **Zəngin yönəldilməsi** seçimini **Aktiv** , seçiminə dəyişin və zənglərinizi hara yönləndirmək istədiyinizi seçin.

Telefonunuzdan asılı olaraq, siz müxtəlif vəziyyətlər, məsələn, cavab verə bilmədikdə və ya zəng başında olduqda ayrıca şəkildə seçim edə bilərsiniz.

 **İşarə:**  tərəfindən göstərilən zəng yönəltməsindən istifadə edildiyini yoxlamaq üçün ekranın yuxarisına vurun.

Zəngləri səsli poçtunuza yönəltmək

Zəngləri digər telefon nömrəsinə yönəltməkdən başqa, həmin zəngləri həmçinin səsli poçtunuza yönəldə və onlara sonradan qulaq asa bilərsiniz.

Bu xüsusiyyətin mövcud olması üçün şəbəkə xidməti təminatçınız ilə əlaqə saxlayın.

1.  > ... > **Parametrlər** vurun.
2. **Səsli poçt nömrəsi** xanasında susmaya görə səsli poçt nömrəsini daxil edin.

Standart səsli poçt nömrəsini əldə etmək üçün şəbəkə xidməti təminatçınız ilə əlaqə saxlayın.

 **İşarə:** Xidmət provayderinizdən asılı olaraq siz həm də başqa səsli poçt nömrəsinə yazı biləcəksiniz.

3. Telefonunuzdan asılı olaraq zəngləri səsli poçt nömrəsinə yönəltmək üçün lazım gələrsə, **Zəngin yönəldilməsi** seçimini **Aktiv** , seçiminə dəyişin və səsli poçt nömrəsini yazın və ya ekranın yuxarisından aşağı çəkin və **Bütün parametrlər > şəbəkə+ > təyin et** seçiminə toxunun və səsli poçt nömrəsini daxil edin.

Telefonunuzdan asılı olaraq, siz ya bütün zənglərinizi səsli poçtunuza yönləndirə, ya da müxtəlif vəziyyətlər, məsələn, cavab verə bilmədikdə və ya zəng başında olduqda ayrıca şəkildə seçim edə bilərsiniz.

Səs poçtunuza zəng etmək

Zəngləri səs poçtunuza yönəltmisinizsə, ona zəng edə və dostlarınızın qoyduğu mesajlara qulaq asa bilərsiniz.

1. Başlanğıc ekranında  vurun.
2. Vurun: . Əgər sorğulansa, şəbəkə xidməti provayderinizdən aldığınız səsli poçt parolunu daxil edin.
3. Siz səsli poçt mesajlarını dinləyə və ya onlara cavab verə, onları silə və ya salamlama mesajı yazı bilərsiniz.

Səs poçtu xidmətinin mövcudluğu və zənglərin yönləndirilməsi üçün tələb olunan vaxtla bağlı şəbəkə xidməti təminatçınızla əlaqə saxlayın.

Zəng gözlətməsindən istifadə

Artıq telefonla danışarkən başqa bir zəng daxil olur? Zəng gözlətməsi zənglərdən birinə cavab verməyə və ya gözləməyə qoymağa imkan verir.

1. Başlama ekranında ekranın yuxarisından aşağı çəkin və **Bütün parametrlər > şəbəkə+ > təyin et** toxunun.

2. **Zəng gözləməsi** seçimini **Aktiv**  seçiminə dəyişin.

Birinci zəngi gözlədin və yeni zəngə cavab verin

Vurun: **Cavab ver.**

Birinci zəngi bitirin və yeni zəngə cavab verin

Vurun: **Zəngi bitir+Cavab ver.**

Yeni zəngi rədd edin

Vurun: **Nəzərə alma.**

Zəngin birini gözlətmək və digərini etmək

Gözlət > Zəng əlavə et və istədiyiniz insanlara toxunun.

Zənglər arasında keçid

Vurun: **Dəyişdirmək üçün toxun.**

Zənglər və mesajları bloklayın

Arzulamadığınız zənglər və ya mətn mesajları alırsınız? Zəng+SMS süzgəci proqramı ilə onları bloklayın.

Bloklanmış nömrələr siyahınıza telefon nömrəsi əlavə etmək üçün başlama ekranında  seçiminə toxunun, **Tarixə** seçiminə çəkin və bloklamaq istədiyiniz zəngədənə toxunub saxlayın və **Nömrəni blokla...** seçiminə toxunun.

Siz həm də mətn mesajlarından bloklanmış nömrələr siyahınıza nömrələr əlavə edə bilərsiniz.

Başlama ekranında ekranın yuxarisından aşağı çəkin və **Bütün parametrlər > Zəng+SMS süzgəci** toxunun.

Zənglər+SMS-i blokla seçimini **Aktiv**  kimi dəyişin.

Hansı nömrələrin bloklandığına baxın


Vurun: **bloklanmış nömrələr.**

Bloklanmış zənglər və ya mesajlar haqqında bildirişlər alın

qabaqcıl vurun və **Bildirişlər Aktiv**  kimi dəyişin.

Əlaqələr

Siz dostlarınızın telefon nömrələrini, ünvanlarını və digər əlaqə məlumatlarını Əlaqələr mərkəzində saxlaya və təşkil edə bilərsiniz. Siz həmçinin sosial şəbəkə xidmətləri vasitəsilə dostlarınızla əlaqə yarada bilərsiniz.



Əlaqələr mərkəzi

Əlaqələr mərkəzi bütün dostlarınızın kontakt məlumatının saxlandığı yerdür. Bu, sizə otaqlar və qruplar vasitəsilə ən çox maraqlandığınız insanlarla əlaqədə qalmaq imkanı verir. Sosial şəbəkələriniz də buradadır.

Daxil olduğunuz hər bir hesabdan dostlarınızın kontakt məlumatlarını görmək üçün Əlaqələr-a keçin. Siz siyahını hesabla süzgəcdən keçirməklə və ya telefon nömrələri olmadan kontaktları gizlətməklə istədiyiniz şəkildə qaydaya sala bilərsiniz. Öz kontakt kartınız da buradadır.

Dostlarınızın sosial şəbəkə vəziyyəti yeniləmələrini rahat şəkildə bir yerdə görmək üçün Yeniliklər yoxlayın.

Otaqlar görünüşü ən vacib kontaktlarınızla əlaqədə qalmaq üçün otaqlar və qruplarınız üçün başlanğıc səhifədir. Otaqlar sizə və dəvət olunmuş dostlarınıza fərdi şəkildə söhbət etmək və təqvim və şəkillər kimi şeyləri paylaşmaq imkanı verir. Qruplar sizin qrupa əlavə etdiyiniz insanlardan gələn sosial yeniləmələri görməyinizi və birdəfədən onların hamısına poçt və ya mesajlar göndərməyinizi asanlaşdırır.

Kontakt əlavə edin və ya silin

Dostlarınızla daima əlaqədə qalın. Telefon nömrələrinizi, ünvanları və digər məlumatı Əlaqələr mərkəzində saxlayın.

Əlaqə əlavə etmək

 Əlaqələr seçiminə toxunun və Əlaqələr seçiminə keçin.

1. Vurun: .
2. Əgər bir neçə hesaba daxil olmusunuzsa, kontaktı saxlamaq istədiyiniz hesabı seçin. Siz kontaktınızı təkcə telefonunuzda deyil, həm də hesabınızda saxlamış olursunuz.
3. Əlaqə təfərrüatlarını əlavə edin və  seçiminə toxunun.

 **İşarə:** Əlaqələrinizin Microsoft hesabında avtomatik olaraq nüsxəsi çıxarılır.

Əlaqəni redaktə etmək

Kontakta və  toxunun və zəng melodiyası və ya veb-ünvan kimi təfsilatları redaktə və ya əlavə edin.

Əlaqəni silmək

Əlaqəyə və  > **Sil** vurun.

Əlaqə, Facebook, Twitter və LinkedIn istisna olmaqla həm telefonunuzdan, həm də saxlandığı sosial şəbəkə xidmətdən silinir.

Əlaqə siyahısını süzgəcdən keçirmək

Sosial şəbəkə xidmətlərinə aid kontaktların kontaktlar siyahınızda görünməsinə istəmirsinizsə, onları süzgəcdən keçirə bilərsiniz. Kontaktlar siyahısında  > **Parametrlər** > **Əlaqə siyahısını süzgəcdən keçirin** və göstərmək və ya gizlətmək istədiyiniz hesablara toxunun.

 **İşarə:**Siz həm də telefon nömrələri olmadan əlaqələrinizi süzgəcdən keçirə bilərsiniz. **Telefon nömrələri olmayan əlaqələri gizlət** seçimini **Aktiv**  kimi dəyişin.

Daxil olan zəngin nömrəsini yaddaşa saxlamaq

Telefon nömrəsi Əlaqələr mərkəzində olmayan birindən zəng almısınız? Nömrəni asanlıqla yeni və ya mövcud kontaktlar siyahısı daxil etməsində saxlaya bilərsiniz.

1.  seçiminə toxunun və **Tarixçə**-ə çəkin.
2. Telefon nömrəsinin yanında  seçiminə toxunun və  toxunun.
3.  düyməsinə vurun, telefon nömrəsini və telefon nömrəsinin növünü redaktə edin və  vurun.
4. Kontaktın digər məlumatların, həmçinin adını redaktə edin və  vurun.

Daxil olan mesajın nömrəsini yaddaşa saxlamaq

Telefon nömrəsi Əlaqələr mərkəzində olmayan birindən mesaj almısınız? Nömrəni asanlıqla yeni və ya mövcud kontaktlar siyahısı daxil etməsində saxlaya bilərsiniz.

1. Vurun:  **Mesajlaşma**.
2. Söhbət siyahısında söhbətə və  >  seçiminə toxunun.
3.  düyməsinə vurun, telefon nömrəsini və telefon nömrəsinin növünü redaktə edin və  vurun.
4. Kontaktın digər məlumatların, həmçinin adını redaktə edin və  vurun.

Əlaqəni axtarmaq

Dostlarınızla dərhal əlaqə saxlamalısınız? Bütün əlaqə siyahısını gəzmək əvəzinə siz axtarış edə və ya əlaqə siyahısında hərf və ya simvola keçə bilərsiniz. Zəng etmək və ya mesaj göndərmək üçün səs əmrindən də istifadə edə bilərsiniz.

1.  **Əlaqələr** seçiminə toxunun və **Əlaqələr** seçiminə keçin.
2.  vurun və adı yazmağa başlayın. Siyahı siz yazdıqda daralır.

 **İşarə:**Ən vacib əlaqələrinizi və ya əlaqə qrupunuzu başlanğıc ekranına əlavə edin. Əlaqəyə vurub saxlayın və sonra **Başlanğıca daxil et** seçiminə vurun.

Əlaqə siyahısında hərfə və ya simvola keçmək

Solda yerləşən əlaqə siyahısında hər hansı hərfə vurun və növbəti menyuda axtardığınız adın ilk hərfinə və ya simvoluna vurun.

Səs əmrindən istifadə

Hər hansı görünüşdə  vurub saxlayın və **Call** və ya **Text** deyərək əlaqənin adını deyın. Bütün dillər dəstəklənmir.

Əlaqələri birləşdirmək

Müxtəlif sosial şəbəkələr və ya poçt hesablarından eyni əlaqə şəxsi üçün ayrı-ayrı elementləriniz var? Bir neçə əlaqə şəxsinə vahid əlaqə kartında birləşdirə bilərsiniz.

 **Əlaqələr** seçiminə toxunun və **Əlaqələr** seçiminə keçin.


1. Birləşdirmək istədiyiniz əsas əlaqəyə vurub  vurun.
2. **Əlaqə seç** seçiminə və birləşdiriləcək əlaqəyə vurun.

Əlaqəni ayırmaq

Əsas əlaqəyə və  vurun və ayırmaq istədiyiniz əlaqəyə vurub **Əlaqəni ayır** vurun.

Əlaqələri köçürmək

Ən yaxınlarınız və ən əzizləriniz bir addımlığınızda olsun. Əlaqələrinizi, mesajlarınızı və şəkilləri köhnə telefonunuzdan asanlıqla köçürmək üçün Məlumatların köçürülməsi proqramından istifadə edin. Proqram bütün telefon modelləri ilə işləməyə bilər.



 **İşarə:** Əgər cihazınız Windows Phone-nun əvvəlki modellərindədirsə yaxud əlaqələrinizin nüsxəsini artıq Microsoft hesabında çıxartmışınızsa, siz həmçinin hesabınızı telefonunuza əlavə edə və əlaqələrinizi telefona birbaşa xidmətdən idxal edə bilərsiniz.

Köhnə telefonunuz Bluetooth-u dəstəkləməlidir. Köhnə telefonunuzda olan əlaqələr SIM kartda deyil, telefonun yaddaşında saxlanmalıdır.

1. Köhnə telefonunuzda Bluetooth-u yandırın və digər cihazların telefonunuzu görüb-görməyinə əmin olun.

2. Yeni telefonunuzun başlanğıc ekranında sola sürüşdürün və vurun:  **Məlumatlarımın köçürülməsi.**

3. Vurun: **davam et** və Bluetooth-u yandırın.

4. Tapılmış cihazların siyahısından köhnə telefonunuzu seçin və hər iki telefonda göstərilən göstərişlərə əməl edin.

Əgər əlaqələriniz yeni telefonunuzun dəstəkləmədiyi bir dildə yazılıblarsa, əlaqə məlumatı düzgün göstərilməyə bilər.

Əgər hələ Məlumatların köçürülməsi proqramınız yoxdursa, siz onu www.windowsphone.com/s?appid=dc08943b-7b3d-4ee5-aa3c-30f1a826af02-dan yükləyə bilərsiniz.

Əlaqələri SIM kartdan köçürmək

SIM kartınızda saxlanmış əlaqələriniz varsa, onları telefona köçürə bilərsiniz.

SIM kartınızı əlavə etdiyinizə əmin olun.

1. Vurun:  **Əlaqələr**.
2.  > **Parametrlər** > **SIM kartdan idxal et** vurun.
3. Bütün kontaktlarınızı idxal etmək üçün **İdxal et** vurun.

 **İşarə:** Ayrı-ayrı kontaktları seçmək üçün **Təmizlə** vurun və qeyd xanalarından istifadə edin.

Siz əlaqələri yeni SIM kartınızda saxlaya bilməzsiniz.

Əlaqə qrupu yaratmaq, redaktə etmək və ya silmək

Siz eyni vaxtda bir neçə şəxsə mesaj göndərmək və ya sadəcə qrup üzvlərinin sosial yeniləmələrini görmək üçün əlaqə qrupları yarada bilərsiniz. Məsələn, siz eyni qrupa ailə üzvlərini əlavə edə və eyni mesajla onlarla dərhal əlaqə saxlaya bilərsiniz.

 **Əlaqələr** seçiminə vurun və **Otaqlar** seçin.

1. Vurun:  > **Qrup**.
2. Qrupa ad yazın və  və vurun.
3.  və əlaqəyə vurun. Başqa bir əlaqə əlavə etmək üçün yenidən  düyməsinə vurun.
4. Vurun: .

 **İşarə:** Telefonunuzda Ən yaxşı dostlar adlanan qrup artıq mövcuddur.

Yeni qrup əlaqəsi əlavə etmək

Qrupa vurub  >  və əlaqəyə vurun.

Əlaqəni qrupdan silmək

Qrupa vurub  vurun. Əlaqəyə və **Qrupdan sil** vurun.

Qrupun adını dəyişmək

Qrupa və  > **Adını dəyişdir** vurun və yeni ad yazın.

Əlaqə qrupunu silmək

Qrupa və  > **Sil** vurun.

Planlarınızı ailənizlə və dostlarınızla paylaşmaq

Yaxınlarınızla yığılmaq istəyirsiniz, lakin hər kəs üçün uyğun olan tarixi və vaxtı təyin etməkdə çətinlik çəkirsiniz? Siz başqalarını söhbət etməyə dəvət edə, təqvim, şəkillər və ya qeydləri, o cümlədən alışı-verişi siyahılarını fərdi şəkildə paylaşa bilərsiniz.

Bu xüsusiyyətin Windows Phone 8 və sonrakı buraxılışlarda daha yaxşı işləməsinə baxmayaraq, Windows Phone 7 işləyən telefonlar otaqlara qoşula və paylaşılan təqvimləri qura bilərlər. Bu xüsusiyyətdən istifadə etmək üçün Microsoft hesabınıza daxil olmalısınız.

1. Paylaşmaq üçün otaq yaratmaq üçün **Əlaqələr** vuraraq **Otaqlar** bəndini seçin.
2. Vurun: **+** > **Otaq**.
3. Otaq üçün ad daxil edin və **+** vurun.
4. Qrup söhbəti, təqvim, qeyd və ya şəkil albomu arasında dəyişmək üçün sola və ya sağa vurun.
5. Otağa qoşulmağa dəvət etmək üçün **+** > **+** vurub əlaqəyə vurun.

★ İşarə:Hələ otaqlardan istifadə etməmisinizsə, telefonunuzda sizin üçün Ailə Otağı hazırdır. Əlaqələr mərkəzində **Otaqlar** vuraraq **Ailə Otağı** vurun. Otağa ilk dəfə qoşulmağa dəvət etmək üçün **Birini dəvət et** vurun.

Əlaqəni paylaşmaq


NFC istifadə etməklə əlaqəni dostlarınızla paylaşmaq asandır. Bunun üçün sadəcə olaraq onların telefonuna vurun.

1. NFC seçiminin aktivləşdiyinə əmin olmaq üçün başlama ekranında ekranın yuxarisından aşağı çəkin, **Bütün parametrlər** > **NFC** vurun və **Paylaşmaq üçün toxundur Aktiv**  kimi seçin.
2. Başlangıç ekranında  **Əlaqələr** vurun və **Əlaqələr** seçin.
3. Əlaqəyə və **...** > **Əlaqəni paylaş** > **✓** > **Pay-q üçün toxundur (NFC)** toxunun.
4. Telefonunuzla dostunuzun telefonuna toxunun. Digər telefon NFC-ni dəstəkləməlidir. Əlavə məlumat üçün digər telefonun istifadəçi təlimatlarına baxın.

Bu funksiya NFC-ni dəstəkləyən bütün telefonlarla uyğun gəlməyə bilər.

Sosial şəbəkələr

Dostlarınızla əlaqə saxlamaq istəyirsiniz? Telefonunuzda sosial şəbəkə xidmətlərini quraşdırı bilərsiniz.



Telefonunuzdakı sosial şəbəkə xidmətləri daima əlaqədə qalmanızı təmin edir.

Sosial media hesabınızı qurun

Sosial şəbəkə xidməti hesablarınızı quraşdırın.

Başlama ekranında sola çəkin, Facebook kimi daxil olmaq istədiyiniz sosial şəbəkə proqramına toxunun və göstərilən təlimatlara əməl edin.

Sosial şəbəkə proqramlarını yükləmək üçün  **Mağaza** seçiminə toxunun.

 **İşarə:** Siz hesaba daxil olanda hesabda olan əlaqələr avtomatik idxal olunur. Əlaqələr siyahısında görünməsinə istədiyiniz hesabları seçmək üçün başlama ekranında  **Əlaqələr** toxunun, **Əlaqələr** seçiminə çəkin və **••• > Parametrlər > Əlaqə siyahısını süzəcdən keçirin** seçiminə toxunun.

Dostların status yeniləmələrinə baxmaq

Telefonunuzda Twitter kimi sosial şəbəkə xidmətlərini qurduqdan sonra siz Əlaqələr mərkəzində dostlarınızın status yeniləmələrini izləyə bilərsiniz.

 **Əlaqələr** seçiminə toxunun və **Yeniliklər** seçiminə keçin.

Status yazmaq

Dostlarınızla əlaqə saxlamaq istəyirsinizsə, fikrinizdən keçənləri onlara deyin. İstifadə etdiyiniz sosial şəbəkə xidmətlərində statusu yazın.

1.  **Əlaqələr** seçiminə toxunun və **Əlaqələr** seçiminə keçin.
2. Öz əlaqə kartınıza və **Yeniləməni dərc et** vurun.
3. Dərc etmək üçün xidmət seçin.
4. Mesajınızı yazın.
5. Vurun: .

 **Mühüm:** Məkanınızı paylaşmazdan əvvəl kiminlə paylaşdığınıza diqqət yetirin. Böyük insan qrupları ilə yerinizi paylaşa biləcəyinizdən, istifadə etdiyiniz ictimai şəbəkə xidmətinin məxfilik parametrlərini yoxlayın.

Profil şəklini dəyişmək

Telefonunuzda Microsoft hesabı və ya sosial şəbəkə xidməti qurarkən bu sosial şəbəkələrin birində olan profil şəkliniz telefonunuzda sizin əlaqə kartı şəklinizə çevrilir.

1.  **Əlaqələr** seçiminə toxunun və **Əlaqələr** seçiminə keçin.
2. Əlaqə siyahınızın yuxarısında öz şəklinizə toxunun.
3. Şəklinizə yenidən toxunun və təklif olunan şəkillərdən birini seçin, ya da yeni şəkil seçmək üçün **Başqasını tap** seçiminə toxunun.
4. Ölçüləri müəyyən etmək üçün şəkli nizamlayın və  düyməsinə vurun.

Şəkli sosial şəbəkə xidmətlərində paylaşın

Şəkil çəkdikdən sonra dostlarınızın görməsi üçün onu vebə yükləyin.

1. Vurun: **Şəkillər**.
2. Paylaşmaq istədiyini şəklın yerləşdiyi şəkil albomlarını seçin.
3. Şəklə vurub saxlayın və sonra **Paylaş...** seçiminə vurun.
4. Şəkli yükləmək istədiyiniz sosial şəbəkə xidmətinə vurun.
5. İstəsəniz, çəkiliş əlavə edin və şəklinizi paylaşın və ya göndərin.

Mesajlar

Mətn və multimedia mesajları ilə dostlarınızla sinxronlaşdırmada qalın.

Mesaj göndərmək

Mətn və multimedia mesajları ilə dostlarınız və ailənizlə dərhal əlaqə yarada bilərsiniz.

1. Vurun: **Mesajlaşma**.

2. Vurun: .

Mesaj yazmağa başlasanız və onu göndərməmiş başqa bir proqrama keçsəniz, Mesajlaşma-a qayıdanda mesajınızı davam etdirə bilərsiniz. Vurun: **...** > **Qaralamalar**. Qaralama mesajı göndərildikdə silinir.

3. Əlaqə siyahınızdan qəbuledən əlavə etmək üçün vurun və ya adı yazmağa başlayın. Siz həmçinin telefon nömrəsini yaza bilərsiniz.

İşarə: Bir neçə qəbuledən əlavə etmək üçün > seçiminə toxunun, istədiyiniz qəbuledənləri seçin və seçiminə toxunun.

4. Mesaj xanasına vurun və mesajınızı yazın.

İşarə: Emosiya işarəsi əlavə etmək üçün vurun.

5. Qoşma əlavə etmək üçün seçiminə toxunun və qoşmanı seçin.

6. Mesajı göndərmək üçün vurun.

İşarə: Multimedia mesajlarını göndərmək üçün ekranın yuxarisından aşağı çəkin, **Bütün parametrlər** > **Mobil+SIM kart** seçiminə toxunun və **Məlumat bağlantısı** seçimini **Aktiv** seçiminə dəyişin.

Yalnız müvafiq cihazlar multimedia mesajları qəbul edə və ekranda nümayiş edə bilər. Mesajlar müxtəlif cihazlarda fərqli görünə bilər.

Mesajı yönəltmək

Silsilələr-da söhbətə toxunun, yönləndirmək istədiyiniz mesaja toxunub saxlayın və **Yönəlt** seçiminə toxunun.

Mesajı yönəltməzdən əvvəl mətni redaktə edə, qoşma əlavə edə və ya onu silə bilərsiniz.

Mesajı oxumaq

Siz mesaj aldığınızı başlanğıc ekranında görə bilərsiniz.

Siz mesajlara söhbət lenti şəklində baxa bilərsiniz. Axın mətn və multimedia mesajlarını ehtiva edə bilər.



1. Vurun: **Mesajlaşma**.
2. Mesajı oxumaq üçün söhbətə vurun.

İşarə: Multimedia mesajlarını qəbul etmək üçün ekranın yuxarisından aşağı çəkin, **Bütün parametrlər > Mobil+SIM kart** seçiminə toxunun və **Məlumat bağlantısı** seçimini **Aktiv** seçiminə dəyişin.

Bir mesajın simvol həddindən daha uzun mətn mesajları göndərə bilərsiniz. Uzun mesajlar iki və daha çox mesaj kimi göndərilir. Sizin xidmət provayderiniz sizdən müvafiq ödəniş tələb edə bilər. Vurğu və digər işarələri istifadə edən simvollar və ya bəzi dil seçimləri daha çox yer tutur və bir mesaj çərçivəsində göndərilən simvolların sayını məhdudlaşdırır.

Xidmətlərdən istifadə və ya məzmunun yüklənməsi, o cümlədən pulsuz elementlər məlumat xərcləri ilə nəticələnə bilən böyük həcmdə məlumatların ötürülməsinə səbəb ola bilər.

Qoşmanı saxlamaq

Qoşmaya, məsələn, şəklə vurub sonra **••• > Saxla** vurun.

Söhbəti silmək

Silsilələr-da toxunun, silmək istədiyiniz söhbəti silin və seçiminə toxunun.

Söhbətdə olan tək bir mesajı silin

Silsilələr-da söhbətə toxunun, silmək istədiyiniz mesajı toxunub saxlayın və **Sil** seçiminə toxunun.

Telefonda olan bütün mesajları silmək

Vurun: > **••• > Hamısını seç >** .

Mesaja cavab yazmaq

Dostlarınızı gözlətməyin – mesajı dərhal cavab verin.

1. Vurun: **Mesajlaşma**.
2. Silsilələrdə mesajın olduğu söhbətə vurun.
3. Mesaj xanasına vurun və mesajınızı yazın.
4. Vurun: .

Mesajı yönəltmək

Silsilələr-da söhbətə toxunun, yönləndirmək istədiyiniz mesajı toxunub saxlayın və **Yönəlt** seçiminə toxunun.

Mesajı yönəltməzdən əvvəl mətni redaktə edə, qoşma əlavə edə və ya onu silə bilərsiniz.

Qrupa mesaj göndərmək

Bir qrup şəxsə mesaj göndərmək istəyirsiniz? Əlaqələr mərkəzində qrup yaradın və tək bir məktub və ya e-poçtla onlarla əlaqə yarada bilərsiniz.

1. **Əlaqələr** seçiminə toxunun və **Otaqlar** seçiminə keçin.
2. Qrupa və **Mətn** və ya **E-poçt məktubu göndər** seçiminə vurun və mesajınızı yazaraq göndərin.

★ **İşarə:** Qrup yaratmaq üçün başlama ekranında **Əlaqələr** toxunun, **Otaqlar** seçiminə çəkin və **+ > Qrup** seçiminə toxunun.

Skype-dan istifadə etməklə söhbət edin

Skype-dan Skype-a ani mesajlar göndərmək üçün siz telefonunuzdan istifadə edə bilərsiniz.

Əgər hələ Skype proqramınız yoxdursa, siz onu **www.windowsphone.com/s?appid=c3f8e570-68b3-4d6a-bdbb-c0a3f4360a51**-dan yükləyə bilərsiniz.

1. Başlama ekranında sola çəkin və **Skype** **[S]**-a toxunun.
2. Telefonunuzda istifadə etdiyiniz eyni Microsoft hesabı ilə daxil olun.
3. **Şəxslər** seçiminə çəkin və söhbət etmək istədiyiniz əlaqəyə toxunun.
4. Mesajı yazın və **➤** vurun.


Skype-dan Skype-a ani mesajlar haqqında ətraflı məlumat üçün **www.youtube.com/watch?v=AF2HRYdPnAM**-da videoya baxın (yalnız İngiliscə).

★ **İşarə:** Xərclərə qənaət etmək üçün mümkün olanda Skype ilə Wi-Fi şəbəkə bağlantısından istifadə edin.

Mesajda yerinizi göndərin

Dostlarınızı qonaq dəvət etmişiniz, lakin onlar qaldığınız yeri tanımır? Onlara xəritədə olduğunuz yeri göndərin.

Bu xüsusiyyət bəzi regionlar üçün mövcud olmaya bilər.



Telefonunuz olduğunuz yerdən istifadə etməyi soruşa bilər. Bu xüsusiyyətdən istifadə etmək üçün icazə verməlisiniz.

1. Mətn mesajı yazarkən  > **Yerim** vurun.

Qoşma ilə mesaj göndərmək normal mətn mesajı göndərməkdən daha baha ola bilər. Əlavə məlumat üçün xidmət təminatçısı ilə əlaqə saxlayın.

2. Vurun: .

Dostlarınız xəritədə yerinizi göstərən təsvirlə mesaj alacaqlar.

Audio mesajı göndərmək

Dostunuzun ad gününü mahnı ilə təbrik etmək istəyirsiniz? Mahnınızı audio mesaj kimi göndərin.

1. Mesajı yazarkən  > **Səs yazısı** vurun.

2. Mesajınızı qeyd edin və **Hazırdır** vurun.

3. Vurun: .

Mesaj yazmaq üçün səsədən istifadə

Mesaj yazmaq üçün çox məşğulsunuz? Mətn mesajını səsinizlə yazın və göndərin.

Bu xüsusiyyət bütün dillər tərəfindən dəstəklənmir. Dəstəklənən dillər haqqında məlumat üçün www.windowsphone.com ünvanına daxil olun.

Siz xüsusiyyətdən istifadə etməmişdən əvvəl dil paketini də yükləməlisiniz. Əgər dil paketini quraşdırmaq xahiş edilərsə, başlama ekranında ekranın yuxarisından aşağı çəkin, **Bütün parametrlər** > **Nitq** > **Nitq dili** seçiminə toxunun, istədiyiniz dilə toxunun və yükləmənin bitməsini gözləyin.

Bu xüsusiyyətdən istifadə etmək üçün İnternetə qoşulu olmalısınız.

1.  düyməsini basıb saxlayın.

2. **Text** və əlaqə şəxsinin adını deyin.

3. Mesajınızı deyin və söylənən təlimatlara əməl edin.

E-poçt

Yolda olarkən e-poçtu oxumaq üçün telefonunuzdan istifadə edə bilərsiniz.



Başla ekranında vurun: .

E-poçt göndərmək və almaq üçün İnternetə qoşulu olmalısınız.

Poçt qutusu əlavə etmək

İş və şəxsi poçt ünvanlarınız fərqlidir? Telefonunuza bir neçə poçt qutusu əlavə edə bilərsiniz.

Telefonunuzda poçt quraşdırmaq üçün İnternetə qoşulu olmalısınız.

Telefonu ilk dəfə işə saldıqda Microsoft hesabınıza daxil olmamısınızsa, bunu indi edə bilərsiniz. Telefonunuza Microsoft hesabı əlavə etdiyinizdə, poçt hesabı avtomatik əlavə edilir.

1. Başlangıç ekranında  vurun.
2. Hesabın üzərinə vurub istifadəçi adı və parolunuzu yazın.

 **İşarə:**bu Təkmil quraşdırma proqramı ilə telefonunuza iş poçtu, əlaqələr və təqvim əlavə etmək üçün istifadəçi adı və parolunuzu yazın və **Exchange** seçiminə toxunun və lazımı təfərrüatları daxil edin.

3. Vurun: **Daxil ol.**

 **İşarə:**Poçt hesabınızdan asılı olaraq siz telefonunuzla e-poçtlardan əlavə digər elementləri, məsələn, əlaqələri və təqviminizi də sinkronlaşdırma bilərsiniz.

Telefonunuz poçt parametrlərini tapmazsa, Təkmil quraşdırma onları tapa bilər. Bunun üçün siz poçt hesabı növünüzü və daxil olan və çıxan poçt serverlərinin ünvanlarını bilməlisiniz. Bu məlumatı poçt xidməti təminatçınızdan ala bilərsiniz.

Müxtəlif poçt hesablarını quraşdırmağa dair əlavə məlumat üçün www.windowsphone.com ünvanında Qaydalar bölməsinə baxın.

Poçt qutusunu daha sonra əlavə etmək

Poçt qutunuzda **...** > **E-poçt hesabı əlavə et** və sonra hesaba vurun və daxil olun.

Poçt qutusunu silmək

Başlama ekranında ekranın yuxarisından aşağı çəkin və **Bütün parametrlər** > **E-poçt+Hesablar** toxunun. Poçt qutusuna vurub saxlayın və sonra **Sil** seçiminə vurun.

Exchange

Siz kompüteriniz arxasında otursunuz və ya telefonuzla gəzəndə əldə sizin iş poçtunuza, əlaqələrinizə və təqviminizə malik olmağı istəyirsiniz? Siz telefonunuz və Microsoft Exchange serveri aralarında vacib məzmunu sinxronlaşdırma bilərsiniz.

Şirkətiniz Microsoft Exchange serverinə malik olduğu zaman Exchange qurula bilər. Bundan əlavə, şirkətinizin İT inzibatçısı hesabınız üçün Microsoft Exchange-i aktivləşdirməlidir.

Quraşdırmanı başlamadan əvvəl əmin olun ki, siz aşağıdakılara maliksiniz:

- Korporativ e-poçt ünvanı
- Sizin Exchange server adınız (sizin şirkət IT şöbəsinə müraciət edin)
- Sizin şəbəkə domeyn adınız (sizin şirkət IT şöbəsinə müraciət edin)
- Sizin ofis şəbəkənin parolu

Exchange server konfigurasiyasından asılı olaraq, sizdən quraşdırılma zamanı əlavə informasiya yığmaq lazım ola bilər. Əgər düzgün məlumatı bilmirsinizsə sizin şirkət IT şöbəsinə müraciət edin.


Quraşdırılma ərzində, siz müəyyən edə bilərsiniz ki, neçə müddətdən bir sizin telefonunuzu server ilə məzmun sinxronlaşdırmaq istəyirsiniz. Hesab sinxronlaşdırılması quraşdırılma yalnız məzmun müəyyən edilir. Əlavə məzmunu sinxronlaşdırmaq üçün Exchange üzrə hesab parametrlərini dəyişdirin.

Exchange ilə kilid kodundan istifadə etmək məcburi ola bilər.

Başlanğıc ekranında e-poçtu açmaq

Canlı poçt xanaları ilə poçtu birbaşa olaraq başlanğıc ekranında açma bilərsiniz.

Xanalardan oxunmamış poçtların sayını və yeni poçt aldığınızı görə bilərsiniz.



Başlanğıc ekranına bir neçə poçt qutusu əlavə edə bilərsiniz. Məsələn, iş poçtu və şəxsi poçt üçün ayrıca xana əlavə edin. Bir neçə poçt qutusunu vahid qutuda birləşdirməyinizə, bütün hesablarınıza aid e-poçtları bir xanada açma bilərsiniz.

Poçtu oxumaq üçün xanaya vurun.

Poçt göndərmək

E-poçtlarınızın yığılıb qalmasına imkan verməyin. Yolda olarkən e-poçtları oxumaq və cavab yazmaq üçün telefonunuzdan istifadə edin.

1. Başla ekranında vurun: .
2. Birləşdirilmiş e-poçtunuz varsa,  vurub hesaba vurun.
3. Əlaqə siyahınızdan qəbuledən əlavə etmək üçün  vurun və ya adı yazmağa başlayın. Siz həmçinin ünvanı yazə bilərsiniz.

★ **İşarə:**Əlaqəni silmək üçün adına vuraraq **Sil** vurun.

4. Mövzunu və e-poçtunuzu yazın.

★ **İşarə:**Telefonunuz e-poçtu sürətlə yazmağa imkan verir. Yazarkən telefonunuz cümlənizi tamamlamaq üçün mümkün sözləri təklif edir. Söz əlavə etmək üçün təklifə vurun. Siyahıya baxmaq üçün təkliflərin üzərinə sürüşdürün. Bu xüsusiyyət bütün dillər tərəfindən dəstəklənmir.

5. Şəkil əlavə etmək üçün  vurun.

★ **İşarə:**Siz həmçinin e-poçt yazarkən yeni şəkil çəkə bilərsiniz.  vurun, şəkil çəkin və **Qəbul et** vurun.

6. E-poçtu göndərmək üçün  vurun.

Office sənədini göndərmək

 **Office** vurub göndərmək istədiyiniz sənədə vurun və ... > **Paylaş...** istifadə etmək istədiyiniz poçt hesabını seçin.


Poçtu oxumaq

Vacib xəbər gözləyirsiniz? Ofisinizə getməyi gözləmək əvəzinə e-poçtları oxumaq üçün telefonunuzdan istifadə edin.

Yeni e-poçt aldıqda onu başlanğıc ekranında görə bilərsiniz.

1. Başla ekranında vurun: .
2. Poçt qutunuzda e-poçta vurun. Oxunmamış e-poçt fərqli rəngdə olur.

★ **İşarə:**Böyütmək və ya kiçiltmək üçün 2 barmağınızı ekranın üzərinə qoyun və onları bir-birinə yaxınlaşdırın yaxud bir-birindən uzaqlaşdırın.



★ **İşarə:**E-poçtda veb-ünvan varsa, veb-sayta daxil olmaq üçün ona vurun.

Söhbətdə olan e-poçtu oxumaq

Poçt qutunuzda e-poçtun olduğu söhbətə vurub söhbətə vurun. Oxunmamış e-poçtun olduğu söhbət fərqli rəngdə olur.

Qoşmanı saxlamaq

E-poçt açıq olduqda qoşmaya, məsələn, şəklə vurun və o, telefonunuza yüklənəcək. Qoşmaya toxunub saxlayın və **Saxla** seçiminə toxunun. Bütün fayl formatlarını saxlamaq mümkün deyil.

Əlaqəni köçürün

Açıq poçtla veb əlaqənin üzərinə toxunub saxlayın və **Əlaqəni köçürün** seçiminə toxunun.

E-poçta cavab vermək

Dərhal cavab verməli olduğunuz e-poçt alırsınız? Telefonda istifadə edərək cavab verin.

1. Başla ekranında vurun:
2. E-poçtu açın və vurun.

★ **İşarə:**Yalnız göndərən şəxsə cavab vermək üçün **Cavab ver** vurun. Göndərən şəxsə və digər qəbuledənlərə cavab vermək üçün **Hamısına cavab ver** vurun.

E-poçtu yönəltmək

Poçtu açın və > **Yönəlt** seçiminə toxunun.

E-poçtu silmək

Poçt qutunuz dolub? Telefonda bir qədər yer boşaltmaq üçün bəzi e-poçtları silin.

1. Poçt qutusunda silmək istədiyiniz e-poçtların sol tərəfinə vurun.
2. E-poçtların yanında olan qeyd xanalarına vurub vurun.

Seçdiyiniz bütün e-poçtlar silinəcək. Poçt qutunuzdan asılı olaraq e-poçtlar poçt serverindən də silinə bilər.

Bir e-poçtu silmək

E-poçtu açın və  vurun.

Poçtlara ayrı-ayrı baxmaq

Poçtlar söhbətlərdə başlığa görə qruplaşdırılır. Söhbətə həmçinin sizin cavablarınız da daxildir. Bütün poçtlarınıza ayrı-ayrı baxmaq üçün söhbət funksiyasını qeyri-aktiv edə bilərsiniz.

1. Başla ekranında vurun: .
2. Vurun: **••• > Parametrlər.**
3. **Söhbətlər** seçimini **Qeyri-aktiv**  kimi dəyişin.

Avtomatik cavablar göndərin

Əgər məzuniyyətdəsinizsə və ya ofis xaricindəsinizsə, siz olmayan zaman gələn poçtlara avtomatik cavablar göndərə bilərsiniz.

1. Başlama ekranında  > **••• > Parametrlər > Avtomatik cavablar** seçiminə toxunun.
2. **Status** seçimini **Aktiv**  seçiminə dəyişin, cavabınızı yazın və  seçiminə toxunun.

E-poçt yazmaq üçün səsdən istifadə

Klaviatüradan istifadə əvəzinə e-poçtu diktə edə bilərsiniz.

Bu xüsusiyyət bütün dillər tərəfindən dəstəklənmir. Dəstəklənən dillər haqqında məlumat üçün www.windowsphone.com ünvanına daxil olun.

1. Başla ekranında vurun: .
 2. Birləşdirilmiş e-poçtunuz varsa,  vurub hesaba vurun.
 3. Əlaqə siyahınızdan qəbulədən əlavə etmək üçün  vurun. Siz həmçinin ünvanı yaza bilərsiniz.
-  **İşarə:** Əlaqəni silmək üçün adına vuraraq **Sil** vurun.

4. **Mövzu:** >  vurun və mövzunu deyin.
5. Mesaj xanasına və sonra  vurub mesajınızı deyin.
6. E-poçtu göndərmək üçün  vurun.

Bir neçə poçt qutusunu vahid poçtda birləşdirmək

Bir neçə poçt hesabınız varsa, hansı poçt hesablarını bir poçt qutusunda birləşdirməyi seçə bilərsiniz. Vahid poçt qutusu bütün e-poçtlarınıza eyni vaxtda baxmağa imkan verir.

1. Başlangıç ekranında poçt qutusuna vurun.
2. Vurun: **••• > Daxil olanları əlaqələndir.**
3. Bu Digər daxil olanlar siyahısında birinci poçtla əlaqələndirmək istədiyiniz daxil olanlar qutusuna toxunun.
4. **Əlaqəli daxil olanların adını dəyişdir** vurun, poçt qutusu üçün yeni ad yazın və  vurun.

Yeni birləşdirilmiş poçt başlangıç ekranına əlavə edilir.

Birləşdirilmiş hesabları ayırmaq

Başlama ekranında birləşdirilmiş hesaba və **••• > Əlaqəli daxil olanlar** vurun. Siyahıda ayırmaq istədiyiniz hesablara və **Əlaqəni kəs** vurun.

Kamera

Şəkil çəkmək üçün telefonunuz bütün imkanlara malikdirsə, niyə özünüzlə ayrıca kamera gəzdirəsiniz? Telefonunuzun kamerası ilə siz asanlıqla şəkillər çəkə və videoları yazı bilərsiniz.

Nokia Camera ilə tanışlıq

Əla şəkillər çəkmək istəyirsiniz? Nokia Camera sizə tam idarə imkanı verir.

Nokia Camera ilə siz:

- Hər bir parametri seçiminizə uyğun əllə dəyişdirin
- Ağillı ardıcılıq rejimi ilə daha yaxşı qrup şəkilləri və hərəkətli obyektlərin şəkillərini çəkin.
- İlkən şəkli bütöv saxlayan zaman paylaşmaq üçün tam rezolyusiyalı şəkilləri yenidən çərçivələyin

Əgər hələ Nokia Camera proqramınız yoxdursa, siz onu **www.windowsphone.com/s?appid=bfd2d954-12da-415c-ad99-69a20f101e04**-dan yükləyə bilərsiniz.

Telefon, planşet və ya kompüterdən asanlıqla daxil olmaq üçün telefonda olan şəkillərinizi OneDrive-a yükləyə bilərsiniz.

Standart kameranı dəyişdirin

Siz standart kamera proqramını istəyinizə uyğun olaraq Nokia Camera seçiminə Microsoft Kamera seçiminə dəyişə bilərsiniz.

1. Başlama ekranında ekranın yuxarisından aşağı çəkin, **Bütün parametrlər** seçiminə toxunun və **Proqramlar** seçiminə çəkin və **Şəkillər+Kamera** toxunun.
2. **Susmaya görə kamera proqramı** seçiminə toxunub istədiyiniz kameranı seçin.

Kamera üçün qısayol əlavə edin

Başlama ekranında ekranın yuxarisından aşağı çəkin və **Bütün parametrlər > Bildirişlər+Fəaliyyətlər** toxunun. Standart kameranı açmaq üçün qısayolu dəyişdirmək məqsədilə qısayola və  seçiminə toxunun.

Kamera düyməsindən istifadə edin

Əgər telefonunuzda kamera düyməsi varsa, kameranı yandırın, kamera düyməsinə basın.

- ★ **İşarə:** Telefonunuz kilidli olduqda kameranı cəld yandırmaq üçün bir-iki saniyə kamera düyməsinə basıb saxlayın.
- ★ **İşarə:** Fokusa almaq üçün kamera düyməsinə yarısına qədər basıb saxlayın. Şəkil çəkmək üçün kamera düyməsinə axıra qədər basın.

Kameranın əsasları

Şəkil çəkmək

Dəqiq və canlı şəkillər çəkin – ən yaxşı anlarınızı şəkil albomunuzda saxlayın.

1. Başlama ekranında ekranın yuxarisından aşağı çəkin və  seçiminə toxunun.

★ **İşarə:** Telefonunuz kilidli olanda kameranı cəld yandırmaq üçün işəsalma düyməsinə basın, ekranın yuxarisından aşağı çəkin və  seçiminə toxunun.

2. Miqyası böyütmək üçün yuxarı sürüşdürün və miqyası kiçiltmək üçün aşağı sürüşdürün.

3. Kameranı xüsusi bir obyektə fokuslamaq üçün ekranda obyektə vurun.

4. Şəkil çəkmək üçün  vurun.

Fotokameranın işığını təhlükəsiz məsafədə istifadə edin. İşığı insanların və ya heyvanların üzərində yaxın məsafədə istifadə etməyin. Şəkil çəkərkən flaşın üstünü örtməyin.

Şəkilə tam rezolyusiyalı görünüşdə baxın

İndicə çəkdiyiniz şəkilə baxmaq və onu çərçivələmək üçün  yaxınlığındakı dairəvi rəsmcik işarəsinə vurun. Bu tam rezolyusiyalı şəkilə yalnız Nokia Camera-da baxmaq olar.

Tam rezolyusiyalı şəkillərinizi çərçivələyin

Nokia Camera ilə ən yaxşı anlarınızı əbədləşdirin və vaxtınız olanda şəkillərinizi çərçivələyin.

1. Nokia Camera-da şəkil çəkdikdən sonra  yanında olan dairəvi rəsmciyə toxunun və  seçiminə toxunun.

2. Şəkili çərçivələmək üçün şəkilə 2 barmağınızla vurub saxlayın və onu istədiyiniz istiqamətdə çevirin.


3. Vurun: .

Orijinal tam rezolyusiyalı şəkil olduğu kimi saxlanır və çərçivələnmiş şəkil paylaşıla bilər. Çərçivələnmiş şəkil Şəkillər-da saxlanır. Tam əksətmə qabiliyyəti olan şəklə yalnız Nokia Camera-da baxmaq mümkündür. Outside Nokia Camera xaricində şəkilin paylaşmaq üçün asan versiyasından istifadə edilir.

★ **İşarə:** Siz həm də şəkillərinizə Şəkillər mərkəzində baxarkən onları Nokia Camera-da açma bilərsiniz.

Özünüzü çəkin

Öz şəklınızı asanlıqla çəkmək üçün telefonun ön kamerasından istifadə edin.



1. Başlama ekranında ekranın yuxarisından aşağı çəkin və  seçiminə toxunun.

2. Vurun: ••• > **Ön fiksasiya.**

3. Şəkil çəkmək üçün  vurun.

 **İşarə:** Həmçinin ön kamera ilə video çəka bilərsiniz. Video çəkiliş üçün vurun: . Yazını başlatmaq üçün  seçiminə yenidən toxunun.

Video çəkmək

Telefonla şəkil çəkməkdən əlavə xüsusi anlarınızın videosunu da çəka bilərsiniz.

1. Başlama ekranında ekranın yuxarisından aşağı çəkin və  seçiminə toxunun.
2. Şəkil rejimindən video rejiminə keçmək üçün vurun: .
3. Miqyası böyütmək üçün yuxarı sürüşdürün və miqyası kiçiltmək üçün aşağı sürüşdürün.
4. Yazını başlatmaq üçün  seçiminə toxunun. Saniyəölçən işləməyə başlayacaq.
5. Yazını dayandırmaq üçün  seçiminə toxunun. Saniyəölçən dayanacaq.

İndicə çəkdiyiniz videoya baxmaq üçün vurun: . Video Şəkillər-da saxlanır.

Şəkilləri və videoları yaddaş kartında saxlamaq

Telefonunuzda yaddaş kartı varsa və telefonun yaddaşı dolursa, çəkdiyiniz şəkil və videoları yaddaş kartında saxlayın.

Daha yaxşı video keyfiyyəti üçün videoları telefonun yaddaşına yazın. Videoları yaddaş kartına yazsanız, istifadə etdiyiniz mikroSD kartın tanınmış istehsalçı tərəfindən sürətli 4–128GB kartı olması tövsiyə olunur.

1. Başlama ekranında ekranın yuxarisından aşağı çəkin, **Bütün parametrlər** toxunun və **Yaddaş sensoru** seçiminə çəkin.
2. **Yeni şəkilləri saxla** seçimini kimi dəyişin. **SD kart**

Yalnız təsdiqlənmiş və bu cihaz üçün uyğun olan yaddaş kartlarından istifadə edin. Uyğun olmayan yaddaş kartının istifadəsi yaddaş kartını, habelə cihazı zədələyə bilər, həmçinin kartda saxlanılan məlumat pozula bilər.

Məkan məlumatını şəkillərdə və videolarda saxlamaq

Hər hansı şəklə və ya videonu çəkərkən harada olduğunuzu dəqiq xatırlamaq istəyirsinizsə, telefonunuzda yerə dair avtomatik olaraq məlumat qeyd etməyi seçə bilərsiniz.

1. Başlama ekranında ekranın yuxarisından aşağı çəkin və **Bütün parametrlər** toxunun.
 2. **Proqramlar** seçiminə sürüşdürüb **Şəkillər+Kamera > Yer haqqında məlumatdan istifadə et** vurun.
- Olduğunuz yerə peyk və ya şəbəkə üsulları ilə müəyyənləşdirmək mümkündürsə, yerə dair məlumat şəkil və ya videoya əlavə edilə bilər. Əgər yerə dair məlumatın olunduğu şəkil və ya videonu paylaşsanız, şəkil və ya videoya baxan şəxslər yerə dair məlumatı görə bilərlər. Telefon parametrlərindən geokodlaşdırmanı qeyri-aktiv edə bilərsiniz.

Şəkilləri və videoları paylaşmaq

Ən yaxşı şəkillərinizi birbaşa olaraq kameradan paylaşın.

1. Başlama ekranında ekranın yuxarisından aşağı çəkin və  seçiminə toxunun.
2. Şəkil çək və ya video yaz.
3. Vurun: .

4. ☺ toxunun, paylaşmaq üsulunu seçin və təlimatlara əməl edin.

★ **İşarə:** Şəklinizi və ya videonu yaxın biri ilə dərhal paylaşmaq üçün **Pay-q üçün toxundur (NFC)** seçiminə vurun və telefonunuzda digər telefona vurun. Digər telefon NFC funksiyasını dəstəkləməlidir və Bluetooth hər iki telefonda yanılı olmalıdır.

★ **İşarə:** Siz həmçinin Şəkillər mərkəzindən də paylaşa bilərsiniz. Şəkil və ya video seçin, sonra ☺


Xidmətlərdən istifadə və ya məzmunun yüklənməsi, o cümlədən pulsuz elementlər məlumat xərcləri ilə nəticələnə bilən böyük həcmdə məlumatların ötürülməsinə səbəb ola bilər.

Paylaşma xidmətlərinin hamısı bütün fayl formatlarını və ya yüksək keyfiyyətlə çəkilmiş videoları dəstəkləmir.

Peşəkar fotoqrafiya

Şəkilləri peşəkar kimi çəkin

Tam yaradıcı potensialınızdan faydalanmaq və peşəkarcasına şəkil çəkmək istərdinizmi? Nokia Camera ilə siz həm kamera, həm də video rejimində kamera parametrlərini əl ilə tənzimləyə bilərsiniz.



1. Başlama ekranında ekranın yuxarisından aşağı çəkin və 📷 seçiminə toxunun.
2. Parametrlərə baxmaq üçün ⓘ işarəsini sola sürükləyin. Parametri dəyişmək üçün barmağınızı sürüngəcdə yuxarı ya aşağı sürükləyin. Məsələn, siz şəklindəki işığın miqdarına nəzarət etmək üçün Ekspozisiya kompensasiyası dəyişə bilərsiniz.
3. Parametrləri bağlamaq üçün ⓘ işarəsini sağa sürükləyin.
4. Şəkil çəkmək üçün 📷 vurun.

★ **İşarə:** Müxtəlif parametrlər haqqında praktik məlumat almaq üçün vurun: ... > **Rəhbərliklər**.

Şəkillərinizi asanlıqla çərçivəyə salın

Şəkillərinizi peşəkarcasına çərçivəyə salmaq istəyirsiniz? Görüntü axtarıcısının torlarından istifadə edin və mükəmməl şəkillər yaradın.

1. Başlama ekranında ekranın yuxarisından aşağı çəkin və 📷 seçiminə toxunun.
2. ... > **Parametrlər** vurun və **Çərçivə torları** seçimini, məsələn, **Qızıl nisbət** və ya **Üçdə bir hissələrin qaydası** kimi dəyişin.
3. Şəkil çəkmək üçün 📷 vurun.

Nokia Camera üzrə məsləhətlər

Nokia Camera-dan tam şəkildə faydalanmaq istəyirsiniz? Bu ipuçlarını nəzərdən keçirin və yüksək rezolyusiyalı kamera haqqında öyrənin.

- Telefonunuz kilidli olanda kameranı cəld yandırmaq üçün işəsalma düyməsinə basın, ekranın yuxarisından aşağı çəkin və  seçiminə toxunun.
- Kameradan təxminən bir dəqiqə istifadə etməsəniz, o, sönəcək. Kameranı yandırmaq üçün işəsalma düyməsinə basın və ekran kilidini açın.
- Kameradan video rejiminə keçmək üçün  seçiminə toxunun.
- Nokia Camera ilə miqyası sadəcə bir barmağınızla dəyişə bilərsiniz. Miqyası böyütmək üçün yuxarı sürüşdürün və miqyası kiçiltmək üçün aşağı sürüşdürün.
- Nokia Camera ilə çəkdiyiniz şəkillərə baxmaq üçün ekranın küncündə  seçiminə toxunun.
- Kameranı xüsusi bir obyektə fokuslamaq üçün ekranda obyektə vurun.
- Ekranı ən yaxşı şəkildə görmək üçün işıq sensorunun üzərini tutmayın.

Ağıllı ardıcıl liq rejimi ilə daha yaxşı şəkillər çəkin.

Hərəkət edən obyektlərin daha yaxşı şəklini və ya hamının yaxşı düşdüyü qrup şəkli çəkmək istəyirsiniz? Ağıllı ardıcılıq rejimindən istifadə edin və super şəkillər çəkin.

1. Başlama ekranında ekranın yuxarisından aşağı çəkin və  seçiminə toxunun.
2. Vurun: .
3. Şəkil çəkmək üçün  vurun.

 **İşarə:**Kameranı xüsusi bir obyektə fokuslamaq üçün ekranda obyektə vurun.

Telefon şəkilləri ardıcıl çəkir. Onlarla nə edə bildiyinizə baxmaq üçün  yanında dairəvi rəsmciyə toxunun.

Qrup şəklində üzü dəyişmək

Şəklinizə dostunuzun əla üz ifadəsi olan şəklini əlavə etmək istəyirsiniz? Şekli Ağıllı ardıcılıq rejimindən istifadə edərək çəkmisənizsə, ən çox xoşladığınız üzləri seçə və onları qrup şəklinə yerləşdirə bilərsiniz.


1. Ağıllı ardıcılıq rejimindən istifadə etməklə şəkil çəkin .
2.  yanındakı dairəvi rəsmciyə vurun.
3. **Üzləri Dəyiş** seçiminə çəkin və şəklə toxunun.
4. Dəyişmək istədiyiniz üzə vurun və alternativ üzü tapmaq üçün sola sürüşdürün.
5. İstifadə etmək istədiyiniz üzə vurun.

Dəyişmək istədiyiniz bütün üzlər üçün 4-5-cü addımları təkrar edin.

6. Hazır olduqda  vurun.

Hərəkətin şəklini çəkmək

Hərəkət edən obyektlərin şəklini çəkmək istəyirsiniz? Hərəkət edən obyektlərin şəkillərini tək bir dinamik şəklə çevirmək üçün Ağıllı ardıcılıq rejimindən istifadə edin.



1. Ağıllı ardıcillıq rejimindən istifadə etməklə şəkil çəkin

İşarə:Şəkil çəkərkən hərəkət edən obyekti izləməniyə ehtiyac yoxdur. Sadəcə kameranı düz saxlayın.

2. yanındakı dairəvi rəsmciyə vurun.

3. **Hərəkət Şəkli** üzərinə sürüşdürün və şəkilə vurun.

4. Hərəkət edən obyektləri şəkildən silmək üçün ekranın aşağısındakı ağ dairələrə vurun.

5. Hərəkət edən hansı obyekti vurğulamağı seçmək üçün ekranın aşağı sağ küncündəki dairəni hərəkət etdirin.

İşarə:Hərəkət edən bütün obyektləri vurğulamaq üçün vurun.

6. Hazır olduqda vurun.

Obyekti fokusa almaq

Fonu tutqunlaşdırmaqla hərəkət edən obyektləri vurğulamaq üçün Ağıllı ardıcillıq rejimindən istifadə edin.

1. Ağıllı ardıcillıq rejimindən istifadə etməklə şəkil çəkin

İşarə:Şəkil çəkərkən hərəkət edən obyekti izləməniyə ehtiyac yoxdur. Sadəcə kameranı düz saxlayın.

2. yanındakı dairəvi rəsmciyə vurun.

3. **Hərəkət Fokusu** üzərinə sürüşdürün və şəkilə vurun.

4. Fokusa alınmış obyekti dəyişmək üçün sola və ya sağa sürüşdürün.

5. Hazır olduqda vurun.

Şəkildən hərəkət edən obyektin silin

Son anda kimsə kadrə düşüb? Şəkildən arzulamadığınız hərəkətli obyektləri silmək üçün Ağıllı ardıcillıq rejimindən istifadə edin.

1. Ağıllı ardıcillıq rejimindən istifadə etməklə şəkil çəkin

2. yanındakı dairəvi rəsmciyə vurun.

3. Hərəkətli Obyektləri Sil seçiminə çəkin və şəklə toxunun.

Kamera avtomatik olaraq şəkildən hərəkətli obyektləri silir.

4. Vurun: .

 **İşarə:** Obyektin silinməsini qaytarmaq üçün ekrana toxunun və  seçiminə toxunun. Sonra yenidən ekranba toxunun və  seçiminə toxunun.

Şəkillərinizə hərəkət əlavə etmək

Canlı kimi görünən sehirli şəkillər yaratmaq istəyirsiniz? Sabit şəkillərinizi canlandırmaq üçün Nokia Cinemagraph proqramından istifadə edin.

Əgər hələ Nokia Cinemagraph proqramınız yoxdursa, siz onu www.windowsphone.com/s?appid=594477c0-e991-4ed4-8be4-466055670e69-dan yükləyə bilərsiniz.

1. Başlangıç ekranında sola sürüşdürün və toxunun: **Nokia Cinemagraph**.

2. Şəkil çəkmək üçün  və ekrana toxunun.

3. Canlandırmaq istədiyiniz sahələri seçib  vurun.

4. Canlandırılmış şəkli saxlamaq üçün  vurun.

Mağazadan kamera foto-proqramlarını yükləyin

Kameranızı daha da mükəmməlləşdirmək və əla şəkillər çəkmək üçün yeni əyləncəli üsullar tapmaq istəyirsiniz? Mağaza-dan kamera foto-proqramlarını yükləyin.

1. Vurun:  **Nokia Camera**.

2. ••• > **Linzalar...** > **Daha çox foto-prqm tap** toxunun və göstərişlərə əməl edin.

Xidmətlərdən istifadə və ya məzmunun yüklənməsi, o cümlədən pulsuz elementlər məlumat xərcləri ilə nəticələnə bilən böyük həcmdə məlumatların ötürülməsinə səbəb ola bilər.

Şəkillər və videolar

Xeyli qəşəng şəkil və video çəkmişiniz? Burada onlara baxa, onları təşkil edə, paylaşa və redaktə edə bilərsiniz.



Şəkillər mərkəzi

Telefonunuzla çəkdiyiniz şəkillər və ya videolar Şəkillər mərkəzində saxlanır, siz onlara burada baxa bilərsiniz.



Şəkilləri və videoları asanlıqla tapmaq üçün sevimiləri qeyd edin və ya onları albomlara yerləşdirin.

Şəkillərə baxmaq

O önəmli anları yenidən yaşayın – şəkillərə telefonunuzda baxın.

Vurun: **Şəkillər**.

1. Çəkdiyiniz şəklə baxmaq üçün **Kamera Şəkilləri** və şəklə vurun.

2. Növbəti şəklə baxmaq üçün sola sürüşdürün. Əvvəlki şəklə baxmaq üçün sağa sürüşdürün.

Tarix və yerə görə şəkilləri tapın

Vurun: ●●● > Parametrlər > Şəkillərimi vaxta və yerə görə qruplaşdır.

Böyütmək və ya kiçiltmək

2 barmağınızı ekrana qoyun və barmaqlarınızı bir-birinə yaxınlaşdırın və ya uzaqlaşdırın.

★ **İşarə:**Sürətlə böyütmək və ya kiçiltmək üçün şəkli iki dəfə toxunun.

Şəkli sevimli kimi qeyd etmək

Ən yaxşı şəkillərinizi tez və asanlıqla tapmaq istəyirsiniz? Onları sevimlilər kimi qeyd edin və onlara Şəkillər mərkəzi, Sevimlilər görünüşündə baxın.

1. **Şəkillər > Albomlar** vurub şəkli baxın.

Əgər şəkli onlayn albomdadırsa, siz onu telefonunuza yükləyə bilərsiniz.

2. Vurun: ●●● > .

★ **İşarə:**Bir neçə şəkli sevimli kimi qeyd etmək üçün şəkillərin yerləşdiyi albomu seçib , şəkilləri seçin və  vurun.

Sevimlilərə baxmaq

Şəkillər mərkəzində **Sevimlilər** seçiminə vurun.

Vebə şəkillər və videolar yükləmək

Dostlarınız və ailənin görməsi üçün şəkillərinizi və videolarınızı sosial şəbəkə xidmətlərinə yükləmək istəyirsiniz? Bunu birbaşa olaraq Şəkillər mərkəzindən edə bilərsiniz.

1. **Şəkillər** vurub şəkli və ya videonu seçin.

2.  və xidmətə toxunun.

3.  və ya düyməsinə vurun. .

★ **İşarə:**Eyni vaxtda bir neçə şəkli seçmək üçün Şəkillər mərkəzində alboma və sonra  vurun, şəkilləri seçib  vurun.

★ **İşarə:**Bütün cihazlarınızdan şəkillərinizə daxil olmaq üçün siz yükləməni OneDrive-da qura bilərsiniz. OneDrive albomu daha sonra şəkillərinizə baxanda Şəkillər mərkəzində mövcud olur. Xüsusiyyəti qurmaq üçün başlama ekranında ekranın yuxarisından aşağı çəkin və **Bütün parametrlər** seçiminə toxunun. **Proqramlar** seçin, vurub seçim edin.**Şəkillər+Kamera**

Şəkillər mərkəzində fonu dəyişmək

Hər dəfə baxdığınızda özünüzyə yaxşı hiss etdiyiniz əla bir şəkliniz var? Onu Şəkillər mərkəzinin fonu kimi qurun.

1. Vurun: **Şəkillər**.

2. Vurun: ●●● > **Parametrlər**.

3. **Başlama lövhəciyi göstərir** seçimini kimi dəyişin.**Bir çəkiliş**

4. Fon şəkli seçmək üçün **Şəkli seç** toxunun.

★ **İşarə:**Siz həmçinin fon şəklinin periodik olaraq avtomatik dəyişməsinə qura bilərsiniz. Vurun: ●●● > **Parametrlər. Başlama lövhəciyi göstərir** seçimini seçiminə və ya **Sevimli şəkillər** seçiminə dəyişin və **İndi qarışdır** toxunun.**Bütün şəkillər**

Albom yaratmaq

Tədbirə, şəxsə və ya səyahətə görə şəkilləri asanlıqla tapmaq üçün şəkillərinizi, məsələn, mövzuya görə albomlara yerləşdirin.

Kompüteriniz Mac-dırsa, Mac App Store-dan Windows Phone proqramını quraşdırın.

1. Uyğun USB kabeli ilə telefonunuzu müvafiq kompüterlə qoşun.
2. Kompüterdə fayl menecerini, məsələn, Windows Explorer və ya Finder-i açın və şəkillər qovluğunu seçin.
3. Yeni qovluq əlavə edin, onu adlandırın və qovluğa şəkillər əlavə edin.

Qovluq telefonun Albomlar görünüşündə albom kimi görünür.

- ★ **İşarə:**Kompüterinizin əməliyyat sistemi Windows 7 və ya Windows 8, yaxud ən son versiyadırsa, Windows Phone proqramından da istifadə edə bilərsiniz. Windows 7 ilə onu www.windowsphone.com ünvanından yükləyə bilərsiniz.

Albomu silmək

Şəkillər > Albomlar vurun. Alboma vurub saxlayın və sonra **Sil** vurun.

Albomu telefondan sildikdə həmin albomda olan şəkillər də silinir. Albomu kompüterinizə köçürmüşünüzsə, albom və ondakı şəkillər kompüterinizdə qalır.

Onlayn albomları telefondan silmək mümkün deyil.

Şəkilləri kompüterə köçürmək

Telefonunuzla şəkil çəkmişiniz və kompüterinizə köçürmək istəyirsiniz? Şəkilləri köçürmək və ya sürüşdürmək üçün kompüterin fayl menecerindən istifadə edin.

Kompüteriniz Mac-dırsa, www.nokia.com-dan Mac proqramı üçün Nokia Şəkil Ötürməsini quraşdırın.

1. Uyğun USB kabeli ilə telefonunuzu müvafiq kompüterlə qoşun.
2. Kompüterdə fayl menecerini, məsələn, Windows Explorer və ya Finder-i açın və telefona baxın.

- ★ **İşarə:**Sizin telefonunuz portativ qurğuların altında Windows Phone kimi göstərilir. Sizin telefonunuzun qovluqlarını görmək, telefonun adını iki dəfə klikləyin. Sənədlər, musiqi, fotosəkillər, ringtonlar və videolar üçün ayrı qovluqlar var.

3. Şəkillər qovluğunu açın, şəkilləri seçin və kompüterə qoşun.

- ★ **İşarə:**Kompüterinizin əməliyyat sistemi Windows 7 və ya Windows 8-dirsə, Windows Phone proqramından istifadə edə bilərsiniz. Windows 7 ilə onu www.windowsphone.com ünvanından yükləyə bilərsiniz.

Şəkli redaktə etmək

Siz çəkdiyiniz şəkilləri dərhal redaktə edə, məsələn, fırlada və ya kəse bilərsiniz. Tək bir toxunuşla telefonun şəklinizi düzəltməsi üçün avto-düzəlişdən istifadə edin.

1. **Şəkillər > Albomlar** və şəklə toxunun.
2. ●●● > **Redaktə et** və seçimə toxunun.

- ★ **İşarə:**Mağaza-dan şəkil redaktəsi proqramları yükləmişinizsə, onlar burada redaktə seçimləri kimi sadalanıb.

3. Redaktə edilmiş şəkil saxlamaq üçün ⓘ düyməsinə vurun.

Şəkillərinizi dostunuzun ekranında göstərmək

Ən yaxşı şəkillərinizi dostlarınıza göstərmək istəyirsiniz? Fotoötürücü mobil proyektorundan istifadə edin və şəkillərinizi hər hansı naqıl olmadan dostlarınızın ekranında göstərin.

1. Şəkilləri göstərmək istədiyiniz cihazda <https://www.photobeamer.com> seçimini edin (İngilis dilində).
2. Yeni telefonunuzun başlanğıc ekranında sola sürüşdürün və **Fotoötürücü** vurun.
3. Ekranda göstərmək istədiyiniz şəkilə vurun.
4. Fotoötürücü veb-səhifəsində telefonunuzla QR kodunu skanlayın.



5. Eyni qovluqdakı digər şəkilləri göstərmək üçün sola və ya sağa vurun.

Xəritələr və naviqasiya

Araşdırın və ora necə getməyi öyrənin.

Məkan xidmətlərini aktivləşdirmək

Harada olduğunuzu tapmaq üçün xəritələr proqramından istifadə edin və yerinizi çəkdiyiniz şəkillərdə saxlayın. Proqramlar sizə daha geniş müxtəliflikdə olan xidmətləri təklif etmək üçün yeriniz haqqında məlumatdan istifadə edə bilər.

1. Başlama ekranında ekranın yuxarisından aşağı çəkin və **Bütün parametrlər** seçiminə toxun.
2. Yer vurun və **Məkan xidmətləri Aktiv**  kimi dəyişin.

Mövqe təyini üsulları

Telefonunuz GPS, GLONASS, A-GPS, Wi-Fi və ya şəbəkə (Mobil ID) əsaslı mövqe təyindən istifadə edərək olduğunuz yeri xəritədə göstərir.

Məkan məlumatlarının mövcudluğu, dəqiqliyi və tamlığı, məsələn, olduğunuz yerdən, ətrafdan və üçüncü tərəf mənbələrdən asılı ola və məhdud ola bilər. Məkan məlumatı, məsələn, binaların daxilində və ya metroda mövcud olmaya bilər. Mövqeyin təyin edilməsi metodları ilə bağlı məxfilik məlumatı üçün Microsoft Mobile Məxfilik Siyasətinə baxın.

Köməkçi GPS (A-GPS) şəbəkəsi xidməti və GPS və GLONASS-a digər oxşar təkmilləşmələr mövqe məlumatını mobil şəbəkədən istifadə edərək əldə edir və cari mövqeyinizi hesablamaqda GPS-ə kömək edir.

A-GPS və ya digər GPS təkmilləşmələri və GLONASS mobil şəbəkə vasitəsilə kiçik həcmdə məlumat ötürülməsini tələb edə bilər. Məlumat xərclərinə yol vermək istəmirsinizsə, məsələn, səyahət zamanı, telefon parametrlərindən mobil məlumat bağlantısını söndürə bilərsiniz.

Peyk siqnalları mövcud olmadıqda, xüsusən qapalı məkanda və ya iki hündür bina arasında olduqda, Wi-Fi mövqe təyin edilməsi təyinetmə dəqiqliyini artırma bilər. Wi-Fi şəbəkəsindən istifadənin məhdudlaşdırıldığı yerlərdə telefon parametrlərindən Wi-Fi-ı söndürə bilərsiniz.

! **Qeyd:** Wi-Fi istifadəsi bəzi ölkələrdə məhdudlaşdırıla bilər. Məsələn, AB-də 5150–5350 MHz, ABŞ və Kanadada isə 5,15–5,25 GHz Wi-Fi-dan yalnız qapalı məkanda istifadəyə icazə verilir. Ətraflı məlumat üçün yerli hakimiyyət orqanları ilə əlaqə saxlayın.

Məsafə ölçməsi peyk bağlantınızın mövcudluğundan və keyfiyyətindən asılı olaraq dəqiq olmaya bilər.

İnternet

Simsiz bağlantıları necə yaratmağı və məlumat xərclərinə qənaət edərək vebə baxmağı öyrənin.

İnternet qoşulmalarını təyin etmək

Şəbəkə xidməti təminatçınız məlumat ötürülməsinə görə sizə sabit tarif yoxsa istifadəyə görə tarif tətbiq edir? Rouminq zamanı və evdə olarkən məlumat xərclərini azaltmaq üçün Wi-Fi və mobil məlumat parametrlərini dəyişin.

! Mühüm: Wi-Fi bağlantınızın təhlükəsizliyini artırmaq üçün şifrələnmədən istifadə edin. Şifrələnmədən istifadə digərlərinin məlumatlarınıza icazəsiz girişi təhlükəsini azaldır.

Ümumiyyətlə, Wi-Fi bağlantısından istifadə mobil məlumat bağlantısı ilə müqayisədə daha sürətli və ucuzdur. Əgər həm Wi-Fi, həm də mobil məlumat bağlantıları mövcud olarsa, telefonunuz Wi-Fi bağlantısından istifadə edir.

Başlama ekranında ekranın yuxarisından aşağı çəkin və  seçiminə toxun.

1. **Wi-Fi şəbəkəsi** seçimini **Aktiv**  seçiminə dəyişin.

2. İstifadə etmək istədiyiniz qoşulmanı seçin.

Mobil məlumat qoşulmasından istifadə

Başlama ekranında ekranın yuxarisından aşağı çəkin, **Bütün parametrlər** > **Mobil+SİM kart** toxun və **Məlumat bağlantısı** seçimini **Aktiv**  seçiminə dəyişin.

Rouminq zamanı mobil məlumat qoşulmasından istifadə

Başlama ekranında, ekranın yuxarisından aşağı çəkin, **Bütün parametrlər** > **Mobil+SİM kart** toxun və **Məlumat rouminqi seçimləri** seçimini **Rouminq** seçiminə dəyişin.

Rouminqdə, xüsusən də xaricdə, internetə qoşulma məlumat tariflərini mühüm dərəcədə artırabilir.

Məlumat rouminqində telefonunuz şəbəkə xidməti təminatçınızın sahib olmadığı və ya fəaliyyət göstərmədiyi şəbəkələr üzərində məlumatın qəbulu üçün istifadə edilir.

★ İşarə: Məlumat istifadənizi həmçinin Məlumat sensoru proqramı ilə izləyə bilərsiniz.

Kompüterə vebə qoşmaq

Səfərdə olarkən laptopunuzda internetdən istifadə etmək istəyirsiniz? Telefonunuzu Wi-Fi giriş nöqtəsinə çevirin və laptop və ya başqa cihazınızla internetə daxil olmaq üçün mobil məlumat bağlantısından istifadə edin.

1. Başlama ekranında ekranın yuxarisından aşağı çəkin və **Bütün parametrlər** > **İnternet paylaşma** toxun.

2. **Paylaşılır** seçimini **Aktiv**  kimi dəyişin.

3. Bağlantının adını dəyişmək üçün **Quraşdırma** > **Yayım adı** vuraraq adı yazın.

★ İşarə: Həmçinin bağlantıya parol da təyin edə bilərsiniz.

4. Digər cihazda bağlantını seçin.

Digər cihaz sizin məlumat planınızdan istifadə edir, bu işə məlumat trafiki qiymətlərinə təsir edə bilər. Məlumat qiymətləri ilə bağlı məlumat üçün şəbəkə xidməti təminatçınız ilə əlaqə saxlayın.

Məlumat planından səmərəli istifadə

Məlumat istifadəsi xərclərinə görə narahatsınız? Məlumat sensoru proqramı mobil məlumatlardan istifadə etmək və istifadəni izləmək üçün daha səmərəli üsullar tapmağa kömək edir. Bu proqram lazım gələrsə, məlumat bağlantılarını tamamilə kəsə bilər.

1. Başlangıç ekranında sola sürüşdürün və toxunun: **Məlumat sensoru**.

2. **Limit qur** vurub istədiyiniz dəyəri seçin.

★ **İşarə:** Internet Explorer-dən istifadə edərkən, siz avtomatik olaraq verilənlərdən istifadə xərclərinə qənaət edə bilərsiniz. ••• > **Parametrlər > Məlumat Sensoru saxlamaları** seçiminə toxunub, istədiyiniz parametri seçin.

Veb-brauzer

Xəbərləri oxuyun və sevimli veb-saytlarınıza baş çəkin. İnternetdə veb-səhifələrə baxmaq üçün telefonunuzda Internet Explorer 11 istifadə edə bilərsiniz. Brauzeriniz təhlükələrə qarşı xəbərdarlıq etməkdə yardımçı ola bilər.

Vurun:  **Internet Explorer**.

Vebə baxmaq üçün İnternetə qoşulu olmalısınız.

Veb-səhifələrə baxmaq

İnternetə telefondan baxa bildikdən sonra kompüter nəyinizə lazımdır?

★ **İşarə:** Şəbəkə xidməti təminatçınız məlumat ötürülməsinə görə sizə sabit xərc yazmırsa, məlumat xərclərinə qənaət etmək üçün İnternetə Wi-Fi şəbəkəsi ilə qoşulun.

1. Vurun:  **Internet Explorer**.

2. Ünvan zolağına vurun.

3. Veb-ünvanı yazın.


★ **İşarə:** Veb-ünvanın şəkilçisini, məs., .org, sürətlə yazmaq üçün klaviatürada şəkilçi düyməsinə vurub saxlayın və istədiyiniz şəkilçiyə vurun.

4. Toxun: ➡.

★ **İşarə:** İnternetdə axtarış etmək üçün ünvan zolağına axtarış sözünü yazın və ➡ vurun.

Böyütmək və ya kiçiltmək

2 barmağınızı ekrana qoyun və barmaqlarınızı bir-birindən ayırın və ya birləşdirin.



★ **İşarə:** Eləcə də, ekrana iki dəfə vura bilərsiniz.

Yeni tab-vərəq açmaq

Siz eyni vaxtda bir neçə veb-sayta daxil olsanız, yeni brauzer tab-vərəqələrini açə və onlar arasında keçə bilərsiniz.

Vurun: **Internet Explorer**.

Vurun: > .

★ **İşarə:** Digər cihazlarda baxdığınız tab-vərəqələri açmaq üçün **Digər** sola çəkin.

Tab-vərəqlər arasında keçid

və istədiyiniz tab-vərəqəyə toxunun.

Tab-vərəqi bağlamaq

Vurun: > .

Brauzer rejimini dəyişdirin

Miqyas çox dəyişir? Veb-saytlarda mətni oxumaqla bağlı problem var? Siz mobil və ya iş masası rejimində brauzerinizdən istifadə edə, yaxud bəzi veb-səhifələri oxu görünüşünə keçirə və istəyinizə uyğun olaraq şrift ölçüsünü qura bilərsiniz.

1. Brauzerinizi həmişə siz istədiyiniz rejimdən istifadə etməyə qurmaq üçün **Internet Explorer** > **...** > **Parametrlər** seçiminə toxunun.

2. **Veb-sayt seçimi** üçün parametri dəyişdirin.

Oxu görünüşünə keçirin

Ünvan panelində seçiminə toxunun. Oxu görünüşü üçün şriftin ölçüsünü qurmaq üçün **...** >

Parametrlər > **Təkmil parametrlər** > **Oxu görünüşünün şrift ölçüsü** seçiminə toxunun.

★ **İşarə:** Brauzer parametrləri və onların nə etdikləri haqqında öyrənmək üçün ekranın aşağısında əlaqəyə toxunun.

Veb-saytı sevimlilərə əlavə etmək

Eyni veb-saytlara tez-tez daxil olursunuzsa, onları sevimli kimi əlavə edin və beləliklə, onlara sürətlə daxil olun.

Vurun:  **Internet Explorer**.

1. Veb-sayta daxil olun.
2. Vurun: **•••** > **Sevimlilərə əlavə et**.
3. İstəyirsinizsə, adı redaktə edin və  seçiminə toxunun.

 **İşarə:** Həmçinin sevimli veb-saytlarınızı başlanğıc ekranına daxil edə bilərsiniz. Veb-sayta baxarkən vurun: **•••** > **Başlanğıca daxil et**.

Sevimli veb-sayta daxil olmaq

••• > **Sevimlilər** və veb-sayta vurun.

 **İşarə:** Sevimlilərə sürətlə daxil olmaq üçün sevimlilər nişanını ünvan zolağına əlavə edin. **•••** > **Parametrlər** vurun və **Ünvan sətri düyməsindən istifadə edin seçimini Sevimlilər** kimi dəyişin.

Veb-səhifəni paylaşmaq

Maraqlı veb-səhifə ilə qarşılaşdığınız zaman, onu dostlarınıza göndərə bilərsiniz. Əgər dostlarınız yanınızadırsa, sadəcə telefonları birlikdə toxundurmaqla səhifəni paylaşmaq üçün NFC-dən istifadə edin. Əks halda, səhifəni e-poçt və ya mətn mesajında göndərə və ya sosial şəbəkələrdə dərc edə bilərsiniz.

1. NFC seçiminin aktivləşdiyinə əmin olmaq üçün başlama ekranında ekranın yuxarisından aşağı çəkin, **Bütün parametrlər** > **NFC** vurun və **Paylaşmaq üçün toxundur Aktiv**  kimi seçin.
2.  **Internet Explorer** vurun və veb-sayta daxil olun.
3. Vurun: **•••** > **Səhifəni paylaş** > **Pay-q üçün toxundur (NFC)**.
4. Telefonunuzla dostunuzun telefonuna toxunun. Digər telefon NFC-ni dəstəkləməlidir. Əlavə məlumat üçün digər telefonun istifadəçi təlimatlarına baxın.

Bu funksiya NFC-ni dəstəkləyən bütün telefonlarla uyğun gəlməyə bilər.

Veb-səhifəni e-poçt və ya mətn mesajında göndərin və ya sosial şəbəkələrdə dərc edin

Baxış zamanı **•••** > **Səhifəni paylaş** vurub necə paylaşmaq istədiyinizi seçin.

Brauzer tarixçəsini təmizləmək

İnternetə baxışı bitirdikdən sonra şəxsi məlumatlarınızı, məsələn, baxış tarixçəsi və müvəqqəti internet fayllarını silə bilərsiniz.

1. Vurun:  **Internet Explorer**.
2. Vurun: **•••** > **Parametrlər** > **Tarixçəni sil**.

Keş məlumatın müvəqqəti mühafizə edilməsi üçün istifadə edilmiş yaddaş yeridir. Əgər parol tələb edən məxfi məlumata və ya təhlükəsizlik xidmətinə daxil olmusunuzsa və ya daxil olmağa cəhd göstərmirsinizsə, hər istifadədən sonra keş yaddaşı təmizləyin.

Baxış tarixçəsində ayrı-ayrı elementləri silmək

••• > **Son** >  vurub silmək istədiyiniz söhbətə və  vurun.

İnternetdə axtarış etmək

Bing axtarışı vasitəsilə İnterneti və xarici dünyanı kəşf edin. Axtarış sözlərini yazmaq üçün klaviatura və ya səsindən istifadə edə bilərsiniz.

1. Basın .

2. Axtardığınız sözü axtarış qutusuna yazın və ➔ seçiminə toxunun. Axtarış sözünü təklif olunan sözlərin arasından da seçə bilərsiniz.

3. Əlaqədar axtarış nəticələrini görmək üçün sola vuraraq müxtəlif axtarış nəticəsi kateqoriyalarına baxın.

Səsli axtarışdan istifadə

 basın və axtarış qutusunda  seçiminə toxunun və axtardığınız sözü deyın.

Bu xüsusiyyət bütün dillər tərəfindən dəstəklənmir. Xüsusiyyət və xidmətin mövcudluğu haqqında ətraflı məlumat üçün www.windowsphone.com seçiminə keçin.

İnternet bağlantılarını bağlayın

Arxa planda açıq olan İnternet bağlantılarını bağlamaqla batareyanıza qənaət edin. Proqramları bağlamadan bunu edə bilərsiniz.

1. Başlama ekranında ekranın yuxarisından aşağı çəkin və  seçiminə toxunun.

2. **Wi-Fi şəbəkəsi** seçimini **Qeyri-aktiv**  seçiminə dəyişin.

 **İşarə:** Wi-Fi şəbəkəsi avtomatik yenidən yandırır. Bu parametri dəyişdirmək üçün **Yenidən Wi-Fi-yı yandır** seçiminə toxunun.

Mobil məlumat qoşulmasını bağlamaq

Başlama ekranında ekranın yuxarisından aşağı çəkin, **Bütün parametrlər** > **Mobil+SİM kart** toxunun və **Məlumat bağlantısı** seçimini **Qeyri-aktiv**  seçiminə dəyişin.

Əyləncə

Boş vaxtınız var və əylənmək istəyirsiniz? Videolara necə baxmağı, sevimli musiqilərinizi dinləməyi və oyunlar oynamağı öyrənin.

Baxmaq və dinləmək

Siz telefonunuzdan videolara baxmaq, musiqi və ya podkastları dinləmək üçün istifadə edə bilərsiniz.

Musiqi ifa etmək

Harada olmağınızdan asılı olmayaraq sevimli musiqilərinizi dinləyin.

1. Başlama ekranında sola sürüşdürün və  **Musiqi** vurun.
2. Dinləmək istədiyiniz mahnı, ifaçı, albom və ya ifa siyahısına toxunun.

 **İşarə:**Ekvalayzerin parametrlərini dəyişərək səsin keyfiyyətini yaxşılaşdırı bilərsiniz. Başlama ekranında ekranın yuxarisından aşağı çəkin və **Bütün parametrlər > Audio** toxunun.

İfaya fasilə vermək və ya onu davam etdirmək

 və ya  seçiminə toxunun.

 **İşarə:**Mahnıları təsadüfi qaydada səsləndirmək üçün  düyməsinə vurun.

Sürətlə geri və ya irəli fırlatmaq

 və ya  düyməsini basıb saxlayın.

 **İşarə:**Podkastlara abunə olmaq və dinləmək üçün başlama ekranında sola çəkin və  **Podkastlar** seçiminə toxunun.

Bu xidmət bütün ölkə və regionlarda mövcud olmaya bilər.

Podkastı ifa et

Sevimli podkastlarınızdan xəbərdar olun və telefonunuzda onlara abunə olun.

1. Başlama ekranında sola sürüşdürün və  **Podkastlar** vurun.
2. **Audio** və ya **Video** və baxmaq və ya dinləmək istədiyiniz podkasta toxunun.

 **İşarə:**Podkastın müəyyən epizodunu seçmək üçün  seçiminə toxunun.

Podkasta abunə ol

Podkastlar əldə et seçiminə çəkin və podkast ünvanını yazın.

 **İşarə:**Siz həm də adla podkastı axtara bilərsiniz.

Videonu ifa et

Yolda olarkən sevimli medianız sizinlə olsun – harada olmağınızdan asılı olmayaraq videolara baxın.

1. Başlama ekranında sola sürüşdürün və  **Video** vurun.
2. **Kolleksiya** tərəf sürüşdürün.
3. İfa etmək istədiyiniz videoya toxunun.

★ **İşarə:** Siz həm də Xbox video mağazasından filmlər və televiziya verilişlərini ala və ya icarə götürə bilərsiniz.

İfaya fasilə vermək və ya onu davam etdirmək

⏏ və ya ▶ seçiminə toxunun.

Sürətlə geri və ya irəli fırlatmaq

⏮ və ya ⏭ düyməsini basıb saxlayın.

Audio təcrübənizi təkmilləşdirmək

Musiqi təcrübənizdən maksimal şəkildə istifadə edin və musiqi və videolarınızın səsinə təkmilləşdirin.

1. Başlama ekranında ekranın yuxarisından aşağı çəkin və **Bütün parametrlər > Audio** toxunun.
2. Musiqi melodiyasını tənzimləmək üçün **Ekvalayzer** sürüşdürün və bəyənənizə görə diapazonları dartın. Həmçinin əvvəlcədən qurulan ekvalayzer rejimlərindən birini seçə bilərsiniz.

★ **İşarə:** Bütün musiqilər və video mahnılar üçün daha uyğun təkrar ifa səviyyəsini əldə etmək üçün **Genişləndirmələr** çəkin və **Dolby audio səviyyə** seçimini **Aktiv**  seçiminə dəyişin.

Musiqiyə simsiz qulaq as

Simsiz dinamik ilə siz hər hansı kabel olmadan yüksək audio keyfiyyətində musiqiyə qulaq asa bilərsiniz.


Nokia simsiz dinamikləri ayrıca satılır. Aksesuarlardan istifadənin mümkünlüyü regiona görə fərqlənə bilər.

1. Başlama ekranında ekranın yuxarisından aşağı çəkin və **Bütün parametrlər > NFC** seçiminə toxunun.
2. **Paylaşmaq üçün toxundur** seçimini **Aktiv**  kimi dəyişin.

NFC-dən istifadə etməzdən əvvəl ekran və düymələrin kiliddə olmadığını yoxlayın.

3. Telefonunuzun NFC sahəsi ilə dinamikin NFC sahəsinə toxunun. Dinamik telefonunuza avtomatik qoşulur.

★ **İşarə:** Həmçinin Bluetooth-dan istifadə etməklə qoşula bilərsiniz. Başlama ekranında ekranın yuxarisından aşağı çəkin, **Bütün parametrlər > Bluetooth** seçiminə toxunun və telefonunuzu dinamikə qoşun.



MixRadio

Yeni musiqini MixRadio ilə kəşf edin.

MixRadio ilə siz:

- Təvsiyə olunan miksləri dinləyin
- Mikslərinizi oflayn edin və hətta onlara internet qoşulması olmadan belə qulaq asın
- Zövqünüzdə daha çox uyğun gələn miks əldə etmək üçün barmağınızı yuxarı və ya aşağı etməklə mahnıları işarələyin
- Sevimli ifaçılarınız əsasında öz mikslərinizi yaradın

MixRadio-dan istifadə haqqında ətraflı məlumat üçün telefonunuzda  **MixRadio** seçiminə toxunun, sola çəkin və  seçiminə toxunun.

Bu xidmət bütün regionlarda mövcud olmaya bilər.

Musiqi və digər məzmunun yüklənməsi və axını xidmət provayderinizin şəbəkəsi ilə böyük həcmdə məlumat ötürülməsinə səbəb ola bilər. Məlumatın ötürülmə qiymətləri ilə bağlı məlumat üçün şəbəkə xidməti təminatçınızla əlaqə saxlayın.

Musiqinin və videoların telefon və kompüter arasında sinxronlaşdırması

Telefonda dinləmək və ya baxmaq istədiyiniz media kompüterinizdədir? Musiqi və videoları telefon və kompüter arasında sinxronlaşdırmaq üçün USB kabelindən istifadə edin.

1. USB kabeli ilə telefonunuzu müvafiq kompüterlə qoşun.
2. Kompüterin fayl menecerində, məsələn, Windows Explorer və ya Finder-də mahnı və videoları telefonunuza sürüşdürün.


 **İşarə:** Kompüterinizin əməliyyat sistemi Windows 7 və ya Windows 8-dirsə, Windows Phone proqramından istifadə edə bilərsiniz. Windows 8 proqramı avtomatik quraşdırır. Windows 7 ilə onu www.windowsphone.com ünvanından yükləyə bilərsiniz.

Hansı kompüter ilə hansı proqram işlədiyi haqqında məlumat əldə etmək üçün aşağıdakı cədvələ baxın.

	Windows Phone proqramı	İş masası üçün Windows Phone proqramı	Mac üçün Windows Phone proqramı	Windows Explorer
Windows 8	x	x		x
Windows 8 RT	x			x
Windows 7		x		x
Windows Vista/XP				x
Mac			x	

Oyunlar

Əylənmək istəyirsiniz? Telefonunuza oyunlar yükləmək və oynamaqla əylənin.



Yeni oyunlar al

Telefonunuza yeni oyunlar yükləmək və onları quraşdırmaq üçün Oyun mağazası veb-ünvanına daxil olun.

1. Başlama ekranında sola çəkin və  **Oyunlar** > **Oyun mağazası** seçiminə toxunun.
2. Seçimə baxın və istədiyiniz oyuna toxunun.
3. Pulsuz oyun yükləmək üçün **Quraşdır** vurun.
4. Oyunu pulsuz sınaqdan keçirmək üçün **Cəhd et** vurun.
5. Oyunu satın almaq üçün **Al** vurun.

 **İşarə:** Oyunun quraşdırılmasını ləğv etmək üçün  **Oyunlar** toxunun, oyuna toxunub saxlayın və **Sil** seçiminə toxunun.

Ödəmə üsullarının mümkünlüyü yaşadığınız ölkədən və şəbəkə xidməti provayderinizdən asılıdır.

Uşağınızın yükləmələrini idarə edin

Uşağınızda Windows Phone 8.1 varsa, siz onların oyun və proqram yükləmələri və parametrlərini idarə etmək üçün Ailəm veb-saytından istifadə edə bilərsiniz. Ailəmi quraşdırmaq üçün **<https://www.windowsphone.com/family>** keçin, öz və uşağınızın poçt ünvanı və parolu ilə Microsoft hesabına daxil olun və təlimatlara əməl edin.

Bu xüsusiyyət bütün dillər tərəfindən dəstəklənmir. Xüsusiyyət və xidmətin mövcudluğuna dair əlavə məlumat üçün **www.windowsphone.com** ünvanında Qaydalar bölməsinə baxın.

Proqramların və oyunların mövcudluğu uşağınızın yaşından asılı ola bilər.

Oyun oynamaq

Telefonunuzda oyun oynamaq əsl sosial təcrübədir. Microsoft-un oyun xidməti Xbox dostlarınızla oyun oynamağa və oyun hesablarını və nailiyyətlərini izləmək üçün oyun profilinizdən istifadə etməyə imkan verir. İndi siz onlayn, Xbox konsolunda və ya Oyunlar mərkəzi vasitəsilə telefonunuzda oyun oynaya bilərsiniz.

Başlama ekranında sola sürüşdürün və  **Oyunlar** vurun.

Kolleksiya seçiminə vurun və oyunu seçin. Xbox oyunursa, Xbox hesabınıza daxil olun. Hələ hesabınız yoxdursa, hesab yarada bilərsiniz. Xbox bütün ərazilərdə mümkün olmaya bilər.

 **İşarə:** Həmçinin sevimli oyunlarınızı başlanğıc ekranına əlavə edə bilərsiniz. Proqramlar menyusunda oyunun üzərinə toxunub saxlayın və **Başlanğıca daxil et** seçiminə toxunun.

Oyunları yükləmək

Kolleksiya seçiminə sürüşdürüb vurun. **Oyun mağazası**

 **İşarə:** Xbox hesabınıza daxil olanda siz oyun oynamaq üçün dostlarınızdan dəvətləri qəbul edə bilərsiniz. Bu oyun sizdə yoxdursa, lakin Oyun mağazasında varsa, siz onun sınaq versiyasını yükləyə və ya tam versiyasını satın ala bilərsiniz.

Oyuna davam etmək

Oyuna qayıtdıqda, oyunun özündə davam etmək üçün nişan olmalıdır. Yoxdursa, ekrana vurun.

Daima planlı qalın. Təqvim və Microsoft Office proqramlarından necə istifadə etməyi öyrənin.



Microsoft Office Mobile

Microsoft Office Mobile ofisdən kənarda sizin "ofisinizdir".

Word sənədlərini və Excel cədvəllərini yaratmaq və redaktə etmək, PowerPoint slayd nümayişlərini açmaq və onlara baxmaq, SharePoint-dən istifadə etməklə sənədləri paylaşmaq üçün Office mərkəzinə daxil olun.

Siz həm də sənədlərinizi OneDrive-da saxlaya bilərsiniz. OneDrive telefon, planşet, kompüter və ya Xbox-dan sənədlərinizə daxil olmaq üçün istifadə edə bildiyiniz bulud yaddaşdır. Sənəd üzərində işi bitirdikdən sonra ona geri qayıtdıqda hansı cihazdan istifadə etməyinizdən asılı olmayaraq qaldığınız yerdən davam edə bilərsiniz.

Microsoft Office Mobile aşağıdakılardan ibarətdir:

- Microsoft Word Mobile
- Microsoft Excel Mobile
- Microsoft PowerPoint Mobile
- Microsoft SharePoint Workspace Mobile
- OneDrive

Word Mobile ilə işləyin

Microsoft Word Mobile ilə sənədlərinizi yolda olarkən belə redaktə edin. Siz sənədlər yarada və ya onları redaktə edə və işinizi SharePoint saytında paylaşa bilərsiniz.

Vurun:  **Office**.

1. **Yerlər** tərəf sürüşdürün.
2. Faylın olduğu yerə vurun.
3. Redaktə etmək istədiyiniz Word faylına vurun.
4. Mətni redaktə etmək üçün  vurun.
5. Sənədi yadda saxlamaq üçün  > **Saxla** seçiminə vurun.

 **İşarə:** Vacib sənədlərə sürətlə daxil olmaq üçün onları başlanğıc ekranına əlavə edə bilərsiniz. Sənədə vurub saxlayın və sonra **Başlanğıca daxil et** vurun.

Yeni sənəd yaradın

Son seçiminə sürüşdürüb  vurun.

Sənəddə mətni axtarmaq

Word faylına və  vurun.

Şərh əlavə etmək

Vurun:  > .

Mətni formatlaşdır

Word faylına və  >  vurun.

Mətni vurğula

Word faylına və  >  toxunun, vurğulama rəngini seçin.

Sənədin quruluşuna baxın

Vurun: .

Sənədi poçtla göndərmək

Word faylına və  > **Paylaş...** vurun.

Sənədi silmək

Yerlər-a çəkin, sənədə toxunub saxlayın və **Sil** seçiminə toxunun.

Excel Mobile ilə işləyin

Son rəqəmləri yoxlamaq üçün ofisə getməyə ehtiyac yoxdur. Microsoft Excel Mobile ilə siz elektron cədvəllərinizi redaktə edə və işinizi SharePoint saytında paylaşa bilərsiniz.

Vurun:  **Office**.

1. **Yerlər** tərəf sürüşdürün.

2. Fayıl olduğu yerə vurun.

3. Redaktə etmək istədiyiniz Excel faylına vurun.

4. Başqa bir iş vərəqinə keçmək üçün  və iş vərəqinə vurun.

5. İş vərəqini yadda saxlamaq üçün  > **Saxla** üzərinə vurun.

Yeni iş kitabı yaradın

Vurun: **Son** > .

Xanaya şərh əlavə etmək

Vurun:  > **Şərh**.

Xanalara süzgəc əlavə etmək

Vurun:  > **Süzgəci tətbiq et**.

Xana və mətn formatını dəyişmək

Vurun:  > **Xana formatı....**

Sətir və ya sütun ölçüsünü dəyişdirin

Sətir və ya sütuna toxunun və sürüngəci sürükləyin.

İş vərəqində məlumatları tapmaq

Excel faylına və  üzərinə vurun.

İş vərəqini e-poçtla göndərmək

Excel faylına və **••• > Paylaş...** vurun.

PowerPoint Mobile ilə işləyin

Microsoft PowerPoint Mobile ilə iclasa gedərkən yolda təqdimatınıza son düzəlişləri edin.

1.  **Office** vurun, **Yerlər** tərəf sürüşdürün və baxmaq istədiyiniz PowerPoint faylının yerinə vurun.
2. PowerPoint faylına vurun və telefonunuzu albom rejiminə çevirin.
3. Slaydlara baxmaq üçün sola və ya sağa vurun.
4. Xüsusi bir slayda keçmək üçün  və baxmaq istədiyiniz slayda vurun.
5. Slayda qeyd əlavə etmək üçün telefonunuzu portret rejiminə çevirin və slaydın aşağısında boş sahəyə vurun.
6. Slaydı redaktə etmək üçün  vurun. Qayıtmaq üçün  seçiminə toxunun.
7. Təqdimatı yadda saxlamaq üçün **••• > Saxla** vurun.

Təqdimatı poçtla göndərmək

PowerPoint faylına və **••• > Paylaş...** vurun.

Təqdimatı silmək

PowerPoint faylına vurub saxlayın və sonra **Sil** vurun.

PowerPoint yayımına baxmaq

PowerPoint təqdimatı yayımına internet-də baxmaq üçün yayım təqdimatına əlaqəni ehtiva edən poçtu açın və əlaqənin üzərinə toxunun.

SharePoint Workspace Mobile ilə işləyin

Birgə Microsoft Office sənədləri üzərində işləyin və layihələr, qrafiklər və ideyalara dair əməkdaşlıq edin. Microsoft SharePoint Workspace Mobile ilə siz sənədlərinizə onlayn baxa, göndərə, redaktə edə və sinxronlaşdırı bilərsiniz.

1.  **Office** seçiminə toxunun və **Yerlər** seçiminə keçin.
2.  toxunun, SharePoint saytının veb-ünvanını yazaraq  seçiminə toxunun.
3. Sənədi seçin.

Sənədin bir nüsxəsi telefonunuza yüklənəcək.

4. Sənədə baxın və ya onu redaktə edin və dəyişiklikləri saxlayın.

 **İşarə:** Telefonunuzda sənədin oflayn nüsxəsini saxlamaq üçün sənədə toxunub saxlayaraq **Həmişə oflayn ol** toxunun.

SharePoint Workspace Mobile-ə geri qayıtmaq

Basın .

Qeyd yazmaq

Kağızda olan qeydləri asanlıqla itirə bilərsiniz. Tələsik kağıza qeyd etmək əvəzinə qeydlərinizi Microsoft OneNote Mobile ilə yaza bilərsiniz. Beləliklə, qeydləriniz həmişə sizinlə olur. Siz həm də qeydlərinizi OneDrive-da sinxronlaşdırı və onlara telefonunuzda, kompüterinizdə və veb-brauzerda onlayn şəkildə OneNote ilə baxa və redaktə edə bilərsiniz.

1. Başlama ekranında sola sürüşdürün və  **OneNote** vurun.
2. Vurun: .

3. Qeydinizi yazın.
4. Mətni format etmək üçün **...** > **Format** vurun.
5. Şəkil əlavə etmək üçün  vurun.
6. Səs klipini yazmaq üçün  vurun.
7. Dəyişiklikləri saxlamaq üçün  basın.

Telefonunuzda Microsoft hesabı quraşdırılıbsa, dəyişiklikləriniz axlanacaq standart şəkildə Şəxsi (Veb) notebook on OneDrive-da sinxronlaşdırılacaqdır. Əks halda, dəyişikliklər telefonunuzda saxlanılır.

Qeydi poçtla göndərmək

Qeydə və **...** > **Paylaş...** vurun.

 **İşarə:** Vacib qeydə sürətlə daxil olmaq üçün onu başlanğıc ekranına daxil edə bilərsiniz. Qeydə vurub saxlayın və sonra **Başlanğıca daxil et** vurun.

Başqa bir cihazda sənədə davam etmək

Siz Office sənədini OneDrive-da saxlaya və işinizi başqa cihazda davam etdirə bilərsiniz.

1. Office sənədinin üzərində işləyərkən **...** > **Fərqli saxla...** vurun.
2. Vurun: **Saxla** > **OneDrive**.
3. Vurun: **Saxla**.

Siz indi sənədi başqa cihazda OneDrive-dan açə və qaldığınız yerdən davam edə bilərsiniz.

Kalkulyatordan istifadə edin

Cib kalkulyatorunuzu unudun – əsas, elmi və ikili kalkulyator telefonunuzdadır.

1. Başlama ekranında sola sürüşdürün və  **Kalkulyator** vurun.
2. İlk kalkulyatordan istifadə etmək üçün telefonunuzu düz tutun.

Elmi kalkulyatordan istifadə edin

Telefonunuzu sağ kənarın yuxarısında albom rejiminə çevirin.

İkili kalkulyatordan istifadə edin

Telefonunuzu sol kənarın yuxarısında albom rejiminə çevirin.

İş telefonundan istifadə

Telefonunuzda olan şirkət hesabı işinizi görməyə kömək edir.

Əgər sizin iş telefonunuz varsa, şirkətiniz telefonunuzda olan məlumatları daha təhlükəsiz saxlayan, şirkətin daxili şəbəkəsindəki sənədlərə və məlumatlara girişi təmin edən və ya işinizi görməyə imkan verən Mərkəz və ya proqramların olduğu şirkət hesabı yarada bilər.

Şirkətinizə aid proqramlar varsa, şirkətin hesabını telefonunuza əlavə etdikdən sonra onları yükləyə bilərsiniz. Hesabınızı quraşdırdıqdan sonra artıq proqramdan istifadə mümkün deyilsə, şirkətiniz onu necə əldə etməyə dair məlumat verə bilər.

Şirkətinizin Mərkəzi ona dair bütün məlumatları, məsələn, xəbərləri, xərcləri, proqramları vahid yerdən əldə etməyə və ya şirkətin mağazasına daxil olmağa imkan verir. Mərkəzi quraşdırmaq şirkətin proqramını quraşdırmaq kimidir – şirkətin hesabını əlavə etdikdən sonra onu əlavə edə bilərsiniz. Şirkətiniz daha sonra Mərkəz yaradırsa, onu quraşdırmaq üçün başqa bir üsul təklif olunacaq.

Şirkət hesablarının əksəriyyəti qaydalara tabedir. Şirkətin siyasəti məxfi və ya həssas məlumatları qorumaq üçün şirkətin telefonunuza mühafizə vasitələri əlavə etməsinə imkan verir.

Şirkət hesabınızı qurmaq üçün başlama ekranında ekranın yuxarisından çəkin və **Bütün parametrlər > İş yeri** seçiminə toxun.

Biznes istifadəçilər üçün məsləhətlər

Telefonunuzdan işdə səmərəli istifadə edin.

Microsoft Mobile-in biznes təklifləri haqqında ətraflı məlumat üçün <https://expertcentre.nokia.com> veb-ünvanında Nokia Ekspert Mərkəzinə keçin.

Sizin telefonunuzda və kompyuterinizdə poçt və təqvilə işləyin

Fərqli iş və şəxsi poçt ünvanlarınızdan istifadə edə bilərsiniz. Siz telefonunuza bir neçə poçt qutusunu əlavə edə bilərsiniz və telefonunuzda, həm də kompyuterinizdə istər Outlook, Office 365 və ya başqa poçt hesabı olsa da istifadə edə bilərsiniz. Poçtunuz və təqviminiz sinxronlaşdırmada qalır və siz təqvim dəvətlərindən toplantılara birbaşa qoşula bilərsiniz. Siz birləşdirilmiş poçtdan və təqvimdən istifadə edə bilərsiniz, məsələn, yaxınlaşan toplantınız olanda iştirakçılar siyahısına baxa bilərsiniz və ya bir toxunuşla iştirakçı ilə yazışdığınız istənilən poçta və ya mətn mesajı müzakirələrinə giriş əldə edə bilərsiniz.

Office 365 dair daha ətraflı məlumat üçün www.youtube.com/watch?v=2QxiYmAerpw videoya baxın (yalnız İngilis dilində).

Telefonda məlumatı məxfi saxlayın

Sizin telefonunuz onda saxladığınız zəif məlumatına başqa heç kəs girə bilmədiyinə əmin olmaq üçün çoxlu təhlükəsizlik seçimləri mövcuddur. Məsələn, siz telefonunuzu avtomatik bağlanmağa məcbur edə bilərsiniz və ya siz hətta telefonunuzu itiriləndə (bütün regionlarda mümkün deyil) onun yerini təyin edə bilərsiniz.

Əlavə məlumat üçün www.nokia.com/gb-en/products/nokia-for-business/nokia-lumia/security/windows-phone-security ünvanına daxil olun.

Office proqramları ilə məhsuldar olun

Telefonunuz Microsoft Office proqramlarının mobil versiyasına malikdir.

Bunu edə bilərsiniz:

- Qeydlər və sənədlərinizi gözdən keçirin, son dəyişiklikləri edin yaxud yeni sənədləri yaradın
- PowerPoint təqdimatlarına baxın və redaktə edin
- Microsoft Excel iş vərəqlərini yaradın, gözdən keçirin və redaktə edin
- Office fayllarınızı OneDrive-da saxlayın və yenidən kompüterlə işləyəndə qaldığınız yerdən davam edin
- Office 365 xidmətinə giriş

Microsoft SharePoint Workspace Mobile ilə siz SharePoint 2010 və ya SharePoint Online saytlarında olan Microsoft Office sənədlərinizi açın, redaktə edə və saxlaya bilərsiniz.

Office 365 dair daha ətraflı məlumat üçün www.youtube.com/watch?v=2QxiYmAerpw videoya baxın (yalnız İngilis dilində).

Şirkət resurslarınıza qoşulun

Intranet və ya korporativ poçt kimi şirkət resurslarınıza daxil olmaq üçün sizə virtual özəl şəbəkə (VPN) lazım ola bilər.

VPN konfigurasiyanızla bağlı təfərrüatlar üçün şirkətinizin IT inzibatçısı ilə əlaqə saxlayın.

Başlama ekranında ekranın yuxarisından aşağı çəkin, **Bütün parametrlər** > **VPN** toxunun və **Status** seçimini **Aktiv**  seçiminə dəyişin.

1. VPN profilini əlavə etmək üçün  toxunun.
2. **Avtomatik qoşul** seçimini **Aktiv**  kimi dəyişin.
3. Profil haqqında məlumatı şirkətinizin IT inzibatçısı göstərdiyi şəkildə yazın.

Tələb olunduqda telefonunuz avtomatik VPN-ə qoşulur.

 **İşarə:** VPN mobil məlumat bağlantısı və rouming parametrlərini dəyişdirmək üçün **Seçimlər** toxunun.

VPN profilini redaktə edin

Profilə toxunub saxlayın, **Redaktə et** toxunun və məlumatı lazım olduğu şəkildə dəyişdirin.

VPN profilini silin

Profilə toxunub saxlayın və **Sil** toxunun.

Əllə VPN qoşulmasına dəyişin

Profilə toxunub saxlayın və **Əl ilə olan rejimə dəyişdir** toxunun. VPN-ə qoşulmaq üçün profilə toxunun.

Telefonunuzda Lync ilə səmərəli əməkdaşlıq edin

Microsoft Lync yeni nəsil kommunikasiya xidmətidir, hansı ki camaatı virtual surətdə istənilən yerdən yeni usulla istənilən vaxt əlaqələndirir.

Lync ilə siz aşağıdakıları edə bilərsiniz:

- Əlaqələrinizin mövcudluğunu izləyin
- Anı mesajlara göndərin
- Telefon zənglərini yetirin
- Audio, video yaxud veb konfransları başlayın və ya onlara qoşulun

Lync Microsoft Office ilə daha yaxın integrasiya üçün yaradılıb. Telefonunuza Microsoft Lync mobil versiyasını Mağaza-dan yükləyə bilərsiniz.

Daha ətraflı məlumat üçün lync.microsoft.com/en-us/resources/pages/resources.aspx?title=downloads-da Microsoft Lync dəstək səhifələrində istifadəçi sənədlərini oxuyun.

Telefonun idarə olunması & qoşulma imkanı

Telefonunuz və onun məzmununu qoruyun. Aksesuarlara və şəbəklərə necə qoşulmağı, faylları göndərməyi, ehtiyat nüsxə yaratmağı, telefonu kilidləməyi və proqram təminatını yeni saxlamağı öyrənin.



Telefonun proqram təminatını yeniləmək

Yeniliklərlə ayaqlaşın – telefonunuz üçün yeni və təkmil xüsusiyyətləri əldə etmək üçün telefonunuzun proqram təminatını və proqramları simsiz şəkildə yeniləyin. Proqram təminatını yeniləmək telefonun məhsuldarlığını təkmilləşdirə bilər.



Yeniləməyə başlamazdan əvvəl adapteri qoşun və ya batareyanın kifayət qədər dolu olduğuna əmin olun.

Xəbərdarlıq: Proqram yeniləməsini quraşdırsanız, quraşdırma prosesi bitənə və cihaz yenidən işə düşənə qədər cihazdan istifadə etmək və hətta təcili yardım zənglərini də etmək mümkün olmayacaq.

Xidmətlərdən istifadə və ya məzmunun yüklənməsi, o cümlədən pulsuz elementlər məlumat xərcləri ilə nəticələnə bilən böyük həcmdə məlumatların ötürülməsinə səbəb ola bilər.

Susmaya görə, məlumat bağlantısı, məsələn, rouminq icazə verdikdə, telefonunuz avtomatik olaraq mövcud yeniləmələri yükləyəcək. Telefonunuz yeniləməyə dair bildirdikdə sadəcə olaraq telefonun ekranında göstərilən təlimatlara əməl edin. Telefonunuzun yaddaşı azdırsa, siz proqramlar, şəkillər və digər materialları yaddaş kartına apara bilərsiniz.

★ **İşarə:** Proqram yeniləmələri üçün Mağazaya baxın.

Yeniləmədən sonra yeni istifadəçi təlimatınız üçün Nokia Care proqramı və ya dəstək üzrə səhifələri yoxlayın.

Yeniləmənin avtomatik yüklənməsini söndürmək

Məlumat xərclərinizə nəzarət etmək istəyirsinizsə, yeniləmələrin avtomatik yüklənməsini söndürə bilərsiniz. Başlama ekranında ekranın yuxarisından aşağı çəkin, **Bütün parametrlər > Telefon yenilənməsi** toxunun və **Verilənlər parametrlərim imkan verdikdə yeniləmələri avtomatik endir** seçim xanasını təmizləyin.

Wi-Fi

Wi-Fi bağlantısından istifadə edərək daha çox axtarış edin.



Wi-Fi-a qoşulun

Wi-Fi şəbəkəsinə qoşulmaq İnternetə daxil olmağın əlverişli üsuludur. Çöldə gəzdiyiniz zaman siz kitabxana və ya internet kafe kimi ictimai yerlərdə Wi-Fi şəbəkələrinə qoşula bilərsiniz.

Telefonunuz davamlı olaraq mövcud qoşulmaları yoxlayır və buna dair məlumat verir. Bildiriş qısa müddətdə ekranın yuxarisında görünür. Wi-Fi bağlantılarınızı idarə etmək üçün bildiriş seçin.

Başlama ekranında ekranın yuxarisından aşağı çəkin və  seçiminə toxunun.

1. **Wi-Fi Şəbəkəsi** seçimini **Aktiv**  seçiminə dəyişin.

2. İstifadə etmək istədiyiniz qoşulmanı seçin.

Peyk siqnalları mövcud olmadıqda, xüsusən qapalı məkanda və ya iki hündür bina arasında olduqda, Wi-Fi mövqe təyin edilməsi təyinetmə dəqiqliyini artırır.

! **Qeyd:** Wi-Fi istifadəsi bəzi ölkələrdə məhdudlaşdırıla bilər. Məsələn, AB-də 5150–5350 MHz, ABŞ və Kanadada isə 5,15–5,25 GHz Wi-Fi-dan yalnız qapalı məkanda istifadəyə icazə verilir. Ətraflı məlumat üçün yerli hakimiyyət orqanları ilə əlaqə saxlayın.

Bağlantını kəsmək

Wi-Fi şəbəkəsi seçimini **Qeyri-aktiv**  seçiminə dəyişin.

★ **İşarə:** Telefonunuz avtomatik olaraq yenidən Wi-Fi şəbəkəsinə qoşulur. Avtomatik təkrar qoşulma vaxtını dəyişdirmək və ya əllə Wi-Fi-a qoşulmaq üçün **Yenidən Wi-Fi-ı yandır** və istədiyiniz seçimə toxunun.

Wi-Fi Sensoru ilə qoşul

Wi-Fi Sensoru proqramı vasitəsilə ictimai Wi-Fi giriş nöqtələrinə asanlıqla qoşulun.

Wi-Fi Sensoru telefonunuzu ictimai Wi-Fi giriş nöqtələrinə qoşur və lazım olanda sizin üçün istifadə şərtlərini qəbul edir. Wi-Fi Sensoru istəsəniz, kontakt məlumatınızı da paylaşa bilərsiniz.

1. Başlama ekranından ekranın yuxarisından aşağı çəkin və  > **Wi-Fi Sensoru** seçiminə toxunun.

2. **Wi-Fi giriş nöqtələrinə qoşulun** seçimini **Aktiv**  seçiminə dəyişin.

★ **İşarə:** Həm də Wi-Fi Sensoru-dan istifadə edən dostlarınızla Wi-Fi giriş nöqtələrini paylaşın. **Seçdiyim Wi-Fi şəbəkələrini paylaş** seçimini **Aktiv**  kimi dəyişin.

NFC

Ətrafınızdakı dünyanı kəşf edin. Qoşulmaq üçün aksesuarlara, zəng etmək və ya veb-saytı açmaq üçün etiketlərə vurun. Yaxın Sahə Kommunikasiyası (NFC) bağlantı yaratmağı asan və ayləncəli edir.


NFC ilə başlayın

Telefonunuzda NFC xüsusiyyətlərini keçirin və materialları paylaşmaq və ya cihazlara qoşulmaq üçün toxunmağa başlayın.

NFC ilə siz aşağıdakıları edə bilərsiniz:

- NFC-ni dəstəkləyən uyğun Bluetooth aksesuarlarına, məsələn, qulaqlıq və ya simsiz dinamika qoşulun
- Dostlarınızın Windows 8 yüklənmiş telefonuna, kompüter və ya planşetinə əlaqələr və ya öz şəkillərinizi göndərin
- Telefonunuza məzmun əldə etmək və ya onlayn xidmətlərə daxil olmaq üçün etiketlərə vurun
- Şəbəkə xidməti təminatçınız tərəfindən dəstəklənsə, ödənişi telefonunuzla edin

NFC sahəsi telefonun arxasında, kameranın yanındadır. NFC sahəsi ilə digər telefonlara, aksesuarlara, etiketlərə və ya oxuyuculara vurun.



1. Başlama ekranında ekranın yuxarisından aşağı çəkin və **Bütün parametrlər > NFC** seçiminə toxunun.
2. **Paylaşmaq üçün toxundur** seçimini **Aktiv**  kimi dəyişin.

★ **İşarə:**NFC-dən istifadə etməzdən əvvəl ekran və düymələrin kiliddə olmadığını yoxlayın.

NFC ödənişlərini aktivləşdirin

Başlama ekranında ekranın yuxarisından aşağı çəkin, **Bütün parametrlər > NFC** toxunun və **Ödəmək üçün toxundur** seçimini **Aktiv**  seçiminə dəyişin.

Xidmət təminatçınızdan asılı olaraq telefonunuz kilidli olduqda belə ondan ödəniş etmək və ya biletlər kimi istifadə edə bilərsiniz.

★ **İşarə:**NFC ödənişlərindən nə zaman istifadə edə bildiyinizi seçmək üçün **Aktiv kartlar işləyir** seçiminə toxunun.

NFC ilə Bluetooth aksesuarına qoşulmaq

Əlləriniz məşğuldur? Qulaqlıqdan istifadə edin. Və ya musiqiyə simsiz qulaqlıqlardan istifadə edərək qulaq asın. Sadəcə olaraq telefonunuzla uyğun aksesuara vurun.

Aksesuarın NFC sahəsi ilə telefonun NFC sahəsinə vurun və ekranda göstərilən təlimatlara əməl edin. Aksesuarlar ayrıca satılır. Aksesuarlardan istifadənin mümkünlüyü regiona görə fərqlənə bilər.

Aksesuarı ayırmaq

Yenidən aksesuarın NFC sahəsinə vurun.

Ətraflı məlumat üçün aksesuarların istifadəçi təlimatlarına baxın.

NFC etiketlərini oxumaq

NFC etiketlərinə məlumat, məsələn, veb-ünvan, telefon nömrəsi və ya biznes kart daxil ola bilər. İstədiyiniz məlumatı bir toxunuşla əldə edə bilərsiniz.

Telefonunuzun NFC sahəsi ilə etiketə vurun.



Telefonunuzla ödəniş etmək

Pul kisənizi və ya çantanızı evdə qoymusunuz? Problem yoxdur - şəbəkə xidməti təminatçınız tərəfindən dəstəklənilsə, siz telefonunuzla ödəniş edə və ya ondan bilet kimi istifadə edə bilərsiniz.

Bu xüsusiyyət bəzi regionlar üçün mövcud olmaya bilər. Məlumat üçün şəbəkə xidməti təminatçınız ilə əlaqə saxlayın. Xidmətlər SIM kartınızla əlaqəlidir. Siz xidmət təminatçınızdan xidmət abunəliyinə malik olmalı və xidmət təminatçınızın proqramı Pul kisəsi-da quraşdırılmış olmalıdır.

1. Xidməti aktivləşdirmək üçün şəbəkə xidməti təminatçınız ilə əlaqə saxlayın.
2. Ödəniş etmək üçün telefonunuzun NFC sahəsi ilə oxuyucuya vurun. Xidmət təminatçınız ödənişi təsdiq etməni tələb edə bilər.

! **Qeyd:** Ödəmə və bilet proqramları və xidmətlərini üçüncü tərəflər təmin edir. Microsoft Mobile hər hansı belə proqramlara və xidmətlərə, həmçinin dəstək, funksionallıq, əməliyyatlar və ya hər hansı köçürmələr və ya pul vəsaitinin itməsinə dair heç bir zəmanət vermir və ya məsuliyyət daşımır. Cihazın təmirindən sonra ödəmə və ya bilet proqramını quraşdırmalı və aktivləşdirməli ola bilərsiniz.

Bluetooth

Siz simsiz şəkildə digər uyğun cihazlara, məsələn, telefonlara, kompüterlərə, qulaqlıqlara və avtomobil cihazlarına qoşula bilərsiniz. Həmçinin şəkillərinizi müvafiq telefonlara və ya kompüterinizə göndərə bilərsiniz.

Simsiz qulaqlığı qoşmaq

Simsiz qulaqlıq (ayrıca satılır) telefonunuzla əlinizdən istifadə etmədən danışa bilərsiniz – əlinizdəki işə, məsələn, kompüterdə işləməyə davam edə bilərsiniz.

Bluetooth simsiz texnologiyaya malik cihazlar radio dalğalardan istifadə edərək əlaqə yaratdığından onları yanaşı saxlamağa ehtiyac yoxdur. Buna baxmayaraq Bluetooth cihazları arasında məsafə 10 metr (33 fut) olmalıdır, lakin divarlar və ya digər elektron cihazlar bağlantıya mane ola bilər.

Bluetooth yanlı olduqda cihazlar telefonunuza qoşula bilər. Digər cihazlar yalnız Bluetooth parametrlər görünüşü açıq olduqda telefonunuzu aşkarlaya bilər.

Naməlum cihazlara qoşulmayın və ya onların bağlantı təkliflərini qəbul etməyin. Bu, cihazınızı zərərli məzmunundan qorumağa kömək edir.

Başlama ekranında ekranın yuxarisından aşağı çəkin və **Bütün parametrlər > Bluetooth** toxunun.

1. **Status** seçimini **Aktiv**  kimi dəyişin.
2. Qulaqlığın işlək vəziyyətdə olduğunu yoxlayın.

Siz qulaqlıqda qoşulma prosesini aktivləşdirməli ola bilərsiniz. Təfərrüatlar üçün qulaqlığın istifadəçi təlimatlarına baxın.

3. Telefonunuzu və qulaqlığı qoşmaq üçün aşkarlanan Bluetooth cihazlarının siyahısında qulaqlığa toxun.
4. Parolu daxil etməz tələb oluna bilər. Təfərrüatlar üçün qulaqlığın istifadəçi təlimatlarına baxın.

★ **İşarə:** Bu bağlantı göstərişləri həm də digər Bluetooth aksesuarlarına aiddir.

Qulaqlıqla əlaqəni kəsin

Siyahıda qoşulmuş qulaqlığa toxun.

Siz qulaqlığı yenidən yandıranda, bağlantı avtomatik açılacaqdır. Qoşmanı silmək üçün Bluetooth cihazları siyahısında olan qulaqlığa toxunub saxlayın və **Sil** seçiminə toxun.

Bluetooth ilə dostunuzun telefonuna qoşulmaq

Dostlarınızın telefonuna naqilsiz qoşulmaq, şəkillər və s. paylaşmaq üçün Bluetooth-dan istifadə edin.

1. Başlama ekranında ekranın yuxarisından aşağı çəkin və **Bütün parametrlər > Bluetooth** toxun.
2. Hər iki telefonda Bluetooth-un yanılı olduğunu yoxlayın.
3. Hər iki telefonun bir-birini aşkarladığını yoxlayın. Digər telefonların telefonunuzu görməsi üçün Bluetooth parametrlər görünüşündə olmalısınız.
4. Siz əhatə dairəsində olan Bluetooth telefonlarını görə bilərsiniz. Qoşulmaq istədiyiniz telefona vurun.
5. Digər telefon parol tələb edirsə, onu yazın və ya parolu qəbul edin.

Paroldan yalnız cihaza ilk dəfə qoşulduqda istifadə edilir.

Bluetooth-dan istifadə edərək məzmun göndərmək

Məzmun və ya çəkdiyiniz şəkilləri dostunuzla paylaşmaq istəyirsiniz? Şəkillərinizi və ya digər məzmunu uyğun cihazlara və ya kompüterə simsiz şəkildə göndərmək üçün Bluetooth-dan istifadə edə bilərsiniz.

Siz eyni vaxtda bir neçə Bluetooth bağlantısından istifadə edə bilərsiniz. Məsələn, Bluetooth qulaqlığından istifadə edərkən digər cihaza fayllar da göndərə bilərsiniz.

1. Bluetooth-un yanılı olduğunu yoxlayın.
2. Göndərmək istədiyiniz məzmunu vurub saxlayın və **Paylaş... > Bluetooth** vurun.
3. Qoşulmaq üçün cihaza vurun. Siz əhatə dairəsində olan Bluetooth cihazlarından istifadə edin.
4. Digər cihaz parol tələb edirsə, onu yazın. Parol hər iki cihazda daxil edilməlidir. Bəzi cihazlarda parol sabitdir. Təfərrüatlar üçün cihazın istifadəçi təlimatlarına müraciət edin.

Paroldan yalnız cihaza ilk dəfə qoşulduqda istifadə edilir.

Cihazınızın adını dəyişmək

Bluetooth vasitəsilə digər cihazlara qoşularkən aşkarlanmanı asanlaşdırmaq üçün telefonunuzun cihaz adını dəyişə bilərsiniz.

1. Uyğun USB kabeli ilə telefonunuzu Windows platformalı müvafiq kompüterlə qoşun.
2. Kompüterin Windows Explorer ekranında telefonunuzu tapın.
3. Windows Phone nişanına sağ ilə klikləyin və telefonunuzun xüsusiyyətləri görünüşünü açın.
4. Standart adı istədiyiniz kimi dəyişin. Standart adı adətən Windows Phone olur.

Telefonunuza Bluetooth adı cihaz adı ilə eynidir.

Yaddaş və saxlama

Şkilləri, proqramları və telefonunuzda olan digər materialları necə idarə etməyi öyrənin.

Telefonda məlumatların nüsxəsini çıxartmaq və bərpa etmək

Qəzalar qaçılmazdan. Buna görə də, parametr və məzmununuzun Microsoft hesabında nüsxəsini çıxardın.

Telefonunuzun nüsxəsini çıxartmaq üçün sizə Microsoft hesabı lazımdır.

1. Başlama ekranında ekranın yuxarisından aşağı çəkin və **Bütün parametrlər > Ehtiyat nüsxə** seçiminə toxunun.
2. Tələb olunduqda Microsoft hesabınıza daxil olun.
3. Nəyin və necə nüsxəsinin çıxarılmalı olduğunu seçin. Telefonunuzu proqramlar siyahısını, parametrləri, mətn mesajlarını, fotosəkilləri və videoların nüsxəsinin çıxartmasını qura bilərsiniz.

 **İşarə:** Əlaqələriniz və təqviminizin Microsoft hesabında avtomatik olaraq nüsxəsi çıxarılır.

Yüklədiyiniz proqramlar ehtiyat nüsxəyə daxil edilməyə bilər, lakin proqramlar mövcud olduğu təqdirdə onları yenidən Mağazadan yükləyə bilərsiniz. Məlumat ötürülməsi tarifləri tətbiq oluna bilər. Əlavə məlumat üçün şəbəkə xidməti təminatçınız ilə əlaqə saxlayın.

Videoları və ən keyfiyyətli şəkillərin ehtiyat nüsxəsini çıxartmaq üçün sizə Wi-Fi bağlantısı lazımdır.

Musiqi kimi digər tərkibin nüsxəsini çıxartmaq üçün iş masası üçün Windows Phone proqramından və ya Windows Explorer istifadə edin.

Nüsxəsi çıxarılmış məlumatları bərpa etmək

Nüsxəsini çıxartdığınız məlumatları bərpa etmək üçün Microsoft hesabınıza daxil olmalısınız. Məzmun avtomatik bərpa edilir.

Siz telefonun proqram təminatını sıfırladıqdan və ya yenilədikdən sonra və ya yeni telefonu qurarkən nüsxəsini çıxartdığınız məlumatları bərpa edə bilərsiniz.

Telefonun mövcud yaddaşını yoxlamaq və artırmaq

Telefonunuzda nə qədər yaddaş olduğunu yoxlamaq istəyirsiniz? Yaddaş sensoruproqramından istifadə edin.

Başlangıç ekranında sola sürüşdürün və toxunun: **Yaddaş sensoru**.

Vurun: **Telefon**. Telefon kartı haqqında təfərrüatları yoxlamaq üçün **SD kart** vurun.

İşarə: Telefonunuzda daha nəyə malik olduğunuzu baxmaq istəyirsiniz? Faylın növünə toxunun, məsələn, **Şəkillər**. Proqramlar və ya fayllara cəld daxil olmaq üçün **İdarə et** seçiminə toxunun.

Telefonun yaddaşı dolarsa, əvvəlcə sizə artıq lazım olmayan məzmunu yoxlayın və silin:

- Mətn, multimedia və e-poçt mesajları
- Əlaqələr və təfərrüatlar
- Proqramlar
- Musiqi, şəkilləri və ya videolar

Silmək əvəzində siz həm də faylları yaddaş kartına apara bilərsiniz.

Yaddaş kartınızın keyfiyyəti telefonunuzun məhsuldarlığına xeyli təsir göstərə bilər. Telefonunuzdan daha çox faydalanmaq üçün tanınmış istehsalçının sürətli 4-128GB kartından istifadə edin. Yaddaş kartları haqqında ətraflı məlumat üçün tez-tez verilən sualları yoxlayın.

Yalnız təsdiqlənmiş və bu cihaz üçün uyğun olan yaddaş kartlarından istifadə edin. Uyğun olmayan yaddaş kartının istifadəsi yaddaş kartını, habelə cihazı zədələyə bilər, həmçinin kartda saxlanılan məlumat pozula bilər.

Yer boşaltmaq üçün müvəqqəti faylları silin

Telefon > Müvəqqəti fayllar > Sil vurun. Müvəqqəti faylları və digər verilənləri brauzerinizdən silmək üçün **Internet Explorer parametrləri > Tarixçəni sil** seçiminə toxunun.

Proqramları yaddaş kartında saxla və ya apar

Telefonunuzun yaddaşını yaddaş kartı ilə genişləndirin və proqramlarınızı susmaya görə kartda saxlayın.

Yaddaş kartınızın keyfiyyəti telefonunuzun məhsuldarlığına xeyli təsir göstərə bilər. Telefonunuzdan daha çox faydalanmaq üçün tanınmış istehsalçının sürətli 4-128GB kartından istifadə edin. Yaddaş kartları haqqında ətraflı məlumat üçün tez-tez verilən sualları yoxlayın.

Yaddaş kartı ayrıca satılır.

Başlangıç ekranında sola sürüşdürün və toxunun: **Yaddaş sensoru**.

Telefonunuzun proqramlar və digər faylları saxladığı yeri dəyişdirmək üçün hər bir fayl növü üçün **Telefon** və ya **SD kart** seçiminə toxunun.

Yaddaş kartının növü böyük faylların karta aparılması müddətinə təsir edir.

Proqramları yaddaş kartına apar

Telefon > Proqramlar+Oyunlar >  seçiminə toxunun, yeri dəyişdiriləcək proqramları seçin və **SD-yə apar** seçiminə toxunun.

Siz sonradan yaddaş kartından proqramları geri telefonunuza apara bilərsiniz.

Proqramı telefondan silmək

Yaddaş yerini artırmaq üçün artıq istifadə etmədiyiniz proqramları telefondan silə bilərsiniz.

1. Başlangıç ekranında sola, proqramlar menyusuna sürüşdürün.

2. Proqrama vurub saxlayın və sonra **Quraş-ı ləğv et** seçiminə vurun. Bəzi proqramları silmək mümkün olmaya bilər.

Proqramı silsəniz, o, Mağazada olduğu müddətdə yenidən satın almadan təkrar quraşıdır bilərsiniz.

Quraşdırılmış proqram silinmiş proqramdan asılıdırsa, quraşdırılmış proqram daha işləməyə bilər. Təfərrüatlar üçün quraşdırılmış proqramın sənədlərinə baxın.

- ★ **İşarə:** Proqramı saxlamaq istəyirsiniz, lakin telefonunuzda boş yaddaş yoxdur? Proqramın quraşdırılmasını ləğv etmək əvəzində onu yaddaş kartına aparın. **Yaddaş sensoru > Telefon > Proqramlar+Oyunlar** toxunun, ☹ toxunun, yerini dəyişdirmək istədiyiniz proqramları seçin və **SD-yə apar** toxunun.

Oyunu telefonunuzdan silin

Oyunun quraşdırılmasını ləğv etmək üçün  **Oyunlar** toxunun, oyuna toxunub saxlayın və **Sil** seçiminə toxunun.

Telefon və kompüter arasında məzmun köçürmək

Yaratdığınız şəkilləri, videoları və digər məzmunu sizin telefonla kompüter arasında köçürün.

- ★ **İşarə:** Kompüteriniz Mac-dırsa, Mac App Store-dan Windows Phone proqramını quraşdırın.

Şəkillərinizi Mac-a ötürmək istəyirsinizsə, Mac proqramı üçün Nokia Şəkil Ötürməsindən istifadə etməyiniz tövsiyə olunur, siz bunu www.nokia.com-dan yükləyə bilərsiniz.

1. Uyğun USB kabeli ilə telefonunuzu müvafiq kompüterlə qoşun.
2. Kompüterdə fayl menecerini, məsələn, Windows Explorer və ya Finder-i açın və telefona baxın.

- ★ **İşarə:** Sizin telefonunuz portativ qurğuların altında Windows Phone kimi göstərilir. Sizin telefonunuzun qovluqlarını görmək, telefonun adını iki dəfə klikləyin. Sənədlər, yükləmələr, musiqilər, şəkillər, zəng melodiyaları və videolar üçün ayrıca qovluqlar mövcuddur.

3. Elementləri telefondan kompüterə və ya kompüterdən telefona çəkərək köçürün.

Faylları telefonunuzda düzgün qovluqlara qoyduğunuzu əmin olun.

- ★ **İşarə:** Kompüterinizin əməliyyat sistemi Windows 7 və ya Windows 8-dirsə, Windows Phone proqramından da istifadə edə bilərsiniz. Telefonunuzu kompüterinizə qoşduğunuz zaman Windows 8 və ən son əməliyyat sistemləri proqramı avtomatik quraşdırır. Windows 7 ilə onu www.windowsphone.com ünvanından yükləyə bilərsiniz.

Hansı kompüter ilə hansı proqram işlədiyi haqqında məlumat əldə etmək üçün aşağıdakı cədvələ baxın.

	Windows Phone proqramı	İş masası üçün Windows Phone proqramı	Mac üçün Windows Phone proqramı	Mac üçün Nokia Şəkil Köçürmə Proqramı (yalnız şəkillər və videolar)	Windows Explorer
Windows 8 və ən son	x	x			x
Windows 8 RT	x				x
Windows 7		x			x

Windows
Vista/XP

x

Mac

x

x

Təhlükəsizlik

Telefonunuzu necə qorumağı və məlumatlarınızın təhlükəsizliyini təmin etməyi öyrənin.



Telefonun avtomatik kilidlənməsini qurmaq

Telefonunuzu icazəsiz istifadədən qorumaq istəyirsiniz? Təhlükəsizlik kodunu təyin edin və telefondan istifadə etmədikdə onun avtomatik kilidlənməsini təyin edin.

1. Başlama ekranında ekranın yuxarisından aşağı çəkin və **Bütün parametrlər > Kilid ekranı** toxunun.
2. **Parol** seçimini **Aktiv**  təyin edin və təhlükəsizlik kodunu (ən azı 4 rəqəm) daxil edin.
3. **Sonra parol tələb et** vurun və telefonun avtomatik kilidlənməsi üçün lazım olan vaxtı daxil edin.

Təhlükəsizlik kodunu gizli yerdə və telefondan ayrı saxlayın. Təhlükəsizlik kodunu unutsanız və onu bərpa edə bilməsiniz və ya kodu bir neçə dəfə səhv daxil etsəniz, telefonunuzu texniki baxışa aparmanız tələb olunacaq. Əlavə xərclər tələb oluna və telefonunuzda olan şəxsi məlumatlar silinə bilər. Ətraflı məlumat almaq üçün Nokia Care və ya telefon dilerinizlə əlaqə saxlayın.

Telefonun kilidini açmaq

İşsalma düyməsini basın, kilid ekranını yuxarı sürüşdürün və təhlükəsizlik kodunu daxil edin.

Gizli kodunuzu dəyişdirin

Başlama ekranında ekranın yuxarisından aşağı çəkin və **Bütün parametrlər > Kilid ekranı > Parolu dəyişdirin** toxunun.

Telefon kilidli olduqda ondan istifadə

Telefon kilidli olduqda təhlükəsizlik kodunu daxil etmədən onun müəyyən xüsusiyyətlərindən istifadə edə bilərsiniz.

Telefonu oyatmaq üçün işəsalma düyməsini basın.

Bildirişlərinizə baxın

Ekranın yuxarisından aşağı çəkin.

Kameranı açmaq

Kamera düyməsini basıb saxlayın.

Daxil olan zəng bildirişini dəyişmək

Səs səviyyəsi düyməsinə basın və  seçiminə toxunun.

Musiqiyə fasilə vermək, davam etmək və ya başqa bir mahnıya keçmək

Ekranın yuxarisında yerləşən musiqi pleyeri idarəedicilərindən istifadə edin.

PIN kodunuzu dəyişdirmək

SIM kartınız standart PIN kodu ilə təqdim olunubsa, onu daha təhlükəsiz bir kodla dəyişə bilərsiniz.

1. Başlama ekranında ekranın yuxarisından aşağı çəkin və **Bütün parametrlər** seçiminə toxunun.
2. **Proqramlar** seçiminə sürüşdürüb vurun. **Telefon**
3. Vurun: **SİM PIN kodunu dəyişdir**.

PIN kodu 4-8 rəqəmdən ibarət olmalıdır.

İtmiş telefonu tapmaq

Telefonunuzu hara isə qoymusunuz və ya onun oğurlandığını düşünürsünüz? Telefonunuzu tapmaq üçün Telefonumu tap istifadə edin və uzaqdan onda olan bütün məlumatları kilidləyin və ya silin.

Telefonunuzda Microsoft hesabı olmalıdır.

1. Kompüterinizdə **www.windowsphone.com** seçiminə keçin.
2. Telefonunuzda olan Microsoft hesabı ilə daxil olun.
3. **Telefonumu tap** seçin.

Bunu edə bilərsiniz:

- Telefonunuzu xəritədə tapmaq
- Hətta səssiz rejim yanılı olsa belə, telefonun zəng melodiyası çalmasını təmin etmək
- Telefonu kilidləmək və geri qaytarmaları üçün ekranda mesaj görünməsinə təmin etmək
- Telefonda olan məlumatları kənardan silmək

Mümkün seçimlər fərqlənə bilər.



İşarə: Telefonunuzu hər bir neçə saatdan sonra olduğu yeri avtomatik olaraq yadda saxlamağı qura bilərsiniz. Telefonunuzun batareyası olmazsa, siz hələ də onun son saxlanmış yerinə baxa

bilərsiniz. Başlama ekranında ekranın yuxarisından aşağı çəkin və **Bütün parametrlər > Telefonumu tap** toxunun.

Giriş kodları

Telefonunuzda olan müxtəlif kodların nə üçün olması maraqlıdır?

PIN kodu (4-8 rəqəm)	Bu, SIM kartınızı icazəsiz istifadədən qoruyur və ya bəzi xüsusiyyətlərə daxil olmaq üçün tələb olunur. Siz telefonu yandırdıqda PIN kodun tələb olunmasını təyin edə bilərsiniz. Kodunuzu unutmusunuzsa və ya o, kartınızla birlikdə təmin edilməyibsə, şəbəkə xidməti təminatçınızla əlaqə saxlayın. Ardıcıl olaraq 3 dəfə kodunuzu səhv daxil etsəniz, PUK kodu ilə telefonu blokdan çıxartmalısınız.
PUK	Bu PIN kodunu blokdan çıxartmaq üçün tələb olunur. SIM kartınızla birlikdə təmin edilməyibsə, şəbəkə xidməti təminatçınızla əlaqə saxlayın.
Təhlükəsizlik kodu (kilid kodu, parol) (minimum 4 rəqəm)	Bu, telefonunuzu icazəsiz istifadədən qorumağa kömək edir. Siz telefonu yandırdıqda seçdiyiniz kilid kodunun tələb olunmasını təyin edə bilərsiniz. Kodu gizli yerdə və telefondan ayrı saxlayın. Kodu unutsanız və telefonunuz kilidlənsə, telefonunuzu texniki xidmətə aparmaq tələb olunacaq. Əlavə xərclər tələb oluna və telefonunuzda olan şəxsi məlumatlar silinə bilər. Ətraflı məlumat almaq üçün Nokia Care və ya telefon dilerinizlə əlaqə saxlayın.
IMEI	Bu şəbəkədə olan telefonları təyin etmək üçün istifadə edilir. Siz bu nömrəni Nokia Care xidmətlərinə təqdim etməli ola bilərsiniz. IMEI nömrənizə baxmaq üçün *#06# yığın.

Nasazlıqların aradan qaldırılması və dəstək

Telefonunuz haqqında ətraflı öyrənmək istədikdə və ya telefonunuzun necə işlədiyindən əmin deyilsinizsə, yoxlamaq üçün bir neçə dəstək kanalları mövcuddur.



Telefonunuzdan optimal şəkildə yararlanmaq üçün telefonunuzda əlavə göstərişlərin verildiyi istifadəçi təlimatları mövcuddur. Başlama ekranında sola çəkin və **i** **Nokia Care** seçiminə toxun.

Həmçinin www.nokia.com/support ünvanına daxil olaraq aşağıdakılara baxa bilərsiniz:

- Nasazlığın aradan qaldırılması haqqında məlumat
- Müzakirələr
- Proqram təminatı və yükləmələr üzrə xəbərlər
- Proqram təminatı yeniləməsinə dair məlumat
- Xüsusiyyətlər və texnologiyalar haqqında əlavə məlumatlar və cihaz və aksesuarların uyğunluğu

Nasazlığın aradan qaldırılması və müzakirələr bütün dillərdə mövcud olmaya bilər.

Dəstək videoları üçün www.youtube.com/NokiaSupportVideos üzərinə keçin.

Telefonunuz donursa

Aşağıdakıları cəhd edin:

- Səs səviyyəsini azaltma düyməsini və işəsalma düyməsini eyni vaxtda təxminən 10 saniyə basıb saxlayın. Telefon işə düşür.
- Telefonun proqram təminatını yeniləyin.
- Telefonu ilkin vəziyyətinə bərpa edin. Bu, zavod parametrlərini bərpa edir, eləcə də, satın aldığınız və yüklədiyiniz proqramlar daxil olmaqla bütün şəxsi məlumatları silir. Başlama ekranında ekranın yuxarisından aşağı çəkin və **Bütün parametrlər > Sistem haqqında > Telefonunuzu sıfırlayın** seçiminə toxun.

Əgər problem yenə də həll olunmamış qalarsa, təmir seçimləri üçün şəbəkə xidməti təminatçınızla, yaxud Microsoft Mobile ilə əlaqə saxlayın. Telefonunuzu təmirə göndərməmişdən əvvəl hər zaman verilənlərinizin ehtiyat nüsxəsini çıxarın, çünki telefonunuzda olan bütün şəxsi məlumatlar silinə bilər.

★ **İşarə:** Telefonunuzu müəyyən etmək, vahid IMEI nömrəsini öyrənmək istəyirsinizsə, ***#06#** nömrəsinə zəng edin.

Model nömrənizi və seriya nömrəsini (IMEI) tapmaq

Nokia Care və ya xidmət təminatçınızla əlaqə saxlamaq istəyirsinizsə, sizə modelin nömrəsi və seriya nömrəsi (IMEI) kimi məlumatlar lazım ola bilər. Məlumata baxmaq üçün [Parametrlər](#) > **Sistem haqqında** vurun.

Məlumatı həmçinin batareyanın altında yerləşən telefon etiketində də görə bilərsiniz.

Məhsul və təhlükəsizlik məlumatı

Şəbəkə xidmətləri və qiymətlər

Siz cihazınızı yalnız UMTS 850, 900, 1900, 2100; və GSM 850, 900, 1800, 1900 MHz şəbəkələrində istifadə edə bilərsiniz. Xidmət təminatçınıza abunə olmalısınız.

Bəzi funksiyalardan istifadə və məzmun yükləmək şəbəkə bağlantısı tələb edir və məlumat xərcləri ilə nəticələnə bilər. Siz həmçinin bəzi xüsusiyyətlərə abunə olmalısınız.

Təcili yardım zənginin edilməsi

1. Telefonun işlək vəziyyətdə olmasını təmin edin.
2. Müvafiq siqnal intensivliyini yoxlayın.

Siz həmçinin aşağıdakıları etməli ola bilərsiniz:

- Cihazınız dəstəkləyirsə, SIM kartı cihaza daxil edin.
- Telefonunuzda zənglərin qadağan edilməsi, müəyyən nömrələrin yığılması və ya bağlı istifadəçi qrupu kimi zəng məhdudiyyətlərini ləğv edin.
- **Uçuş rejimi** yanılı olmadığını yoxlayın.
- Telefon ekranı və düymələri kilidlənibsə, onların kilidini açın.

3. Basın .

4.  seçin.

5.  seçin.

6. Olduğunuz yerin rəsmi təcili yardım nömrələrini daxil edin. Təcili yardım nömrələri ərazidən asılı olaraq fərqlənir.

7. **Zəng et** seçin.

8. Tələb olunan məlumatı mümkün qədər dəqiq verin. İcazə veriləndəki zəngi bitirməyin.

Telefonu ilk dəfə yandırdığınızda, sizdən Microsoft hesabınızı yaratmanız və telefonu qurmanız xahiş ediləcək. Hesab və telefon quraşdırılması zamanı təcili yardım zəngi etmək üçün basın: **Fövqəladə zəng**.

! **Mühüm:** Telefonunuz internet zənglərini dəstəkləyirsə, həm mobil zəngləri, həm də internet zənglərini aktivləşdirin. Telefon həm mobil şəbəkə, həm də internet zəng xidməti provayderiniz ilə təcili zəng etməyə çalışa bilər. Hər şəraitdə bağlantıya təminat verilmir. Təcili tibbi yardım kimi əhəmiyyətli əlaqələr üçün heç vaxt yalnız simsiz telefona etibar etməyin.

Cihazınızı qoruyun

Cihazınızla, batareya, adapter və aksesuarlarla ehtiyatla davranın. Aşağıda göstərilən təkliflər cihazınızın işlək qalmasına yardım edəcəkdir.

- Cihazı quru saxlayın. Çöküntü, nəmlik və bütün növ maye və rütubətin tərkibində elektron sxemlərin korroziyasına səbəb olan minerallar ola bilər. Cihazı islanıbsa, batareyanı çıxarmaq və cihazın qurumasını gözləmək lazımdır.
- Cihazı tozlu və ya çirki yerlərdə istifadə etməyin və ya saxlamayın.
- Cihazı yüksək temperaturda saxlamayın. Yüksək temperatur cihazə və ya batareyaya zərər vura bilər.
- Cihazı soyuq temperaturda saxlamayın. Cihaz isinərək normal temperatura qayıtdıqda cihazın içində nəmlik yarana bilər və bu onu zədələyə bilər.
- Cihazı yalnız bu istifadəçi təlimatında göstərilmiş qaydada açın.
- İcazəsiz modifikasiyalı cihazı zədələyə bilər və radio cihazlarının istifadəsini tənzimləyən qaydaların pozulmasına səbəb ola bilər.
- Cihazı və ya batareyanı yerə salmayın, taqıldatmayın və ya silkələməyin. Kəskin davranış onun sınmasına səbəb ola bilər.
- Cihazın səthini təmizləmək üçün yalnız yumşaq, təmiz, quru parçadan istifadə edin.

- Cihazı rəngləməyin. Rəng müvafiq əməliyyatlara mane ola bilər.
- Optimal fəaliyyət üçün cihazı vaxtaşırı söndürün və batareyanı çıxarın.
- Cihazınızı maqnit və ya maqnit sahələrindən uzaq saxlayın.
- Vacib məlumatlarınızın təhlükəsizliyi üçün onları ən azı iki ayrı yerdə saxlayın, məsələn, cihazınızda, yaddaş kartında və ya kompüterdə və ya vacib məlumatı yazın.

Uzunmüddətli istifadə zamanı cihaz isinə bilər. Əksər hallarda bu normaldır. Həddən artıq qızmanın qarşısını almaq üçün cihaz avtomatik olaraq ləngiyə, proqramları bağlaya, enerji doldurulmasını dayandırma və lazım olarsa, öz-özünə sönmə bilər. Cihaz düzgün işləmədikdə onu təmir üçün yaxınlıqda yerləşən rəsmi xidmət mərkəzinə aparın.

Təkrar emal



İstifadə edilmiş elektron məhsulları, batareyaları və qablaşdırma materiallarını həmişə təyin edilən toplama nöqtəsinə qaytarın. Bu yolla siz tullantıların nəzarətsiz atılmasının qarşısını almağa və materialların təkrar emal etməsinə kömək edirsiniz. Cihazın bütün hissələri material və enerji kimi bərpa edilə bilər. Nokia məhsullarınızı təkrar emal etməklə bağlı məlumatı www.nokia.com/recycle-də oxuya bilərsiniz.

X işarəli çarxlı qutu işarəsi



Məhsulunuzun, batareyanın üzərindəki X işarəli çarxlı qutu işarəsi, mətn və ya qablaşdırma sizə xəbərləyir ki, bütün elektrik və elektron məhsullar və batareyalar istifadə müddətləri bitdikdə ayrı yerlərə atılmalıdır. Bu məhsulları çəşidləndirilməmiş bələdiyyə tullantılarına atmayın: onlar təkrar emal üçün götürün. Ən yaxın təkrar emal məntəqəsi üçün yerli tullantıların idarə edilməsi üzrə qurumla əlaqə saxlayın və ya www.nokia.com/support ünvanına daxil olun. Cihazınızın ətraf mühitə təsiri ilə bağlı daha ətraflı məlumat üçün www.nokia.com/ecoprofile ünvanına baxın.

Rəqəmli hüquqların idarəsi haqqında

Bu cihazdan istifadə edərkən bütün qanunlara riayət edin və müəllif hüquqları da daxil olmaqla, yerli adətlərə, digər şəxslərin şəxsi işlərinə və qanuni hüquqlarına hörmət edin. Müəllif hüquqlarının qorunması şəkilləri, musiqi və digər məzmunu köçürməyə, dəyişdirməyə və ya göndərməyə mane ola bilər.

Rəqəmli hüquqların idarəsi (RHI) tərəfindən qorunan tərkib müvafiq lisenziya ilə müşahidə olunur ki, bu da tərkibdən istifadə etmək üçün Sizin hüquqlarınızı müəyyənləşdirir.

Bu cihazla PlayReady ilə qorunan tərkibə daxil ola bilərsiniz. Əgər hansısa RHI proqramı tərkibi qoruya bilmirsə, onda tərkibin sahibləri bu kimi RHI proqramının yeni RHI tərəfindən qorunan tərkibə daxil olmasının ləğv olunmasını tələb edə bilərlər. Bu kimi RHI proqramının ləğv edilməsi artıq sizin cihazınızda RHI tərəfindən qorunan tərkibin yeniləşməsinin qarşısını ala bilər. Belə RHI proqramının ləğvi RHI başqa növləri tərəfindən qorunan digər tərkiblərin istifadəsinə, və ya RHI tərəfindən qorunmayan tərkiblərə təsir etməyəcək.

Cihazınızda PlayReady və ya WMDRM ilə qorunan məzmun varsa, cihaz yaddaşının formatlanması zamanı lisenziyalar və məzmun silinəcək. Siz həmçinin cihazınızda fayllar pozulduğu təqdirdə lisenziyalar və tərkibdən də məhrum ola bilərsiniz. Lisenziyalar və ya tərkibin itirilməsi Sizin cihazınızda həmin tərkibdən təkrar istifadə etmək imkanınızı məhdudlaşdırır. Əlavə məlumat üçün xidmət təminatçısı ilə əlaqə saxlayın.

Batareya və adapter məlumatı

Cihazınızı yalnız orijinal BL-4J təkrar doldurulən batareya ilə istifadə edin.

Cihazınızı AC-50 adapteri ilə doldurun. Adapterin ştəpsel növləri dəyişə bilər.

IEC/EN 62684 ilə müvafiq olan və cihazınızın mikro-USB məlumat portuna qoşula bilən üçüncü tərəflərə məxsus adapterlər bu cihazla uyğun gələ bilər.

Microsoft Mobile bu cihaza uyğun əlavə batareya və ya adapter modelləri düzəldə bilər.

Batareya və adapter təhlükəsizliyi

Batareyanı çıxarmazdan əvvəl həmişə cihazı söndürün və elektrik şəbəkəsindən ayırın. Adapteri və ya aksesuarı ayırmaq üçün şnurdan deyil, ştəpsəldən tutub çəkin.

Adapter istifadə edilmədikdə onu ayırın. İstifadə edilmədikdə tam doldurulmuş batareya vaxt keçdikcə enerjisini itirir.

Həmişə batareyanı 15°C və 25°C (59°F və 77°F) dərəcə arasında saxlamağa çalışın. Kəskin temperaturalar batareyanın gücünü və istismar müddətini azaldır. Batareyası isti və ya soyuq olan cihaz qaydasında işləməyə bilər.

Təsədüfi qısa qapanma dəmir metal əşyalar birbaşa batareyanın metal zolaqlarına toxunduqda baş verə bilər. Bu batareyaya və ya digər əşyaya zərər vura bilər.

Partlamağa səbəb ola biləcəyi üçün batareyaları oda atmayın. Digər yerli qaydalar. Mümkün olduqda batareyanı təkrar emal etdirin. Ev tullantısı kimi atmayın.

Batareyaları sökməyin, kəsməyin, vurməyin, əyməyin, deşməyin və ya başqa formada zədələməyin. Batareya sızması olarsa, mayenin dəriyə və ya gözlərə təmas etməsindən çəkinin. Əgər bu baş verərsə, zərər görmüş nahiyələri dərhal su ilə yuyun və ya tibbi yardım üçün müraciət edin. Batareyaya müdaxilə etməyin, kənar əşyaları daxil etməyin, suya və ya digər mayelərə salmayın. Batareyalar zədələnsə, partlayışa səbəb ola bilər.

Batareyanı və adapteri yalnız müvafiq məqsəd üçün istifadə edin. Yalnız istifadə və ya təsdiq edilməyən batareya və ya uyğun olmayan adapterin istifadəsi yanğın, partlayış və ya digər təhlükələr yarada bilər və hər hansı təsdiqi və ya zəmanəti etibarsız edə bilər. Əgər cihaz və ya batareyanın zədələndiyindən əmin olsanız, istifadə etməzdən əvvəl onu xidmət mərkəzinə aparın. Heç vaxt zədələnməmiş batareya və ya adapterdən istifadə etməyin. Adapteri yalnız qapalı məkanda istifadə edin. İldırım çaxması zamanı cihazınızı elektrik mənbəyinə qoşmayın.

Kiçik uşaqlar

Sizin cihazınız və onun aksesuarları oyuncaq deyil. Onlar kiçik hissələrdən ibarət ola bilər. Onları kiçik uşaqların əli çatmadığı yerdə saxlayın.

Tibbi cihazlar

Simsiz telefonlar da daxil olmaqla radio ötürücü avadanlığın işlədilməsi qeyri-müvafiq mühafizə edilən tibb cihazlarının funksionallığına təsir edə bilər. Tibb cihazlarının xarici RF enerjisindən müvafiq şəkildə mühafizə edildiyini müəyyənləşdirmək üçün həkimlə və ya tibb cihazın istehsalçısı ilə məsləhətləşin.

İmplantasiya edilmiş tibbi cihazlar

Potensial müdaxilənin qarşısını almaq üçün tibbi implant cihazlarının istehsalçıları tibbi cihazla simsiz cihaz arasında minimum 15,3 santimetrdən (6 düym) məsafə saxlanmasını məsləhət görür. Belə cihazları olan şəxslər bunları etməlidirlər:

- Həmişə simsiz cihazları tibbi cihazdan 15,3 santimetrdən (6 düym) çox məsafədə saxlayın.
- Cihaz döş cibində daşıymamalıdır.
- Simsiz cihazı tibbi cihazdan əks tərəfə qulağa taxın.
- Müdaxilə olduğuna dair hər hansı şübhə yaranarsa, simsiz cihazı söndürün.
- İmplantasiya edilmiş tibbi cihazlar üçün istehsalçının təlimatlarına əməl edin.

Simsiz cihazınızı implantasiya edilən tibbi cihazla necə istifadə etməyə dair suallarınız varsa, həkiminizə müraciət edin.

Əşitmə

Xəbərdarlıq: Qulaqlıqların istifadə edilməsi sizin xarici səsləri eşitmək imkanınıza təsir edə bilər. Sizin təhlükəsizliyiniz üçün təhlükəli olan yerlərdə qulaqlıqları istifadə etməyin.

Bəzi simsiz cihazlar bəzi eşitmə cihazlarının fəaliyyətinə təsir edə bilər.

Cihazınızı zərərli tərkibdən qoruyun.

Cihazınız viruslara və digər zərərli tərkiblərə maruz qala bilər. Aşağıdakı ehtiyat tədbirlərini həyata keçirin:

- Mesajları açarkən ehtiyatlı olun. Onlar zərərli proqramlar ehtiva edə bilər və ya cihazınız və ya kompüteriniz üçün zərərli ola bilər.
- Bağlantı sorğularını qəbul edərkən, interneti gözdən keçirərkən və ya tərkib yükləyərkən ehtiyatlı olun. Etibar etmədiyiniz mənbələrdən Bluetooth əlaqəsini qəbul etməyin.
- Yalnız etibar etdiyiniz və müvafiq təhlükəsizlik və təminat təklif edən mənbələrin xidmətlərini istifadə edin və proqramlarını quraşdırın.
- Cihazınıza və qoşulan hər hansı digər kompüterə antivirus və digər təhlükəsizlik proqramını yükləyin. Birdəfədən yalnız bir antivirus proqramından istifadə edin. Daha çoxundan istifadə cihazın və ya kompüterin fəaliyyətinə və əməliyyatına təsir edə bilər.
- Cihazınızda üçüncü tərəf internet saytlarına əvvəlcədən qurulan əlfəcinlərə və bəndlərə daxil olsanız, ehtiyat tədbirlərini həyata keçirin. Microsoft Mobile belə saytlara görə heç bir məsuliyyət daşımır.

Nəqliyyat vasitələri

Radio siqnalın avtomobillərdə yanlış quraşdırılmış və ya yaxşı mühafizə edilməmiş elektron sistemlərə təsir edə bilər. Ətraflı məlumat üçün avtomobilinizin və ya onun avadanlığının istehsalçısı ilə əlaqə saxlayın.

Cihazı ancaq ixtisaslı şəxslər avtomobildə quraşdırmalıdır. Yalnız quraşdırılma ola və sizin zəmanətinizi etibarsız edə bilər. Mütəmadi olaraq avtomobilinizə quraşdırılan cihazın düzgün quraşdırıldığı və işlədiyini yoxlayın. Cihaz, onun hissələri və ya aksesuarları ilə eyni bölmədə tezəlişən və ya partlayıcı maddələri saxlamayın və ya daşımayın. Cihazınızı və ya aksesuarları hava yasığının açıldığı hissələrə yerləşdirməyin.

Potensial partlayıcı mühitlər

Potensial partlayış mühitlərində, məsələn, yanacaq doldurma məntəqəsinin yaxınlığında cihazınızı söndürün. Qılgıncılar xəsarət və ya ölümlə nəticələnən partlamaya yaxud yangına səbəb ola bilər. Yanacaq məntəqələrində, kimyəvi zavodlarda və ya partlayış amaliyyətləri keçirilən ərazilərdə məhdudiyyətlərə riayət edin. Potensial partlayış mühiti olan ərazilər aşkar şəkildə qeyd edilir. Buraya mühərrikin söndürülməsi məsləhət görülməz ərazilər, qayıqlarda göyertədən aşağı hissə, kimyəvi maddələrin ötürüldüyü və ya saxlandığı binalar və havada kimyəvi maddələr və hissəciklərin olduğu yerlər daxildir. Maye qazla işləyən avtomobil istehsalçılarına bu cihazın həmin avtomobillərin yaxınlığında istifadə edilib edilməyəcəyini soruşun.

Sertifikat barədə məlumat (SAR)

Bu mobil cihaz radio dalğalara məruz qalma təlimatlarına cavab verir.

SAR-a dair məlumat üçün çap edilmiş istifadəçi təlimatını oxuyun və ya www.nokia.com/sar ünvanına daxil olun.

Dəstək mesajları

Telefon və xidmətlərdən maksimal şəkildə faydalanmağa kömək etmək üçün Microsoft Mobile-dan mesajlar ala bilərsiniz. Mesajlara məsləhətlər, ipuçları və dəstək daxil ola bilər. Yuxarıda təsvir olunan xidməti göstərmək üçün mobil nömrəniz, telefonunuzun seriya nömrəsi və mobil abunəliyiniz bəzi identifikatorları telefonunuzdan ilk dəfə istifadə etdiyiniz zaman Microsoft Mobile-a göndərilə bilər. Bu məlumatlardan aşağıdakı ünvandakı məxfilik siyasətində göstərilən qaydada istifadə oluna bilər www.nokia.com.

Müəllif hüquqları və digər bildirişlər

UYĞUNLUQ BƏYANNAMƏSİ

CE 0168

Bununla, Microsoft Mobile Oy bu RM-846 məhsulunun 1999/5/EC Direktivinin əsas tələbləri və digər müvafiq müddəaları ilə uyğunluq təşkil etdiyini təsdiq edir. Uyğunluq Bəyannaməsinin surətini www.nokia.com/global/declaration/declaration-of-conformity ünvanından əldə etmək olar.

Məhsulların, funksiyaların, proqramların və xidmətlərin işləməsi regionlara görə dəyişə bilər. Microsoft Mobile öz qərarı ilə öz xidmətlərini qismən və ya tam şəkildə dəyişdirə, ona düzəliş və ya dayandırma bilər. Ətraflı məlumat almaq üçün diləriniz və ya xidmət təminatçınız ilə əlaqə saxlayın. Bu cihazda ABŞ və digər ölkələrin ixracat qanun və qaydalarına tabe olan əşya, hər-hansı bir texnologiya, və ya proqram ola bilər. Qanunvericiliyə zidd olan yayınmalar qadağan edilir.

Bu sənədin mətni "olduğu kimi" təqdim edilir. Müvafiq qanunvericiliyin tələbləri istisna olmaqla, bu sənədin dəqiqliyi, etibarlılığı və ya mətninə dair heç bir birbaşa və ya dolayı zəmanət, o cümlədən (lakin bununla məhdudlaşdırılmadan) əmtəə vəziyyəti və xüsusi məqsədlər üçün yararlılığına dair dolayı zəmanət verilmir. Microsoft Mobile istənilən vaxt əvvəlcədən xəbərdarlıq etmədən bu sənədi dəyişdirmək və ya istifadədən çıxartmaq hüququna malikdir.

Müvafiq qanunvericilikdə icazə verilən maksimum dərəcədə Microsoft Mobile, ya da onun hər hansı lisenziyaları hər hansı məlumatın və ya gəlirin itməsi və ya hər hansı xüsusi, təsadüfi, nəticədə və ya dolayı yolla vurulan ziyanlara görə heç bir məsuliyyət daşımır.

Microsoft Mobile-in əvvəlcədən yazılı razılığı olmadan bu sənədin hər hansı formada bir hissəsinin və ya bütün məzmununun surətinin çıxarılması, ötürülməsi və ya paylanması qadağan edilir. Microsoft Mobile davamlı inkişaf siyasətini izləyir. Microsoft Mobile bu sənədə göstərilən istənilən məhsula əvvəlcədən xəbərdarlıq etmədən dəyişiklik etmək və ya təkmilləşdirmək hüququna malikdir.

Microsoft Mobile cihazınızla birlikdə təqdim olunmuş üçüncü tərəf proqramlarının funksionallığı, məzmunu və ya son istifadəçi dəstəyi ilə bağlı heç nə təqdim etmir, heç bir zəmanət vermir və ya məsuliyyət daşımır. Proqramdan istifadə etməklə, siz proqramın olduğu kimi təqdim edildiyini qəbul edirsiniz.

Xəritələr, oyunlar, musiqi və videolar yüklənməsi və videolar və şəkillər göndərilməsi böyük həcmdə məlumat ötürülməsinə səbəb ola bilər. Xidmət təminatçınızın məlumatın ötürülməsi ilə bağlı tarifi tətbiq edə bilər. Bəzi məhsulların, xidmətlərin və funksiyaların işləməsi regionlara görə dəyişə bilər. Lütfən əlavə məlumat üçün və dil seçimlərinin mövcudluğu ilə bağlı yerli dilerinizə müraciət edin.

FCC/SƏNAYE KANADA BİLDİRİŞİ

Bu cihaz FCC qaydalarının 15-ci hissəsi və Kanada Sənaye lisenziyadan azad RSS standartlarına cavab verir. Əməliyyat aşağıdakı iki şərtə cavab verir: (1) Bu cihaz ziyanlı əngələ səbəb olmur və (2) bu cihaz arzuolunmaz əməliyyat yarada biləcək əngəl də daxil olmaqla, hər-hansı bir alınmış əngəli qəbul etməlidir. Əlavə məlumat üçün transition.fcc.gov/oet/rfsafety/rf-faqs.html ünvanına daxil olun. Microsoft Mobile tərəfindən açıq şəkildə təsdiqlənməyən hər hansı dəyişiklik və ya düzəlişlər istifadəçinin bu avadanlığı işlətmə hüququnu ləğv edə bilər.

Qeyd: Bu avadanlıq sınaqdan keçirilib və FCC Qaydalarının 15-ci bəndinə müvafiq olaraq Class B rəqəmsal cihazın tələblərinə uyğundur. Bu tələblər yerli quraşdırılma zamanı ziyanlı əngəllərin qarşı əsaslı qoruma təmin etmək üçün planlaşdırılır. Təlimatlarla uyğun quraşdırılma və istifadə olunmasa, bu avadanlıq radio tezlik enerjisi yaradır, istifadə edir və yayı bilər və radio əlaqələrə ziyanlı əngəl yarada bilər. Lakin, əngəlin müəyyən bir quraşdırılma zamanı yaranmayacağına təminat verilmir. Əgər bu avadanlıq onu söndürüb və yandırmaqla təyin edilə bilən radio və ya televiziya qəbulu üçün ziyanlı əngəl yaradırsa, istifadəçi aşağıdakı tədbirlərdən biri və ya bir neçəsi ilə əngəli aradan qaldırmağa cəhd edə bilər:

- Qəbuledici antenنانın səmtini və ya yerini dəyişin.
- Avadanlıq və qəbuledici arasındakı məsafəni artırın.
- Avadanlığı qəbuledicinin qoşulduğu rozetkadan fərqli rozetkaya qoşun.
- Kömək üçün diler və ya təcrübəli radio/TV texnikinə müraciət edin.

TM & © 2014 Microsoft Mobile. Microsoft, Windows və Windows loqosu Microsoft şirkətlər qrupunun əmtəə nişanlarıdır. Bütün hüquqlar qorunur. Nokia əmtəə nişanı Nokia Corporation-a məxsusdur. Üçüncü tərəf məhsullar/adlar müvafiq sahiblərinin ticarət nişanları ola bilər.

The Bluetooth word mark and logos are owned by the Bluetooth SIG, Inc. and any use of such marks by Microsoft Mobile is under license.

Dolby and the double-D symbol are trademarks of Dolby Laboratories.

Manufactured under license from Dolby Laboratories.

Bu məhsul MPEG-4 Visual Patent Portfolio License əsasında (i) MPEG-4 Visual Standard-a əsasən şifrlənmiş məlumatın şəxsi və ya qeyri-kommersiya fəaliyyəti ilə məşğul olan istehlakçının şəxsi və ya qeyri-ticarət xarakterli istifadəsi və (ii) lisenziyalı video provayderi tərəfindən təqdim edilmiş MPEG-4 videonun istifadə üçün lisenziya verilib. Başqa heç bir istifadə üçün lisenziya verilmir və ya tətbiq edilmir. Təbliğət, daxili və kommersiya məqsədləri istifadə ilə bağlı ətraflı məlumat MPEG LA, LLC-dən əldə edilə bilər. Baxın: www.mpegla.com.